

3804_az_qiyabiQ2017_Yekun imtahan testinin sualları**Fənn : 3804 Vergi sistemi yeni**

1 Qədim Romada əsaslı vergi islahatları kim tərəfindən aparılmışdır?

- ☐ Neron
- ☒ Oktavian Avqust
- ☐ Ted Vespasian
- ☐ Yuli Sezar
- ☐ Kaliqula

2 Vergilər nəyin nəticəsində yaranmışdır?

- ☐ sənayenin təşəkkül tapması
- ☐ ticarətin yaranması
- ☒ dövlətin yaranması
- ☐ kənd təsərrüfatının inkişafı
- ☐ elmi-texniki tərəqqinin inkişafı

3 Azərbaycan Respublikasını Vergi Məcəlləsi hansı tarixdən qüvvəyə minib?

- ☐ 01.01.20003
- ☐ 36526.0
- ☒ 36892.0
- ☐ 37257.0
- ☐ 36161.0

4 Hansı ildən Baş dövlət vergi müfəttişliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi adlandırıldı?

- ☐ 2003.0
- ☐ 2002.0
- ☐ 1999.0
- ☐ 2001.0
- ☒ 2000.0

5 21 iyul 1992-ci il tarixdə dövlət vergi xidməti orqanlarının strukturunu, onların hüquq və vəzifələrini müəyyən edən hansı qanun qəbil edildi?

- ☐ Vergilər Nazirliyi haqqında Əsasnamə
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- ☐ Yerli vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu
- ☐ Dövlət vergi və ödənişləri haqqında Azərbaycan Respublikasının Qanunu
- ☒ Dövlət vergi xidməti haqqında Azərbaycan Respublikasının Qanunu

6 SSRİ dağıldıqdan sonra müstəqil Azərbaycan Respublikasında “Dövlət vergi xidməti haqqında Azərbaycan Respublikasının Qanunu” nə vaxt qəbul olundu?

- ☐ 12 dekabr 1995-ci il
- ☐ 15 avqust 1991-ci il
- ☐ 21 noyabr 1991-ci il
- ☒ 21 iyul 1992-ci il
- ☐ 1 yanvar 1992-ci il

7 II Dünya Müharibəsindən sonra SSRİ-də əsas vergi növü hansı idi?

- ☐ mədən vergisi
- ☐ yol vergisi

- ☐ aksizlər
- ☒ dövryyə vergisi
- ☐ əmlak vergisi

8 Zaqafqaziyada, o cümlədən Azərbaycanda yeni vergi sistemini formalaşdıran vergi islahatları nə vaxt həyata keçirildi?

- ☐ 468.0
- ☐ 05.02.1899
- ☐ 26.05 1902
- ☐ 1417.0
- ☒ 33036.0

9 XIX əsrin 40-cı illərində Azərbaycanda təhkimlilərdən feodal vergisi hansı formalarda alınır?

- ☐ natural formada və əmlak formasında
- ☐ əmlak və torpaq formasında
- ☐ ərzaq və əmlak formasında
- ☐ Gəlir və ərzaq formasında
- ☒ Biyar, natural və pul formasında

10 Zaqafqaziyada yalnız yerli müsəlman əhalidən hansı vergi alınır?

- ☒ Əsgəri vergi
- ☐ Müdafiə vergisi
- ☐ İstehkam vergisi
- ☐ Orduya vergisi
- ☐ Yerli vergi

11 Zaqafqaziyanın yerli müsəlman əhalisindən əsgəri vergi nə üçün alınır?

- ☐ Zaqafqaziyada müdafiə istehkamlarının tikintisi üçün
- ☐ Orduya cəlb olunmaq üçün
- ☐ Zaqafqaziyanın müdafiəsinin gücləndirilməsi üçün
- ☒ Hərbi xidmətdən azad olma müqabilində
- ☐ Yerli əhalinin maarifləndirilməsi üçün

12 Aranın xristian əhalisi müsəlmanların azad edildiyi hansı 2 vergini Xilafət xəzinəsinə ödəyirdi?

- ☐ Biyar
- ☐ Nuzl və ələf
- ☐ Üşr
- ☐ Mauna və inam
- ☒ Cizyə və xərac

13 Xərac və cizyədən başqa Xilafətdə hansı vergilər mövcud idi?

- ☐ Aksizlər
- ☐ Üşr
- ☐ Bəhrə və avariz
- ☒ Hüms və zəkayt
- ☐ Məlcəhət

14 “Vergi onu ödəyənlər üçün köləlik deyil, azadlıq əlamətidir” ifadəsi kimə məxsusdur?

- ☐ A.Laffer (1940)
- ☐ F.Akvinski (1226-1274 rr.)
- ☐ Ş.Monteskye (1689-1755 rr.)
- ☒ A.Smit (1723-1790 rr.)

☐ K.Marks (1818-1883 rr.)

15 Dövlətin vergi siyasətinin əsas vəzifələri hansılardır: 1. sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması; 2. dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi; 3. vergi güzəştlərini artırmaq yolu ilə istehsalın stimullaşdırılması; 4. bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması.

- ☐ 1, 2, 3, 4
☒ 1, 2, 4
☐ 1, 2, 3
☐ 2, 3, 4
☐ 1, 3, 4

16 Qeyri-diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

- ☐ Beynəlxalq təşkilatların qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir
☒ Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
☐ Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
☐ Hökumətin qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir
☐ Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

17 Diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

- ☒ Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
☐ Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
☐ Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə beynəlxalq təşkilatların qərarları əsasında həyata keçirilir
☐ Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
☐ Vergilərin ləğv edilməsi yolu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

18 Xarici vergi siyasəti nəyi nəzərdə tutur?

- ☐ Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək.
☒ İkiqat vergitutmanın aradan qaldırılmasını, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasını, onların vahid şəkllə salınmasını
☐ İkiqat vergitutmanın aradan qaldırılması sahəsində daxili siyasətinin həyata keçirilməsini
☐ Ölkələrin sərbəst xarici siyasətinin həyata keçirilməsini
☐ Avropa iqtisadi məkanına inteqrasiya istiqamətində daxili siyasətinin həyata keçirilməsini

19 Vergi strategiyası nəyi nəzərdə tutur?

- ☐ Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
☒ Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
☐ Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və kiçik miqyaslı məsələlərin həllini
☐ Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
☐ Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması siyasətinin həyata keçirir

20 Vergi siyasətinin əsas məqsədi nədir?

- ☐ Beynəlxalq təşkilatların qoyduğu tələblərdən irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
☒ Vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
☐ Məcmu ictimai məhsulun bir hissəsinin bölüşdürülməsindən ibarətdir
☐ Vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından ibarətdir
☐ Vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir

21 Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti nədir?

- ☐ Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə vergi ödəyicilərinin yükünü azaldacaq nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- ☒ Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- ☐ Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramlarını tətbiq edə bilmir
- ☐ Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- ☐ Bu siyasətin səmərəsi yoxdur

22 Aşağı vergi yükü siyasəti (optimal vergi siyasəti) nədir?

- ☐ Bu zaman dövlət fiskal maraqlarını deyil, yalnız vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- ☒ Bu zaman dövlət maksimum dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- ☐ Bu zaman dövlət maksimum dərəcədə ancaq öz fiskal maraqlarını nəzərə alır
- ☐ Bu zaman dövlət minimal dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- ☐ Bu zaman dövlət maksimum dərəcədə vergi ödəyicilərinin maraqlarını nəzərə alır

23 Yüksək vergi yükü siyasəti (maksimal vergi siyasəti) nədir?

- ☐ Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə qeyri-rezidentlərdən mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- ☒ Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- ☐ Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- ☐ Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- ☐ Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır

24 Vergi siyasətinin iqtisadi, yaxud tənzimləyici vəzifələri hansı problemlərin həllinə yönəldilmişdir?

- ☐ Yalnız işsizliyin azaldılması və məşğulluğun artırılmasına
- ☒ Ölkənin iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına, sosial problemlərin həllinə kömək etməyə, beynəlxalq iqtisadi əlaqələrin inkişafına
- ☐ Yalnız ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına
- ☐ Ölkənin texniki potensialının yüksəldilməsinə
- ☐ Yalnız ikiqat vergitutmanın aradan qaldırılmasına

25 Son illərdə Azərbaycanda həyata keçirilən kompleks vergi islahatlarının səciyyəvi cəhətləri hansılardır ?

- ☐ Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi növlərinin sayının azaldılması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- ☒ Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- ☐ Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- ☐ Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- ☐ Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması

26 Aşağıda göstərilənlərdən hansı dövlətin vergi siyasətinin vəzifələrinə aid deyil?

- ☐ Vergi ödəyicisinin gəlirlərinə (dövriyyəsinə) mütənəşib şəkildə vergi dərəcələrini artırmaq və ya azaltmaq
- ☒ Yüksək vergi dərəcələri tətbiq etmək, vergilərin sayını artırmaq və vergi güzəştlərini ixtisar etməklə mümkün qədər çox maliyyə vəsaitləri toplamaq
- ☐ Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi
- ☐ Sahə və ərazi nöqtəyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması
- ☐ Bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması

27 Dövlətin vergi siyasəti dedikdə nə başa düşülür?

- ☐ Beynəlxalq təşkilatlar tərəfindən işlənilib hazırlanmış, beynəlxalq vergi sferasında cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi
- ☒ Dövlət tərəfindən işlənilib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi
- ☐ Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və hüquqi tədbirlərin məcmusu
- ☐ Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və hüquqi tədbirlərin məcmusu
- ☐ Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və təşkilati tədbirlərin məcmusu

28 Daxili vergi siyasəti nəyi nəzərdə tutur?

- ☐ Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və həm daxili, həm də xarici məsələlərin həllini
- ☒ Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini
- ☐ Beynəlxalq çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini
- ☐ Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini
- ☐ Beynəlxalq çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini

29 Vergi taktikası nəyi nəzərdə tutur?

- ☐ Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə gələcəkdə qarşıya çıxacaq problemlərin qarşısının alınması
- ☒ Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
- ☐ Yeni qanunların qəbul edilməsini
- ☐ Vergi qanunvericiliyinin dəyişdirilməsini
- ☐ Yeni qanunların qəbul edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini

30 Əhatə etdiyi dövrün uzunluğundan və həll edilən məsələlərin xarakterindən asılı olaraq vergi siyasəti bölünür:

- ☐ Vergi strategiyası və vergi dövrünə
- ☐ ekspansionist və restriksionist
- ☐ Qısa müddətli və uzunmüddətli
- ☒ Vergi taktikası və vergi strategiyasına
- ☐ Vergi taktikası və vergi dövrünə

31 İkiqat vergitutma nədir?

- ☐ Müxtəlif vergitutma bazasından iki və daha çox sayda verginin tutulması
- ☒ Eyni bir vergitutma bazasından iki və daha çox sayda verginin tutulması
- ☐ Eyni bir vergitutma bazasından bir və daha çox sayda verginin tutulması
- ☐ Eyni bir vergitutma bazasından üç və daha çox sayda verginin tutulması
- ☐ Eyni bir vergitutma bazasından dörd və daha çox sayda verginin tutulması

32 İqtisadi şəraitin dəyişməsinə reaksiyasından asılı olaraq vergi siyasətinin hansı formaları mövcuddur?

- ☐ İki: fiskal və stimullaşdırıcı
- ☒ İki: diskresiyon və qeyri-diskresiyon
- ☐ Dörd: ekspansionist, restriksionist, avtomatik və qeyri-diskresiyon
- ☐ Üç: fiskal, avtomatik və qeyri-avtomatik
- ☐ Bu məqsədlə vergi siyasətinin fərqli forması mövcud deyildir

33 Aşağıdakılardan hansı amil dövlətin vergi siyasətinin əsas vəzifələrinə aid deyildir?

- ☐ Vergi qanunvericiliyinin təkmilləşdirilməsi
- ☒ Vergi inzibatchılığının təkmilləşdirilməsinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi
- ☐ Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi
- ☐ A) Sahə və ərazi nöqtəyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması
- ☐ A) Bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri- bərabərliyin hamarlanması

34 Müddətindən asılı olaraq vergi siyasətinin formaları hansılardır?

- ☐ Aylıq və rüblük
- ☒ Vergi taktikası və vergi strategiyası
- ☐ Gündəlik və illik
- ☐ Diskresion və qeyri-diskresion
- ☐ Avtomatik və stabilləşdirici

35 Vergilər neçə əsas funksiyanı yerinə yetirir və hansılardır?

- ☐ Beş: fiskal, bölüşdürücü, stimullaşdırıcı, hüquqi və təşkilati
- ☒ Beş: fiskal, bölüşdürücü, tənzimləyici, integrasiyaedici və nəzarətedici
- ☐ Üç: ləngidici, stimullaşdırıcı və təkrar istehsal
- ☐ İki: fiskal və stimullaşdırıcı
- ☐ Dörd: iqtisadi, siyasi, hüquqi və təşkilati

36 Son illərdə Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri hansıdır?

- ☐ Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün əlavə vergi güzəştləri
- ☒ Kənd təsərrüfatı sahəsində fəaliyyətin torpaq vergisindən başqa bütün vergilərdən azad olması
- ☐ Bəzi regionların vergilərdən tamamilə azad edilməsi
- ☐ Regionlarda diferensiallaşdırılmış mənfəət vergisi dərəcələrinin tətbiqi
- ☐ İnkişaf etmiş regionlarda yüksək vergi dərəcələrinin tətbiqi

37 Vergitutmanın ağırlığından asılı olaraq vergi siyasətinin hansı tipləri var?

- ☐ Minimal vergi siyasəti
- ☒ Maksimal vergi siyasəti, optimal vergi siyasəti, sosial yönümlü yüksək dərəcəli vergi siyasəti
- ☐ Neytral vergi siyasəti
- ☐ Yalnız iqtisadi inkişaf siyasəti
- ☐ Yalnız yüksək vergi dərəcələri və sosial məsələlərə diqqətin artırılması siyasəti

38 Mikrosəviyyədə vergi yükü dedikdə nə başa düşülür?

- ☐ Vergi ödəyicisinin məcmu gəlirləri ilə məcmu xərcləri arasındakı fərq
- ☐ Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu xərclərindəki xüsusi çəkisi
- ☐ Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun mənfəətindəki xüsusi çəkisi
- ☒ Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu gəlirlərindəki xüsusi çəkisi
- ☐ Vergi ödəyicisinin məcmu gəlirləri ilə onun büdcəyə ödədiyi vergi məbləği arasındakı fərq

39 Azərbaycanda həyata keçirilən vergi siyasətinin başlıca prinsiplərindən biri hansıdır?

- ☐ Heç biri
- ☒ Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin edilməsi
- ☐ Vergilərin sayının ilbəl artırılması
- ☐ Vergi dərəcələrinin artırılması
- ☐ Vergi güzəştlərinin artırılması

40 Laffer əyrisi hansı göstəricilər arasındakı asılılığı əks etdirir?

- ☐ İdxal ilə ixrac arasında
- ☐ Büdcənin gəlirləri ilə xərcləri arasında
- ☐ ÜDM ilə milli gəlir arasında
- ☐ Birbaşa vergilərlə dolaylı vergilər arasında
- ☒ Vergi dərəcələri ilə büdcə daxilolmaları arasında

41 Azərbaycanda aparılan vergi siyasətinin əsas məqsədi hansılardır?

- ☐ Vergi dərəcələrinin artırılması

- ☐ Vergi güzəştlərinin sayının artırılması
- ☐ Vergi növlərinin azaldılması
- ☐ Rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün diferensiasiyası
- ☒ Vergi dərəcəsinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi

42 Miqyasından və təsir dairəsindən asılı olaraq vergi siyasəti necə bölünür?

- ☐ Vergi taktikasına və vergi strategiyasına
- ☐ Diskression və qeyri-diskression vergi siyasətinə
- ☐ Qısamüddətli və uzunmüddətli vergi siyasətinə
- ☒ Daxili və xarici vergi siyasətinə
- ☐ Ümumi və xüsusi vergi siyasətinə

43 Təsir dairəsindən asılı olaraq vergi siyasətinin hansı formaları var?

- ☐ Xüsusi vergi siyasəti
- ☐ Yalnız xarici vergi siyasəti
- ☒ Daxili vergi siyasəti və xarici vergi siyasəti
- ☐ Ümumi vergi siyasəti
- ☐ Yalnız daxili vergi siyasəti

44 Azərbaycan Respublikasında vergi siyasətinin və vergi islahatlarının əsas istiqamətlərinə aşağıdakılardan hansılar aiddir?

- ☐ Vergi növlərinin sayının azaldılması
- ☐ Vergi güzəştlərinin sayının artırılması
- ☐ Vergi dərəcələrinin artırılması
- ☐ Vergi qanunvericiliyinin uzun müddət sabit qalması
- ☒ Vergi qanunvericiliyinin təkmilləşdirilməsi

45 Vergitutma bazasının eyni şəkllə salınması mənfəətin müəyyənləşdirilməsinin hansı qaydasının tətbiq edilməsini nəzərdə tutur?

- ☐ Çoxşaxəli
- ☐ Müxtəlif
- ☐ İkili
- ☐ Heç biri
- ☒ Vahid

46 Şirkətlərin mənfəət vergisinin bir-birinə yaxınlaşdırılması onun orta səviyyəsinin hansı həddində olmasını nəzərdə tutur?

- ☐ 20 - 30 faiz
- ☒ 30 - 40 faiz
- ☐ 40 - 60 faiz
- ☐ 10-20 faiz
- ☐ 5 - 10 faiz

47 Dövlət müdaxiləsinin əsas məqsədi nədir?

- ☐ Daxilolmanın artırılması
- ☐ İqtisadiyyatın tarazlaşdırılması
- ☐ Büdcənin formalaşdırılması
- ☒ İqtisadiyyatın tənzimlənməsi
- ☐ Vergi siyasətinin həyata keçirilməsi

48 Vergitutmada ədalətlik prinsipinin metodoloji əsasını nə təşkil edir?

- ☐ Minimal vergitutma
- ☐ Reqressiv vergitutma
- ☐ Vasitəli vergitutma
- ☒ Proqressiv vergitutma
- ☐ Güzəştli vergitutma

49 Aşağıdakılardan hansılar vergitutmanın iqtisadi prinsiplərinə aid deyil?

- ☐ Ümumilik və bərabərlik
- ☐ Səmərəlilik
- ☐ Vergi ödəyicilərinin mənafeələrinin maksimum nəzərə alınması
- ☒ Vergi sisteminin sabitliyi
- ☐ Ədalətlik

50 Makro səviyyədə «vergi yükü» kəmiyyətcə nəyi əks etdirir?

- ☐ ÜMM-də vergilərin xüsusi çəkisini
- ☐ ÜDM ilə vergilərin ümumi məbləğinin fərqini
- ☐ Milli gəlirdə vergilərin xüsusi çəkisini
- ☒ ÜDM-də vergilərin xüsusi çəkisini
- ☐ Bütçə gəlirlərində vergilərin xüsusi çəkisini

51 ÜDM-in bir hissəsinin dövlətin xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinə cəlb edilməsi vergi siyasətinin hansı məqsədini əks etdirir?

- ☐ Sosial
- ☐ İqtisadi
- ☐ Optimal
- ☐ Nəzarət
- ☒ Fiskal

52 Aşağıdakılardan hansı vergi siyasətinin məqsədlərinə aid edilmir?

- ☐ İqtisadi məqsədlər
- ☐ Ekoloji məqsədlər
- ☒ Texnoloji məqsədlər
- ☐ Beynəlxalq məqsədlər
- ☐ Sosial məqsədlər

53 Sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirən, lakin sosial proqramları məhdudlaşdıran vergi siyasəti necə adlanır?

- ☐ Minimal vergi siyasəti
- ☐ Ədalətli vergi siyasəti
- ☐ Maksimal vergi siyasəti
- ☐ Neytral vergi siyasəti
- ☒ Optimal vergi siyasəti

54 Vergi siyasətinin həyata keçirilməsində vergi mexanizminin əsas alətləri hansılardır?

- ☐ Yalnız vergi güzəştləri
- ☐ Yalnız vergi dərəcələri
- ☐ Yalnız vergitutma bazası
- ☐ Maliyyə sanksiyaları və inzibati cərimələr
- ☒ Vergi dərəcələri, vergitutma bazası və vergi güzəştləri

55 Aşağıda göstərilənlərdən hansı vergi tənzimləməsinin əsas alətlərinə aid edilmir?

- ☐ Maliyyə sanksiyası

- ☒ Faizlər
- ☐ Vergitutma obyektı və subyekti
- ☐ Konkret vergi növləri və dərəcələri
- ☐ Güzəştlər və maliyyə sanksiyaları

56 Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil?

- ☐ sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər
- ☒ sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər
- ☐ kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər
- ☐ ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər
- ☐ istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər

57 Aşağıdakı hansı gəlirlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir? 1. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar Vergi Məcəlləsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən gəlir; 2. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar xərclərin Vergi Məcəlləsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir; 3. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir; 4. Azərbaycan Respublikasının hüdudlarından kənardakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir.

- ☐ 1, 2, 3, 4
- ☒ 1, 2, 3
- ☐ 2, 3, 4
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4

58 Aşağıdakılardan hansı Azərbaycan mənbəyindən gəlir sayılır?

- ☐ Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir;
- ☒ qeyri-rezident tərəfindən ödənilən pensiya
- ☐ Azərbaycan Respublikasında istehsal edilmiş malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir
- ☐ Azərbaycan Respublikasında muzzdlu işdən gəlir
- ☐ vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir

59 Vergitutma məqsədləri üçün satışdankənar gəlirlər dedikdə nə nəzərdə tutulur? 1. digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər; 2. mal və xidmət [iş] istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər; 3. natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr; 4. cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri.

- ☐ 1, 3, 4
- ☐ 2, 3, 4
- ☐ 1, 2, 3
- ☐ hamısı
- ☒ 1, 2, 4

60 Vergi ödəyicisinin ailə üzvlərinə aşağıdakılardan hansılar aiddir? 1. ər-arvadlar, bacı və qardaş övladları; 2. ər-arvadların bacıları, qardaşları və valideynləri; 3. bacıların ərələrinin və qardaşların arvadlarının valideynləri; 4. valideynlərin bacılarının [qardaşlarının] övladları; 5. bacıların ərələri və qardaşların arvadları.

- ☐ 1, 2, 3
- ☒ 1, 2, 5
- ☐ 3, 4, 5
- ☐ 2, 3, 4

☐ 1, 3, 5

61 Qeyri-rezident dedikdə kim nəzərdə tutulur? 1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olmayan şəxs və onun ailə üzvləri; 2. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs; 3. rezident anlayışı ilə əhatə edilən digər şəxslər; 4. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; 5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.

- ☐ 1, 2, 4
☒ 2, 4, 5
☐ 2, 3, 4
☐ 1, 2, 3
☐ 1, 3, 5

62 Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs hansı meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır? 1.daim yaşayış yeri; 2.adətən yaşadığı yer; 3.xarici dövlətin vətəndaşlığı; 4.həyatı mənafeələrinin mərkəzi.

- ☐ heç bir halda sayıla bilməz
☒ 1, 2, 4
☐ 2, 3, 4
☐ 1, 2, 3
☐ 1, 3, 4

63 Aşağıdakı hansı tələblərdən birinə cavab verən istənilən şəxs Azərbaycan Respublikasının rezidenti hesab olunur? 1. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; 2. təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan; 3. heç bir meyar nəzərə alınmadan təqvim ilində üst-üstə 182 gündən az vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; 4. Azərbaycan Respublikasının vətəndaşlığı; 5.təqvim ilində və növbəti vergi ilində Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olduqda.

- ☐ 1, 2, 3
☒ 1, 2, 4
☐ 2, 3, 4
☐ 1, 3, 5
☐ 3, 4, 5

64 Vergi məbləğlərinin bildiriş üzrə tutulması dedikdə nə başa düşülür?

- ☐ Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
☒ Vergi məbləğlərinin vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi
☐ Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindək tutulması
☐ Verginin gəlir və mənfəət əldə edilməsindək tutulması
☐ Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

65 Vergitutma məqsədləri üçün bazar qiyməti dedikdə, nə nəzərdə tutulur?

- ☐ malın [işin, xidmətin] maliyyə orqanları tərəfindən müəyyən edilən qiyməti
☒ malın [işin, xidmətin] tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti
☐ malın [işin, xidmətin] statistika orqanları tərəfindən müəyyən edilən qiyməti
☐ malın [işin, xidmətin] vergi orqanları tərəfindən müəyyən edilən qiyməti
☐ malın [işin, xidmətin] gömrük orqanları tərəfindən müəyyən edilən qiyməti

66 Alınmış malların [işlərin, xidmətlərin] alış qiyməti bazar qiymətlərindən neçə faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda həmin malların [işlərin, xidmətlərin] dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır?

- ☐ 25%-dən
- ☒ 30%-dən
- ☐ 15%-dən
- ☐ 20%-dən
- ☐ 35%-dən

67 Malların [işlərin, xidmətlərin] bazar qiyməti sonrakı [təkrar] satış qiymətinə əsasən hansı qaydada müəyyənləşdirilir?

- ☐ sonrakı satış qiymətinin üzərinə tətbiq olunmuş əlavələri gəlməklə
- ☒ sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla
- ☐ tətbiq olunmuş əlavələri sonrakı satış qiyməti ilə toplamaqla
- ☐ maya dəyərinə rentabellik normasını əlavə etməklə
- ☐ belə bir qayda müəyyənləşdirilməmişdir

68 Əmlakın qalıq dəyəri dedikdə nə başa düşülür?

- ☐ ilin sonuna əsas vəsaitlərin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri
- ☒ əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri
- ☐ əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri
- ☐ ilin sonuna əsas vəsaitlərin dəyəri
- ☐ əsas vəsaitlərin ilkin dəyəri ilə həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləğinin ədədi ortası

69 Vergitutma məqsədləri üçün dividend dedikdə, nə nəzərdə tutulur?

- ☐ hüquqi şəxsin istənilən şəxsin xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
- ☒ hüquqi şəxsin öz təsisçilərinin [payçıların] və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
- ☐ səhmdarların yalnız hüquqi şəxsin xeyrinə xalis mənfəətin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
- ☐ fiziki şəxsin xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
- ☐ hüquqi şəxsin öz təsisçilərinə [payçılarına] və yaxud səhmdarlarına natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr

70 Aşağıdakılardan hansı maliyyə xidməti sayılır?

- ☐ səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar.
- ☒ inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər
- ☐ törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsiyonlara və analoji sazişlərə aid əməliyyatlar
- ☐ müəssisələrin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyyələr, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar
- ☐ sığorta və təkrar sığorta əməliyyatları

71 Aşağıdakılardan hansı maliyyə xidmətlərinə aid deyildir?

- ☐ investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;
- ☒ inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər
- ☐ səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar
- ☐ müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar

- ☐ qanuni tədiyyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinazların [numizmatika əşyalarından başqa] tədavi ilə bağlı əməliyyatlar

72 Vergitutma məqsədləri üçün mal dedikdə, nə nəzərdə tutulur?

- ☒ hər hansı maddi və qeyri-maddi əmlak
☐ yalnız maddi əmlak və pul vəsaitləri
☐ yalnız qeyri-maddi əmlak
☐ yalnız maddi əmlak
☐ satışda və anbarda olan mallar

73 Vergitutma məqsədləri üçün vergi ödəyicisi dedikdə kim nəzərdə tutulur?

- ☐ Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız Azərbaycan Respublikasının vətəndaşı
☒ Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs
☐ Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız qeyri-rezident fiziki şəxs
☐ Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız rezident hüquqi şəxs
☐ Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs

74 Vergitutma məqsədləri üçün fiziki şəxs dedikdə kim nəzərdə tutulur?

- ☐ Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs
☒ yalnız Azərbaycan Respublikasının vətəndaşı və əcnəbi şəxs
☐ yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs
☐ yalnız Azərbaycan Respublikasının vətəndaşı
☐ istənilən fiziki və ya hüquqi şəxs

75 Vergitutma məqsədləri üçün hüquqi şəxs dedikdə kim nəzərdə tutulur?

- ☐ yalnız xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
☒ Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
☐ Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış istənilən şəxs
☐ Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar
☐ yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar

76 Vergitutma məqsədləri üçün şəxs dedikdə, kim nəzərdə tutulur?

- ☐ yalnız Azərbaycan Respublikasının rezidentləri
☒ istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi
☐ yalnız Azərbaycan Respublikasının hüquqi şəxsi
☐ yalnız fiziki şəxs
☐ yalnız qeyri-rezidentin daimi nümayəndəliyi

77 Vergitutma bazası nədir?

- ☐ Vergi ödəyicisinin mülkiyyətində olan torpaq sahəsi
☒ vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətə ifadəsi
☐ vergi ödəyicisinin pul vəsaiti
☐ vergi ödəyicisinin əmlakı
☐ vergi ödəyicisinin əmlakı və pul vəsaiti

78 Aşağıdakılardan hansı vergitutma obyektlərinə aid deyil?

- ☐ əmlak

- ☒ xeyriyyəçilik fəaliyyəti
- ☐ təqdim edilmiş malların [işin, xidmətin] dəyəri
- ☐ gəlir
- ☐ torpaq, faydalı qazıntılar

79 Aşağıdakılardan hansı Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarına aid deyil?

- ☐ Vergi Məcəlləsi ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları;
- ☒ Azərbaycan Respublikasının ədliyyə orqanları
- ☐ vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər
- ☐ vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları

80 Bələdiyyələr öz ərazilərində vergitutmanın hansı məsələləri barədə qərar qəbul edə bilirlər?

- ☐ Belə bir səlahiyyət nəzərdə tutulmamışdır
- ☒ vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə
- ☐ yalnız vergi dərəcələrini azaltmaq barədə
- ☐ yalnız vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən azad etmək barədə
- ☐ vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını bütün vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə

81 Yerli vergilər dedikdə hansı vergilər başa düşülür?

- ☐ Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilən vergilər nəzərdə tutulur
- ☒ Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
- ☐ Hüquqi şəxslərin əmlak vergisi
- ☐ Bələdiyyələr haqqında müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
- ☐ Hüquqi şəxslərin torpaq vergisi

82 Muxtar respublika vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

- ☐ Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
- ☒ Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər
- ☐ Yalnız yol vergisi
- ☐ Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan tutulan vergilər
- ☐ ƏDV və yol vergisi

83 Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

- ☐ Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
- ☐ Bələdiyyə vergiləri
- ☐ Naxçıvan MR-da tətbiq olunan vergilər
- ☒ Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
- ☐ fiziki şəxslərin torpaq və əmlak vergiləri

84 Vergi sistemi

- ☐ Yalnız kiçik və orta sahibkarlığın fəaliyyətini təşviq etməlidir
- ☒ Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir
- ☐ Sahibkarlıq və investisiya fəaliyyətini məhdudlaşdırmalıdır
- ☐ Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməməlidir
- ☐ Sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə həvəsləndirməlidir

85 Vergilər haqqında qanunvericilik hansı tərzdə formalaşdırılmalıdır?

- ☐ hər kəs vergiləri yalnız hansı qaydada ödəməli olduğunu dəqiq bilsin
- ☐ hər kəs vergiləri harada ödəməli olduğunu dəqiq bilsin
- ☐ hər kəs vergiləri yalnız hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
- ☒ hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
- ☐ hər kəs vergiləri yalnız nə vaxt ödəməli olduğunu dəqiq bilsin

86 Müəyyənləşdirilmiş bazar qiymətlərindən hansı məqsədlər üçün istifadə edilir?

- ☐ alış məqsədləri üçün
- ☒ vergitutma məqsədləri üçün
- ☐ uçota alınma məqsədləri üçün
- ☐ satış məqsədləri üçün
- ☐ qalıq dəyərinin müəyyən edilməsi məqsədləri üçün

87 Malların [işlərin, xidmətlərin] bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir etməyən amil hansıdır?

- ☐ öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri
- ☒ malların sahibinin vətəndaşlığı
- ☐ göndərilmiş malların həcmi
- ☐ malların mənşə ölkəsi, alındığı və ya təqdim olunduğu yer
- ☐ mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməsi

88 Neçə gün ərzində vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 %-dən çox dəyişdikdə, bazar qiyməti tətbiq edilir?

- ☐ 15 gün
- ☒ 30 gün
- ☐ 25 gün
- ☐ 10 gün
- ☐ 45 gün

89 Xeyriyyə təşkilatı nədir?

- ☐ istənilən qeyri-kommersiya təşkilatı
- ☒ xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı
- ☐ əsas məqsədi gəlir əldə etmək olan hüquqi şəxs
- ☐ xeyriyyəçilik fəaliyyətini həyata keçirən kommersiya təşkilatı
- ☐ məqsədi gəlir əldə etmək olmayan qeyri-dövlət təşkilatı

90 Vergitutma məqsədi ilə nəzarət-kassa aparatının müəyyən olunmuş qaydada qeydiyyatı hansı orqan tərəfindən həyata keçirilir?

- ☐ servis texniki xidmət mərkəzi
- ☒ vergi orqanları
- ☐ ədliyyə orqanları
- ☐ maliyyə orqanları
- ☐ gömrük orqanları

91 Vergitutma məqsədləri üçün xalis mənfəət dedikdə nə başa düşülür?

- ☐ royalti çıxıldıqdan sonra qalan mənfəət
- ☒ mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət
- ☐ mühasibat mənfəəti
- ☐ balans mənfəəti
- ☐ dolaylı vergilər çıxıldıqdan sonra qalan mənfəət

92 Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların [işlərin, xidmətlərin] qiyməti kimi hansı qiymət qəbul edilir?

- ☐ maya dəyəri və nəqliyyat xərcləri nəzərə alınmaqla müəyyən edilən qiymət
- ☒ tərəflərin əməliyyatda [əqddə] təsbit etdikləri qiymət
- ☐ statistik qiymət
- ☐ maya dəyəri və rentabellik norması nəzərə alınmaqla müəyyən edilən qiymət
- ☐ bazar qiyməti

93 Maddi aktivlərin istifadə müddəti neçə ildən çox olduqda, onlar əsas vəsait sayılır?

- ☐ 4 ildən
- ☒ 1 ildən
- ☐ 3 ildən
- ☐ 2 ildən
- ☐ 5 ildən

94 Vergi məbləğinin hesablanması üçün vergi dərəcəsi aşağıdakılardan hansına tətbiq olunur?

- ☐ bazar qiymətinə
- ☒ vergitutma bazasına
- ☐ vergi dövrünün davamətmə müddətinə
- ☐ vergitutma obyektinə
- ☐ vergi güzəştləri məbləğinə

95 Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir?

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- ☒ hüquqi şəxslərin torpaq vergisi
- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədəni vergisi

96 Vergi Məcəlləsi ilə bütün dövlət vergilərinin dərəcələrinin hansı həddi müəyyən edilir?

- ☐ orta hədləri müəyyən edilir
- ☒ ən yüksək hədləri müəyyən edilir
- ☐ optimal hədləri müəyyən edilir
- ☐ aşağı hədləri müəyyən edilir
- ☐ yüksək olmayan hədləri müəyyən edilir

97 Hansı vergi dövlət vergilərinə aid deyildir?

- ☐ əlavə dəyər vergisi
- ☒ fiziki şəxslərin əmlak vergisi
- ☐ fiziki şəxslərin gəlir vergisi
- ☐ yol vergisi
- ☐ aksizlər

98 Vergi məbləğlərinin bilavasitə mənbədən tutulması dedikdə nə başa düşülür?

- ☐ Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
- ☐ Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
- ☒ Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
- ☐ Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- ☐ Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

99 Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür?

- ☐ Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- ☒ Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- ☐ Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
- ☐ Verginin gəlir və mənfəət əldə edilməsində tutulması
- ☐ Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsində tutulması

100 Aşağıda göstərilənlərdən hansılar vergitutmanın formaları sayılır?

- ☐ məcburi, könüllü və bilavasitə mənbədən
- ☒ bəyannamə üzrə, bildiriş üzrə və bilavasitə mənbədən
- ☐ məcburi, könüllü və bəyanetmə üzrə
- ☐ mənbədən, könüllü və bildiriş üzrə
- ☐ bəyanetmə üzrə, bildiriş üzrə və könüllü

101 Xüsusi vergi rejimi dedikdə, nə nəzərdə tutulur ?

- ☐ müəyyən dövr ərzində vergi bəyannamələrinin təqdim edilməsinin xüsusi qaydası
- ☒ müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası
- ☐ müəyyən dövr ərzində vergilərin hesablanmasının xüsusi qaydası
- ☐ müəyyən dövr ərzində vergilərin ödənilməsinin xüsusi qaydası
- ☐ müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin təxirə salınması

102 Azərbaycan Respublikasında vergi sistemi hansı vergilərdən ibarətdir?

- ☐ yalnız dövlət vergiləri
- ☒ dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər [bələdiyyə vergiləri]
- ☐ muxtar respublika və yerli vergilər [bələdiyyə vergiləri]
- ☐ dövlət vergiləri, yerli vergilər [bələdiyyə vergiləri]
- ☐ dövlət vergiləri və muxtar respublika vergiləri

103 Azərbaycan Respublikasında vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

- ☐ Referendum yolu ilə
- ☒ Vergi Məcəlləsinə dəyişiklik edilməsi yolu ilə
- ☐ Beynəlxalq valyuta fondunun tövsiyələrinə əsasən
- ☐ Nazirlər Kabinetinin qərarına əsasən
- ☐ Heç bir halda dəyişdirilə bilməz

104 Mülkiyyət formasına, fiziki şəxslərin vətəndaşlığına və kapitalın yerinə görə vergi dərəcələri necə müəyyən edilir?

- ☐ müxtəlif dərəcə ilə
- ☒ eyni dərəcə ilə
- ☐ fiziki şəxslərin vətəndaşlığına görə müxtəlif dərəcələrlə
- ☐ kapitalın yerinə görə müxtəlif dərəcələrlə
- ☐ mülkiyyət formasına görə müxtəlif dərəcələrlə

105 Vergilər haqqında qanunvericilik vergitutmanın hansı prinsiplərinə əsaslanır?

- ☐ yalnız ümumi olmasına
- ☒ ümumi, bərabər və ədalətli olmasına
- ☐ yalnız bərabər olmasına
- ☐ yalnız ədalətli olmasına
- ☐ xüsusi, neytral və ədalətli olmasına

106 Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında Vergi Məcəlləsi ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, hansı müddəalar tətbiq edilir?

- ☐ Azərbaycan Respublikasının Vergi və Mülki Prosessual Məcəlləsinin müddəaları
- ☒ Beynəlxalq müqavilələrin müddəaları
- ☐ Vergi Məcəlləsinin müddəaları
- ☐ Mülki Məcəllənin müddəaları
- ☐ Azərbaycan Respublikasının Mülki və Vergi Məcəllələrinin müddəaları

107 Aşağıdakılardan hansı istisna olmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz?

- ☐ Mülki Prosessual Məcəllə
- ☒ bütö qanunvericiliyində vergilərlə bağlı müddəalar
- ☐ Mülki Məcəllə
- ☐ Əmək Məcəlləsi
- ☐ Torpaq Məcəlləsi

108 Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir?

- ☐ Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi
- ☒ Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
- ☐ Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsi ilə
- ☐ Bələdiyyələr haqqında qanunla
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası ilə

109 Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir?

- ☐ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
- ☒ Vergi Məcəlləsi ilə
- ☐ Mülki Məcəllə ilə
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası ilə
- ☐ İnzibati Xətlər Məcəlləsi ilə

110 Vergi ödəyicisinin əsas [verginə ödəmək] vəzifəsi hansı qanunvericilik sənədi ilə müəyyən edilmişdir?

- ☐ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
- ☒ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ☐ Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

111 Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; 2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək; 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək; 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq; 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq.

- ☐ 1, 3, 5
- ☒ 1, 2, 4
- ☐ 2, 3, 4
- ☐ 1, 2, 5
- ☐ 3, 4, 5

112 Aşağıdakılardan hansı vergi ödəyicisinin vəzifələrinə aid deyildir?

- ☐ vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək

- ☒ vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
- ☐ vergi orqanlarından VÖEN almaq
- ☐ qanunla müəyyən edilmiş vergiləri ödəmək
- ☐ qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] uçotunu aparmaq

113 Aşağıdakı hansı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya [vergi] sirri və şəxsi həyata dair məlumat hesab olunur? 1. vergi ödəyicisinin razılığı olmadan aşkar edilən; 2. vergi orqanının məqbul hesab etdiyi istənilən məlumat; 3. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 4. vergi ödənişləri üzrə borclar; 5. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında.

- ☐ 1, 4, 5
- ☒ 3, 4, 5
- ☐ 2, 3, 4
- ☐ 2, 4, 5
- ☐ 1, 2, 3

114 Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. Vergi Məcəlləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət etmək və onu təmin etmək; 2. İctimai və siyasi təşkilatların kənar audit yoxlamasından keçməsinə tələb etmək; 3. Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi ödəyicilərinin sosial – inkişaf fondlarına yönəldilmiş vəsaitlərin xərclənməsinə nəzarət etmək; 4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 5. vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək.

- ☐ 1, 3, 5
- ☒ 1, 4, 5
- ☐ 2, 4, 5
- ☐ 1, 2, 3
- ☐ 1, 3, 4

115 Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 2. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etmək; 3. iri vergi ödəyicilərinin nizamnamə fondunun artmasına və azalmasına nəzarət etmək; 4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 5. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək.

- ☐ 3, 4, 5
- ☒ 1, 2, 4
- ☐ 2, 4, 5
- ☐ 1, 2, 3
- ☐ 1, 3, 5

116 Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 2. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək; 3. vergi ödəyicilərinin, onların fəaliyyətlərinin, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin [obyektlərinin], habelə nəzarət-kassa aparatlarının uçotunu aparmaq; 4. fiziki şəxslərin yaşayış sahələrinə daxil olmaq və əmlakın inventarizasiyasını aparmaq; 5. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək.

- ☐ 2, 4, 5
- ☒ 1, 3, 5

- ☐ 1, 2, 5
☐ 1, 2, 4
☐ 3, 4, 5

117 Aşağıdakılardan hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; 2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirmək; 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək; 4. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq.

- ☐ 1, 3, 5
☒ 1, 2, 4
☐ 2, 3, 4
☐ 1, 2, 5
☐ 3, 4, 5

118 Aşağıdakılardan hansılar daimi nümayəndəliyi əhatə edir? 1. tikinti və təmir meydançaları, quraşdırma və ya yığma obyektləri, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyət göstərilməsini; 2. rezident şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində digər sahibkarlıq növlərinin həyata keçirildiyi istənilən hər hansı iş yerlərini; 3. müxtəlif məsləhət xidməti üzrə yerlərini; 4. filialı və agentliyi; 5. rezident fiziki şəxsin sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi bazanı [yeri].

- ☐ 1, 3, 5
☒ 1, 3, 4
☐ 2, 3, 4
☐ 2, 4, 5
☐ 1, 2, 3

119 Aşağıda göstərilənlərdən hansı vergi ödəyicisinin vəzifəsinə aiddir?

- ☐ vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
☒ sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək
☐ xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcmnin və satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək
☐ artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək
☐ qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya [vergi] sirrinin qorunmasını tələb etmək

120 Vergi ödəyiciləri aşağıda göstərilən hansı fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməlidirlər? 1. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən nəqliyyat vasitələrinə texniki və digər xidmətlər göstərilməsi fəaliyyəti; 2. ixtisaslaşdırılmış mağazalarda bitki toxumlarının satışı fəaliyyəti; 3. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması fəaliyyəti; 4. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən bərbər xidməti fəaliyyəti; 5. müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti.

- ☐ 2, 3, 4
☒ 1, 3, 4
☐ 3, 4, 5
☐ 1, 2, 4
☐ 1, 2, 5

121 Aşağıdakı hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri fəaliyyəti; 2. avtomobil dayanacaqlarının fəaliyyəti; 3. işçilərin sayı üç nəfərdən az olan apteklərdə dərman satışı fəaliyyəti; 4. orta məktəblərdə ticarət fəaliyyəti; 5. cildləmə xidməti fəaliyyəti.

- ☐ 1, 2, 3, 4
☒ 1, 2, 5
☐ 1, 2, 4
☐ 1, 3, 5
☐ 3, 4, 5

122 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. səhiyyə xidməti fəaliyyəti; 2. avtomobil dayanacaqlarının fəaliyyəti; 3. xırda topdansatış ticarət fəaliyyəti; 4. kanalizasiya və sanitariya təmizləmə xidməti fəaliyyəti; 5. çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti.

- ☒ 1, 2, 4
☐ 1, 3, 5
☐ 1, 4, 5
☐ 1, 2, 5
☐ 3, 4, 5

123 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Dağ rayonlarında baytarlıq apteklərində dərman satışı; 2. Qocalar və kimsəsizlər evlərinin ərazisində ticarət fəaliyyəti; 3. Qiymətli kağızların satışı; 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]; 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı.

- ☐ 1, 2, 5
☒ 3, 4, 5
☐ 1, 2, 4
☐ 1, 3, 5
☐ 1, 2, 5

124 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Dekorativ bitkilərin və bəzək ağaclarının satışı; 2. Poçt məntəqələrinin fəaliyyəti; 3. Qiymətli kağızların satışı; 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]; 5. Dövlət orqanlarında və Nazirliklərdə ictimai-iaşə fəaliyyəti.

- ☐ 1, 3, 4
☒ 2, 3, 4
☐ 3, 4, 5
☐ 1, 3, 5
☐ 1, 2, 5

125 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti; 2. İxtisaslaşdırılmış mağazalarda bitki toxumlarının satışı; 3. Qiymətli kağızların satışı; 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]; 5. Müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti.

- ☐ 2, 3, 4
☒ 1, 3, 4
☐ 3, 4, 5
☐ 1, 2, 4
☐ 1, 2, 5

126 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti; 2. Poçt məntəqələrinin fəaliyyəti; 3. İşçilərin sayı bir nəfər olan aptekdə dərman satışı; 4. Orta

məktəblərdə ticarət fəaliyyəti; 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı.

- ☐ 2, 3, 4
- ☒ 1, 2, 5
- ☐ 1, 2, 4
- ☐ 1, 3, 5
- ☐ 3, 4, 5

127 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Qəzet və jurnalların satışı [belə satış dövryyəsinin ümumi dövryyədəki payı 50 faizdən çox olduqda]; 2. Qiymətli kağızların satışı; 3. Xırda topdansatış ticarət; 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]; 5. Çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti.

- ☐ 1, 2, 3
- ☒ 1, 2, 4
- ☐ 3, 4, 5
- ☐ 1, 3, 5
- ☐ 1, 2, 5

128 Kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları hansı dövlət orqanında qeydiyyatda alınır?

- ☐ İqtisadiyyat və Sənaye Nazirliyində
- ☒ Vergilər Nazirliyində
- ☐ Ədliyyə Nazirliyində
- ☐ Maliyyə Nazirliyində
- ☐ Dövlət Gömrük Komitəsində

129 Hansı halda vergi orqanlarının vəzifəli şəxslərinin vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdir?

- ☐ Belə bir məhdudiyyət nəzərdə tutulmamışdır
- ☒ həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər ailə üzvlərinin münasibətləri olduqda
- ☐ həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər şəxsi tanışlıq xarakteri daşımadıqda
- ☐ həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər dostluq münasibətləri olmadıqda
- ☐ vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadıqda

130 Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək vergi orqanlarının vəzifələrinə aiddirmi?

- ☐ yalnız ASAN xidmət mərkəzlərinin vəzifələrinə aiddir
- ☒ aiddir
- ☐ Ədliyyə orqanlarının vəzifələrinə aiddir
- ☐ aid deyil
- ☐ Məhkəmə orqanlarının müvafiq qərarı olduqda aiddir

131 Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlərmi?

- ☐ yuxarı vergi orqanı məhkəməyə müraciət edir və yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra ləğv edə bilər
- ☒ ləğv edə bilərlər
- ☐ qeyri-qanuni aktı və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandıra bilər, lakin akt və qərarı ləğv edə bilməz
- ☐ ləğv edə bilməzlər
- ☐ yalnız qismən ləğv edə bilər

132 “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunun həyata keçirilməsi vergi orqanlarının hüquqlarına aiddirmi?

- ☐ yalnız vətəndaşın razılığı olduqda
- ☒ aiddir
- ☐ ancaq məhkəmənin qərarı olduğu halda
- ☐ yalnız yuxarı orqanların tələbi olduğu halda
- ☐ aid deyil

133 Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər hansı vəsait hesabına ödənilir?

- ☐ həm dövlət büdcəsinin, həm də vergi orqanlarının büdcəənkənar fondunun vəsaiti hesabına
- ☒ sonradan təqsirkar şəxsdən tutulmaqla tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına
- ☐ həmkarlar təşkilatının vəsaitləri hesabına
- ☐ vergi orqanlarının büdcəənkənar fondunun vəsaiti hesabına
- ☐ yerli [bələdiyyə] büdcəsinin vəsaiti hesabına

134 Azərbaycan Respublikasında dövlət vergi orqanlarını hansı orqanlar təşkil edir?

- ☐ vergi və gömrük orqanları
- ☒ müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları
- ☐ yalnız vergi orqanları
- ☐ müvafiq icra hakimiyyəti orqanı və maliyyə orqanları
- ☐ yalnız müvafiq icra hakimiyyəti orqanları

135 Vergitutma məqsədləri üçün qeyri-rezident müəssisəsinin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmadıqda, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlirdən hansı qaydada vergi tutulur?

- ☐ Vergi Məcəlləsinə uyğun olaraq bəyannamə üzrə vergiyə cəlb olunur
- ☐ Vergi Məcəlləsinə uyğun olaraq bildiriş üzrə vergiyə cəlb olunur
- ☐ Vergi Məcəlləsinə uyğun olaraq müstəsna hallarda bu gəlirlər vergiyə cəlb olunur
- ☒ Vergi Məcəlləsinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir
- ☐ bu gəlirlərdən vergi tutulmur

136 Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi istənilən 12 ay ərzində Azərbaycan Respublikasındakı fəaliyyəti üst-üstə neçə gündən az olmadıqda daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?

- ☐ 45 gün
- ☒ 90 gündən
- ☐ 60 gündən
- ☐ 183 gündən
- ☐ 30 gündən

137 Vergitutma məqsədləri üçün bir şəxsin digər şəxsin əmlakında bilavasitə və ya dolayısı iştirak payı və ya səs hüququ neçə faizdən az olmadıqda, bu şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar?

- ☐ 25 faiz
- ☒ 20 faiz
- ☐ 10 faiz
- ☐ 15 faiz
- ☐ 5 faiz

138 Kimlər vergi agentliyi hesab olunur?

- ☐ özəl vergi xidməti fəaliyyəti ilə məşğul olan şəxslər
- ☒ vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxslər
- ☐ vergi ödəyicisinin ailə üzvləri
- ☐ vergi ödəyicisinin kommersiya sirini bilən şəxslər
- ☐ vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər

139 Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi hesabatının əvəzinə vergi orqanına təqdim etdiyi arayış nə vaxt qüvvəsini itirir?

- ☐ arayışın təqdim edildiyi gündən 1 il keçdikdən sonra
- ☒ vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən
- ☐ arayışın təqdim edildiyi gündən
- ☐ vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra
- ☐ vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatdığı gündən

140 Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir?

- ☐ qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək
- ☒ vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
- ☐ vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək
- ☐ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
- ☐ müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsinə təmin etmək

141 Aşağıdakılardan hansı vergi ödəyicilərinin hüquqlarına aiddir?

- ☐ qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə
- ☒ vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
- ☐ Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək
- ☐ qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
- ☐ vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini [VÖEN] almaq

142 Bəyannamə verməli olan rezident fiziki şəxslər harada uçota alınır?

- ☐ faktiki fəaliyyət göstərdikləri yer üzrə
- ☒ yaşadıkları yer üzrə vergi orqanlarında uçota alınır
- ☐ uçota alınmırlar
- ☐ gəlirin əldə edildiyi yer üzrə uçota alınır
- ☐ istənilən vergi orqanında uçota alınır

143 Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harada uçota alınır?

- ☐ olduqları yer üzrə
- ☒ Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınır
- ☐ istənilən vergi orqanında uçota alınır
- ☐ uçota alınmırlar
- ☐ ancaq rezidenti olduğu ölkədə uçota alınır

144 Yerli vergilərin hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir?

- ☐ icra hakimiyyəti orqanları

- ☒ bələdiyyələrin vergi xidməti orqanı
- ☐ bələdiyyənin yerləşdiyi ərazinin maliyyə orqanı
- ☐ bələdiyyə ərazisindəki vergi orqanı
- ☐ bələdiyyənin yerləşdiyi ərazinin maliyyə və vergi orqanı

145 Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir?

- ☐ qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısını almaq
- ☒ vergilərin tam və vaxtında yığılmasını təmin etmək
- ☐ vergi ödəyicisinin obyektinin fəaliyyətini dayandırmaq
- ☐ vergi ödəyicilərini məsuliyyətə cəlb etmək
- ☐ vergi ödəyicisinin digər təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsini müəyyən etmək

146 Vergi ödəyicisinə aid məlumat hansı halda digər şəxsə verilə bilər?

- ☐ vergi ödəyicisinin şifahi icazəsi ilə
- ☒ vergi ödəyicisinin yazılı icazəsi ilə
- ☐ bütün hallarda verilə bilər
- ☐ heç bir halda verilə bilməz
- ☐ vergi orqanının qərarı ilə

147 Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən fəaliyyət növlərindən hansı ilə məşğul olmağa ixtiyarı yoxdur?

- ☐ belə bir məhdudiyyət nəzərdə tutulmamışdır
- ☐ pedaqoji
- ☐ elmi
- ☒ məsləhətçi
- ☐ yaradıcılıq

148 Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı hansı orqana verməlidirlər?

- ☐ Nazirlər Kabinetinə
- ☐ Dövlət Statistika Komitəsinə
- ☐ İqtisadiyyat və Sənaye Nazirliyinə
- ☐ Maliyyə Nazirliyinə
- ☒ Vergilər Nazirliyinə

149 Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına hansı məbləğ ödənilir?

- ☐ əmək haqqısının 10 misli miqdarında birdəfəlik müavinət ödənilir
- ☐ yalnız vəzifə maaşı
- ☐ adi qaydada pensiya hesablanır
- ☒ vəzifə maaşı ilə pensiyası arasındakı fərq
- ☐ birdəfəlik 500 min manat pul vəsaiti ödənilir

150 Dövlət vergi orqanlarının işçilərinin icbari qaydada sığorta olunmaları hansı vəsait hesabına həyata keçirilir?

- ☐ həm dövlət büdcəsinin, həm də vergi orqanı işçilərinin öz vəsaitləri hesabına
- ☐ vergi orqanı işçilərinin öz vəsaitləri hesabına
- ☐ vergi orqanlarında yaradılmış xüsusi fond hesabına
- ☒ dövlət büdcəsinin vəsaiti hesabına
- ☐ vergi orqanlarının işçiləri sığorta olunmurlar

151 Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını hansı qanunvericilik aktları təşkil edir?

- ☐ yalnız Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
- ☐ yalnız Vergi Məcəlləsi
- ☒ Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
- ☐ ancaq Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş qanunvericilik aktları
- ☐ yalnız Nazirlər Kabinetinin müvafiq Sərəncam və Qərarları

152 İdxal-ixrac əməliyyatları zamanı vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti hansı orqan həyata keçirir?

- ☐ Maliyyə Nazirliyi
- ☐ Vergilər Nazirliyi
- ☐ Dövlət Sərhəd Xidməti
- ☐ Nazirlər Kabineti
- ☒ Dövlət Gömrük Komitəsi

153 Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu hansı miqdarda ödəyirlər?

- ☐ iddia məbləğinin 5%-i məbləğində
- ☐ iddia məbləğinin 15%-i məbləğində
- ☒ dövlət rüsumunu ödəməkdən azadırlar
- ☐ iddia məbləğinin 20%-i məbləğində
- ☐ iddia məbləğinin 10%-i məbləğində

154 Vergi orqanları tərəfindən onların səlahiyyətləri daxilində qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidirmi?

- ☐ qəbul edilən qərarlar yalnız fiziki şəxslər üçün məcburidir
- ☐ qəbul edilən qərarlar yalnız hüquqi şəxslər üçün məcburidir
- ☐ məcburi deyil
- ☐ yalnız məhkəmənin qərarı ilə təsdiq edildiyi halda
- ☒ məcburidir

155 Hansı fəaliyyət növü qeyri-rezidentin daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?

- ☐ məsləhət xidməti
- ☐ qeyri-rezidentin apardığı tikinti və təmir işləri
- ☐ qeyri-rezidentin apardığı quraşdırma və ya yığma işləri
- ☐ təbii ehtiyatların kəşfiyyatı
- ☒ qeyri-rezident müəssisənin özü üçün malların alınması

156 Qanunla ona həvalə olunmuş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə vergi agentı hansı qaydada məsuliyyət daşıyır?

- ☐ Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada
- ☐ yalnız İnzibati Xətalər Məcəlləsi ilə müəyyən edilmiş qaydada
- ☒ Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada
- ☐ Konstitusiya ilə müəyyən edilmiş qaydada
- ☐ heç bir məsuliyyət daşımır

157 Hansı şəxslər vergi agentı ola bilərlər?

- ☐ yalnız qeyri-rezident fiziki və hüquqi şəxslər
- ☐ yalnız hüquqi şəxslər
- ☐ yalnız fiziki şəxslər
- ☒ həm fiziki, həm də hüquqi şəxslər
- ☐ yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs

158 Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına nə təqdim etməlidir?

- ☐ Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edir
- ☐ Vergi hesabatını təqdim etmir
- ☐ Vergi hesabatını boş göstərməklə təqdim edir
- ☒ Vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edir
- ☐ İstənilən halda vergi hesabatını təqdim etməlidir

159 Aşağıda göstərilənlərdən hansı vergi ödəyicilərinin vəzifələrinə aid edilmir?

- ☐ vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını təqdim etmək
- ☐ qanunla müəyyən edilmiş vergiləri ödəmək
- ☐ qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
- ☒ vergilərə dair normativ aktları almaq
- ☐ vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək

160 Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması nəyə səbəb olur?

- ☐ vergi ödəyiciləri arasında narazılığa
- ☐ sahibkarlıq fəaliyyətinin zəifləməsinə
- ☐ qanunsuz sahibkarlıq fəaliyyətinin artmasına
- ☐ vergi daxilolmalarının azalmasına
- ☒ qanunla müəyyən edilmiş məsuliyyətə

161 Bank hesabının açılması məqsədi ilə hansı halda vergi ödəyicisinə müəyyən edilmiş müddətdə şəhadətnamə-dublikat verilmir?

- ☐ vergi orqanının istəyi olduqda
- ☐ vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirmədikdə
- ☒ vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
- ☐ vergi ödəyicisi sənədləri təqdim etmədikdə
- ☐ vergi hesabatlarını Vergi Məcəlləsində müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanına təqdim etmədikdə

162 Vergi ödəyicilərinin vahid dövlət reyestrinin aparılması aşağıdakı göstərilənlərin hansılarından ibarətdir?

1. xronoloji qaydada vergi ödəyicilərinin reyestr jurnalının aparılması və ləğv edilmiş vergi ödəyicilərinin reyestr jurnalının aparılması; 2. uçota alınmış vergi ödəyicilərinin reyestr məlumatlarında dəyişikliklərlə bağlı dəqiqləşdirmələrin aparılması; 3. uçota alınmış vergi ödəyicilərinin ödədikləri vergilərin uçotunun aparılması; 4. uçota alınmış vergi ödəyicilərinə müvafiq məlumatın verilməsi; 5. vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyalarının uçotunun aparılması.

- ☐ 1, 2, 3
- ☐ 3, 4, 5
- ☒ 1, 2, 4
- ☐ 2, 3, 4
- ☐ 1, 3, 5

163 Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər hansı sənəd əsasında aparılır?

- ☐ vergi ödəyicisi tərəfindən təqdim edilən rəsmi məktub əsasında
- ☒ Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında
- ☐ vergi ödəyicisinin telefon məlumatı əsasında
- ☐ Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında

164 Vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda onların şəxsi məlumatlarına aşağıdakı hansı məlumatlar daxil edilir? 1. onların adı, doğulduğu tarix və yer; 2. cinsi və yaşadığı ünvan; 3. ailə vəziyyəti

barədə məlumat; 4. şəxsiyyətini təsdiq edən sənədin məlumatları və vətəndaşlığı; 5. siyasi mənsubiyyəti.

- ☐ 1, 3, 5
☒ 1, 2, 4
☐ 1, 3, 4
☐ 2, 3, 4
☐ 1, 2, 3

165 İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir? 1. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin qeydiyyatı alındığı [inkorporasiya] dövlətdə ləğv edildikdə; 2. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin rezidentliyi dəyişildikdə; 3. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin fəaliyyətini müvəqqəti dayandırdıqda; 4. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin zərərə düşdükdə.

- ☐ 2.3
☒ 1.2
☐ 2.4
☐ 1.3
☐ 3.4

166 Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir? 1. xarici dövlətin rezidenti olan şəxs və ya daimi nümayəndəlik yaratmayan bölmə ləğv edildikdə; 2. daimi nümayəndəlik yaratmayan bölmənin fəaliyyəti daimi nümayəndəlik yaratdıqda; 3. daimi nümayəndəlik yaratmayan bölmə fəaliyyətini müvəqqəti dayandırdıqda; 4. daimi nümayəndəlik yaratmayan bölmənin rəhbəri [təmsilçisi] köçdükdə.

- ☐ 1.3
☒ 1.2
☐ 3.4
☐ 2.3
☐ 2.4

167 İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin tərəfindən uçota alınma barədə verdiyi ərizəyə aşağıdakı sənədlərdən hansıları əlavə edilməlidir? 1. qeydiyyatı alındığı dövlətdə qeydiyyat [inkorporasiya] sənədi və ticarət reyestrindən çıxarış və təsis sənədləri; 2. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və hüquqi şəxsin rəhbərinin [təmsilçisinin] şəxsiyyətini təsdiq edən sənədin surəti; 3. xarici hüquqi şəxsin qeydiyyatı alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti; 4. Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayısı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat; 5. xarici hüquqi şəxsin qeydiyyatı alındığı ölkədə və digər ölkələrdəki fəaliyyət növləri barədə məlumat.

- ☐ 1, 3, 5
☒ 1, 2, 4
☐ 3, 4, 5
☐ 1, 2, 3
☐ 2, 4, 5

168 Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə aşağıdakı göstərilən sənədlərdən hansıları əlavə edilməlidir? 1. xarici hüquqi şəxsin qeydiyyatı alındığı dövlətdə qeydiyyat [inkorporasiya] sənədi və ticarət reyestrindən çıxarış; 2. xarici dövlətin rezidentinin səlahiyyətli orqanının Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərar və təsis sənədləri; 3. xarici hüquqi şəxsin qeydiyyatı alındığı ölkədə və digər ölkələrdə əldə etdiyi gəlirlər barədə məlumatlar; 4. xarici hüquqi şəxsin qeydiyyatı alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti; 5. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi,

mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və bölmənin rəhbərinin [təmsilçisinin] şəxsiyyətini təsdiq edən sənədin surəti.

- ☐ 2, 4, 5
- ☒ 1, 2, 5
- ☐ 3, 4, 5
- ☐ 1, 2, 3
- ☐ 1, 3, 5

169 İri vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə Vergilər Nazirliyinin müəyyən etdiyi vergi orqanı tərəfindən nə vaxtadək qərar qəbul edilir?

- ☒ hər il may ayının 15-dək
- ☐ hər il may ayının 1-dək
- ☐ hər il yanvar ayının 1-dək
- ☐ hər il iyun ayının 30-dək
- ☐ hər il iyun ayının 10-dək

170 Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı qaydada uçota alına bilər?

- ☐ öz ölkələrinin qanunvericiliklərinə uyğun olaraq uçota alına bilər
- ☒ Vergi Məcəlləsinə uyğun olaraq uçota alına bilər
- ☐ Vergi Məcəlləsinə uyğun olaraq həmin şəxslər vergi orqanlarında uçota alınmırlar
- ☐ onların yalnız müstəsna hallarda uçota alınması nəzərdə tutulmuşdur
- ☐ həmin şəxslərin qanunvericilikdə uçota alınması nəzərdə tutulmamışdır

171 Vergi nəzarətini həyata keçirməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı orqanda uçota alına bilər?

- ☐ xarici işlər nazirliyində
- ☒ vergi orqanında
- ☐ maliyyə orqanında
- ☐ yerli [bələdiyyə] orqanında
- ☐ gömrük orqanında

172 Şəhadətnamə dublikatın bildiriş hissəsi neçə gün müddətində bank idarəsi tərəfindən qaytarılmadıqda, vergi orqanı onun səbəblərini dəqiqləşdirməyə başlayır?

- ☐ 30 gün
- ☒ 10 gün
- ☐ 5 gün
- ☐ 3 gün
- ☐ 15 gün

173 Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan və bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil etdikdən sonra neçə gün müddətinə həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə göndərir?

- ☐ 30 gün müddətinə
- ☒ 1 gün müddətinə
- ☐ 10 gün müddətinə
- ☐ 5 gün müddətinə
- ☐ 15 gün müddətinə

174 Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir?

- ☐ belə bir məhdudiyyət nəzərdə tutulmayıb
- ☒ 10 gün
- ☐ 20 gün
- ☐ 15 gün
- ☐ 5 gün

175 Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı hansı qaydada göndərir?

- ☐ yalnız kağız daşıyıcılar vasitəsilə
- ☒ elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə
- ☐ istənilən qaydada
- ☐ yalnız elektron daşıyıcı vasitəsilə
- ☐ bu barədə məlumat göndərilmir

176 Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra neçə gün müddətinə müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı göndərir?

- ☐ 5 gün müddətinə
- ☒ 1 gün müddətinə
- ☐ 3 gün müddətinə
- ☐ 10 gün müddətinə
- ☐ 15 gün müddətinə

177 Şəhadətnamə-dublikatın və onun alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin forması hansı dövlət orqanı tərəfindən təsdiq olunur?

- ☐ Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən
- ☒ Vergilər Nazirliyi
- ☐ Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Maliyyə Nazirliyi
- ☐ Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi
- ☐ Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi

178 Vergi ödəyicisi uçota alınması haqqında şəhadətnamə aldıqdan sonra vergi orqanı tərəfindən ona bank idarəsində hesab açmaq üçün neçə gün müddətində şəhadətnamə-dublikat verilir?

- ☐ dərhal
- ☒ 2 gündən gec olmayaraq
- ☐ 6 gündən gec olmayaraq
- ☐ 3 gündən gec olmayaraq
- ☐ 6 gündən gec olmayaraq

179 Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinə nə vaxt verilmir?

- ☐ yalnız büdcəyə vergilər üzrə borcu olduqda
- ☒ büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
- ☐ istənilən halda verilir
- ☐ vergi ödəyicisi bəyannamə təqdim etmədiyi halda
- ☐ vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda

180 Bank hesabının açılması məqsədi ilə vergi ödəyicisinə şəhadətnamə-dublikat hansı müddətdə verilir?

- ☐ dərhal
- ☒ 2 gündən gec olmayaraq
- ☐ 5 gündən gec olmayaraq
- ☐ 3 gündən gec olmayaraq
- ☐ 10 gündən gec olmayaraq

181 Vergi ödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən hansı məlumatlardan istifadə olunur?

- ☐ Daxili İşlər Nazirliyinin məlumat bazasındakı məlumatlardan
- ☒ onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan
- ☐ dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsin dövlət qeydiyyatından keçməsi barədə verilən arayışın məlumatlarından
- ☐ mənbəyi bəlli olan istənilən məlumatdan
- ☐ vergi ödəyicisinin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, yaxud nizamnaməsinin [əsasnaməsinin] məlumatlarından

182 İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin müddəalarına əsasən idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan neçə gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

- ☐ 10 gün
- ☐ 15 gün
- ☐ 5 gün
- ☒ 30 gün
- ☐ 20 gün

183 Xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması, onların xüsusi vergi rejimində fəaliyyətə başlaması və ya həmin fəaliyyəti dayandırması barədə onların mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həyata keçirilməlidir?

- ☐ 30 gün
- ☒ 15 gün
- ☐ 10 gün
- ☐ 5 gün
- ☐ 20 gün

184 Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra neçə gün müddətində mərkəzləşdirilmiş uçota alınmaq üçün vergi ödəyicilərinin mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına müraciət etməyə borcludurlar?

- ☐ 30 gün
- ☒ 15 gün
- ☐ 10 gün
- ☐ 5 gün
- ☐ 20 gün

185 Mərkəzləşdirilmiş uçota alınmış iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin [obyektlərinin] vergi uçotu hansı normativ sənədlə müəyyən edilmiş qaydada həyata keçirilir?

- ☐ Ədliyyə və Maliyyə Nazirlikləri tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir
- ☒ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir
- ☐ Vergilər Nazirliyinin əmri ilə müəyyən edilmiş qaydada həyata keçirilir
- ☐ Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir
- ☐ yerli vergi orqanları tərəfindən müəyyən edilən qaydada həyata keçirilir

186 Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər ortaya çıxdıqda hansı orqan tərəfindən qərar qəbul edilir?

- ☐ təqdim olunmuş məlumatlar əsasında cəlb edilmiş ekspert və ya mütəxəssis tərəfindən
- ☒ təqdim olunmuş məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən
- ☐ təqdim olunmuş məlumatlar əsasında yerli vergi orqanları tərəfindən
- ☐ təqdim olunmuş məlumatlar əsasında məhkəmə tərəfindən
- ☐ təqdim olunmuş məlumatlar əsasında bələdiyyə orqanları tərəfindən

187 Qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri necə uçota alınır?

- ☐ Xarici İşlər Nazirliyində uçota alınır və onlara ayrıca kod verilir
- ☒ ayrıca uçota alınır və onlara VÖEN verilir
- ☐ uçota alınmır
- ☐ rezidenti olduğu dövlətdə uçota alınır
- ☐ uçota alınır, lakin onlara VÖEN verilmir

188 Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin [obyektinin] olduğu yer üzrə uçota alınması hansı qaydada həyata keçirilir?

- ☐ Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir
- ☒ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir
- ☐ Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir
- ☐ Mülki Məsəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir
- ☐ vergi orqanının rəhbərinin müəyyən etdiyi qaydada həyata keçirilir

189 Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət orqanı aparır?

- ☐ Dövlət Statistika Komitəsi
- ☒ Vergilər Nazirliyi
- ☐ Ədliyyə Nazirliyi
- ☐ Maliyyə Nazirliyi
- ☐ Nazirlər Kabineti

190 Eyni vergi ödəyicisinə neçə VÖEN verilə bilər?

- ☐ hər fəaliyyət sahəsinə görə ayrıca VÖEN verilə bilər
- ☒ 1 VÖEN verilə bilər
- ☐ məhdudiyyət qoyulmur
- ☐ 2 VÖEN verilə bilər
- ☐ 4 VÖEN verilə bilər

191 Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma zamanı vergi ödəyicisi tərəfindən nə qədər ödəniş aparılır?

- ☐ ilk dəfə uçota alınarkən ödənişsiz, yenidən uçota alınarkən və ya uçotdan çıxarılanda 40 manat miqdarında
- ☒ Ödənişsiz həyata keçirilir
- ☐ Şərti maliyyə vahidinin 5 misli miqdarında
- ☐ 3 manat miqdarında
- ☐ Şərti maliyyə vahidinin 8 misli miqdarında

192 Vergi ödəyicisinin vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən neçə gün müddətində vergi orqanına məlumat verməlidir?

- ☐ 15 gün
- ☒ 40 gün
- ☐ 10 gün
- ☐ 5 gün
- ☐ 20 gün

193 Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir?

- ☐ 30 gün
- ☐ 5 gün

- ☐ 10 gün
☒ 15 gün
☐ 20 gün

194 Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən neçə gün müddətində ərizə verilməlidir?

- ☐ 30 gün
☒ 40 gün
☐ 10 gün
☐ 5 gün
☐ 20 gün

195 Vergi ödəyicisinin uçotda olmasını təsdiq edən Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında hansı sənəd verilir

- ☐ Şəhadətnamə-dublikat
☐ heç bir sənəd verilmir
☒ Şəhadətnamənin yeni nüsxəsi
☐ Şəhadətnamənin surəti
☐ Şəhadətnamənin itməsi ilə bağlı arayış

196 Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və Vergi Məcəlləsində göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı neçə gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir?

- ☐ 10 gün
☐ 20 gün
☒ 2 gün
☐ 4 gün
☐ 5 gün

197 Vergi orqanı vergi ödəyicisinə uçota alınması barədə nə təqdim edir?

- ☐ vergi ödəyicisinin uçota alınması barədə bildiriş təqdim edir
☒ şəhadətnamə təqdim edir
☐ vergi ödəyicisinin uçota alınması barədə arayış təqdim edir
☐ vergi ödəyicisinin uçota alınması barədə vergi orqanının əmrindən çıxarış təqdim edir
☐ heç nə təqdim etmir

198 Uçota alınmaq üçün ərizənin forması hansı orqan tərəfindən təsdiq olunur?

- ☐ Ədliyyə Nazirliyi tərəfindən
☒ Vergilər Nazirliyi tərəfindən
☐ Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi tərəfindən
☐ Maliyyə Nazirliyi tərəfindən
☐ təsdiq olunmur

199 Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən təqdim edilən ərizə kim tərəfindən doldurulur?

- ☐ özəl vergi xidməti göstərən şəxslər tərəfindən
☒ vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən
☐ yalnız vergi ödəyicisi tərəfindən
☐ vergi orqanının «Vergi ödəyicilərinə xidmət şöbəsi»nin əməkdaşları tərəfindən
☐ yalnız vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən

200 İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

- ☐ fəaliyyətə başladıqdan 30 gün müddətində
- ☒ idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində
- ☐ fəaliyyətə başladığı günədək
- ☐ idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 10 gün müddətində
- ☐ gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayaraq

201 Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

- ☐ fəaliyyətə başladığı günədək
- ☒ fəaliyyətə başladıqdan 30 gün müddətində
- ☐ fəaliyyətə başladıqdan 10 gün müddətində
- ☐ fəaliyyətə başladıqdan 5 gün müddətində
- ☐ fəaliyyətə başladıqdan 20 gün müddətində

202 Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan neçə gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

- ☐ 45 gün
- ☒ 30 gün
- ☐ gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayaraq
- ☐ fəaliyyətə başladığı günədək
- ☐ 20 gün

203 Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan iri vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə:

- ☐ əvvəlki VÖEN ləğv edilməklə yeni VÖEN verilir
- ☒ əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınirlar
- ☐ VÖEN ilə yanaşı əlavə kod verilir
- ☐ onlara yeni eyniləşdirmə nömrələri verilir
- ☐ əvvəlki VÖEN saxlanılmaqla yeni VÖEN verilir

204 İri vergi ödəyicilərinin müəyyən edilməsinin neçə meyarı var?

- ☐ 5 forması
- ☒ 3 forması
- ☐ 4 forması
- ☐ 6 forması
- ☐ 2 forması

205 Qeyri kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən sonra neçə gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizə verməlidirlər?

- ☐ 40 gün
- ☒ 30 gün
- ☐ 15 gün
- ☐ 10 gün
- ☐ 45 gün

206 Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər uçota alınmaq üçün ərizəni vergi orqanına nə vaxt verməlidir?

- ☐ Respublika hüdudlarından kənarda gəlir edən şəxslər ikiqat vergitutmanın tələblərinə uyğun olaraq uçota alınmırlar.
- ☒ gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq
- ☐ istənilən vaxt
- ☐ 30 gün müddətində
- ☐ sahibkarlıq fəaliyyətinə başladığı günədək

207 Dövlət qeydiyyatını həyata keçirən Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə daha hansı sənədi verməlidir?

- ☐ şəhadətnamə dublikat
- ☒ həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir
- ☐ protokoldan çıxarış verməlidir
- ☐ qəbz verməlidir
- ☐ heç nə verməli deyil

208 Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər? 1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 3. vergi ödəyicisinin əmlakının siyahıya alınması; 4. xronometraj metodu ilə müşahidə aparılması; 5. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi.

- ☐ 1, 2, 3
- ☐ 3, 4, 5
- ☒ 1, 2, 5
- ☐ 2, 3, 4
- ☐ 1, 4, 5

209 Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokolda aşağıdakılardan hansılar göstərilir? 1. konkret hərəkətlərin həyata keçirilməsinin yeri və vaxtı; 2. vergi ödəyicisinin əvvəlki yoxlamalarda məsuliyyətə cəlb edilib-edilməməsi; 3. hərəkətin həyata keçirilməsində iştirak edən və ya onun həyata keçirilməsini müşahidə edən şəxsin adı, lazım olduqda onun ünvanı, vətəndaşlığı, Azərbaycan dilində danışa bilib-bilməməsi; 4. hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcılığı; 5. vergi ödəyicisinin büdcə qarşısında borc öhdəliklərinin olub-olmaması

- ☐ 2, 4, 5
- ☐ 1, 2, 4
- ☒ 1, 3, 4
- ☐ 1, 3, 5
- ☐ 3, 4, 5

210 Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında mütəxəssis cəlb edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir? 1. müqavilə tərəflərinin hüquqları və vəzifələri; 2. müqavilə tərəflərinin vergi öhdəlikləri; 3. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər; 4. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər; 5. mütəxəssis qarşısında qoyulan suallar.

- ☐ 3, 4, 5
- ☐ 1, 3, 4
- ☒ 1, 4, 5
- ☐ 2, 3, 4
- ☐ 1, 2, 3

211 Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirilməsi üçün dəvət olunmuş ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verildikdə, həmin şəxsin aşağıdakı hansı hüquqları vardır? 1. izahat vermək, öz etirazlarını bəyan etmək; 2. ekspertə əlavə sualların qoyulmasını tələb etmək; 3. ekspertin rəyi ilə tanış olmaqdan imtina etmək; 4. bu halda heç bir hüququ yoxdur; 5. əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək.

- ☐ 2, 3, 4
- ☐ 1, 4, 5
- ☒ 1, 2, 5
- ☐ 3, 4, 5
- ☐ 1, 3, 5

212 Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı vergi ödəyicisinə münasibətdə aşağıdakı hansı tədbirləri görməlidir? 1. vergi ödəyicisini ekspertizanın keçirilməsi haqqında qərarla tanış etməlidir; 2. ekspertin vergi ödəyicisi tərəfindən göstərilən şəxslərdən təyin olunmasına icazə verməməlidir; 3. vergi ödəyicisi tərəfindən ekspertə əlavə sualların verilməsinin qarşısı alınmalıdır; 4. həmin şəxsə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını izah etməlidir.

- ☐ 2, 4
☐ 3, 4
☒ 1, 4
☐ 2, 3
☐ 1, 2

213 Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında ekspert cəlb edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir? 1. müqavilə tərəflərinin vergi öhdəlikləri; 2. müqavilə tərəflərinin hüquqları və vəzifələri; 3. ekspert qarşısında qoyulan suallar; 4. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər; 5. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər.

- ☐ 3, 4, 5
☐ 1, 4, 5
☒ 2, 3, 4
☐ 1, 3, 4
☐ 1, 3, 5

214 Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda vergi orqanı tərəfindən hansı tədbirlər görülür?

- ☐ vergi ödəyicisinin hesabları bağlanılır
☐ vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə əlaqədar məhkəməyə müraciət olunur
☒ imtina aktı tərtib edilir və vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən şəxslər, habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır
☐ vergi ödəyicisinin hesabları bağlanılır
☐ imtina protokolu tərtib edilir və vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən şəxslər, habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır

215 Səyyar vergi yoxlaması keçirildikdə hansı hallarda yoxlamanı bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər? 1. vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduqda; 2. vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan əşyaların mənşə ölkəsinin müəyyən edilməsi tələb olunduqda; 3. təqdim olunan sənədlərin Mühəsibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun tərtib olunmaması müəyyən edildikdə; 4. təqdim olunan sənədlərdə vergi qanunvericiliyinin pozulması müəyyən edildikdə; 5. vergi qanunvericiliyinin pozulması halları əşyalarla bağlı olduqda.

- ☐ 3, 4, 5
☐ 1, 3, 4
☒ 1, 4, 5
☐ 2, 3, 4
☐ 1, 2, 5

216 Vergi ödəyicisi yoxlama aktı ilə razılaşmadıqda, aktın verilməsi günündən müəyyən olunmuş 30 gün müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri [onun müavini] hansı məsələlərə baxır? 1. vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə; 2. vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması; 3. müvafiq sanksiyaların [cərimələrin] tətbiq edilməsi; 4.

qanunvericiliyin pozulması hallarının olub-olmamasından asılı olmayaraq məsuliyyət məsələsinə; 5. heç bir məsələyə baxılmır.

- ☐ 2, 3, 4
- ☐ 2, 4, 5
- ☒ 1, 2, 3
- ☐ 1, 3, 5
- ☐ 3, 4, 5

217 Növbədənəkar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər? 1. bir neçə təsisçisi olan hüquqi şəxsin təsisçilərindən biri vəfat etdikdə; 2. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənəkar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 3. «Müflisləşmə və İflas haqqında» Qanuna əsasən müəssisə məhkəmənin qərarı ilə müflis elan edildikdə; 4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi [azaldıldığı] aşkar edildikdə; 5. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda.

- ☐ 1; 2; 3
- ☐ 1; 3; 4
- ☒ 2; 4; 5
- ☐ 2; 3; 5
- ☐ 1, 3, 5

218 Növbədənəkar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər: 1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 2. digər vergi ödəyicilərindən daxil olmuş anonim məlumatlar olduqda; 3. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və [və ya] təhrif olunmuş məlumatlar aşkar edildikdə; 4. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə; 5. vergi ödəyicisi ödənilməli olan vergi məbləğlərini vaxtında və tam ödəmədikdə.

- ☐ 1, 2, 3
- ☐ 1, 3, 5
- ☒ 1, 3, 4
- ☐ 2, 4, 5
- ☐ 1, 4, 5

219 Aşağıda göstərilən hansı hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətdə uzadıla bilər: 1. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda; 2. yoxlama üçün zəruri olan sənədlər vergi ödəyicisi tərəfindən təqdim olunmadıqda; 3. nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; 4. səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda; 5. səyyar vergi yoxlaması keçirilən zaman aparılan inventarizasiyanın müddəti uzadıldıqda.

- ☐ 1, 3, 5
- ☐ 1, 2, 3
- ☒ 1, 3, 4
- ☐ 2, 4, 5
- ☐ 2, 3, 5

220 Növbəti səyyar vergi yoxlaması keçirilərkən vergi ödəyicisinə göndərilən bildirişdə nələr göstərməlidir? 1. vergi ödəyicisinin hüquq və vəzifələri; 2. vergi orqanının hüquq və vəzifələri; 3. vergi

ödəyicisinin hüquqi ünvanı və təsisçiləri; 4. vergi yoxlamasının əsası və tarixi 5. vergi ödəyicisinin obyektlərinin sayı və hansı növ vergilərin ödəyicisi olması.

- ☐ 2, 3, 5
- ☐ 3, 4, 5
- ☐ 1, 2, 3
- ☐ 1, 3, 4
- ☒ 1, 2, 4

221 Aşağıda göstərilən hallardan hansı biri olduqda, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər?

- ☐ yoxlama üçün zəruri olan sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədikdə
- ☐ səyyar vergi yoxlaması zamanı vergi yoxlamasını aparan vəzifəli şəxslər xəstələndikdə
- ☒ səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən tərəfindən pozulduqda
- ☐ səyyar vergi yoxlamasının keçirilməsi zamanı aparılan inventarizasiyanın keçirilməsi müddəti uzadıldıqda
- ☐ səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti uzadıla bilməz

222 Aşağıdakı hansı hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır? 1. növbəti vergi yoxlaması keçirildikdə; 2. vergi ödəyicisi olan hüquqi şəxslər ləğv edildikdə; 3. növbədənəknar vergi yoxlaması keçirildikdə; 4. istənilən halda; 5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciət etdikdə

- ☐ 3, 4, 5
- ☐ 1, 4, 5
- ☒ 2, 3, 5
- ☐ 2, 3, 4
- ☐ 1, 3, 5

223 Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində hansı qərarı çıxarır?

- ☐ vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında
- ☐ operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında
- ☒ vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında
- ☐ xronometraj metodu ilə müşahidə aparılması haqqında
- ☐ inventarizasiyanın keçirilməsi haqqında

224 Səyyar vergi yoxlaması zamanı hansı hallarda mütəxəssis dəvət olunma bilər?

- ☐ məhkəmənin qərarı ilə
- ☐ dəvət olunmur
- ☒ vergi ödəyicisinin tələbi ilə
- ☐ dəvət olunmur
- ☐ yuxarı vergi orqanının göstərişi ilə

225 Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirildikdə ekspertin rəyində hansı məlumatlar əks etdirilir?

- ☐ yalnız ekspert tərəfindən aparılan araşdırma
- ☐ yalnız ekspert tərəfindən qoyulan suallara əsaslandırılmış cavablar
- ☒ ekspert tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar
- ☐ ekspertiza zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan hallar və faktlar
- ☐ yalnız ekspertin gəldiyi nəticə

226 Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirdikdə onların dəyəri kim tərəfindən ödənilir?

- ☐ vergi ödəyicisi tərəfindən ödənilir
- ☐ yerli maliyyə idarəsi tərəfindən ödənilir
- ☒ vergi orqanı tərəfindən ödənilir
- ☐ ödənilmir
- ☐ nümunə kimi əşyaları götürmüş vergi orqanının əməkdaşının şəxsi vəsaiti hesabına

227 Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən qanunla müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan hansı sənəd tərtib edilir?

- ☐ vergi orqanının rəhbərinin adına məruzə hazırlanır
- ☐ protokol tərtib edilir
- ☒ akt tərtib edilir
- ☐ arayış tərtib edilir
- ☐ tələbnamə tərtib edilir

228 Bilavasitə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxslərinə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazilərə və ya binalara [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verilmədikdə, yoxlamanı keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən hansı sənəd tərtib edilir?

- ☐ vergi orqanının rəhbərinin adına məruzə hazırlanır
- ☐ protokol tərtib edilir
- ☒ akt tərtib edilir
- ☐ arayış tərtib edilir
- ☐ tələbnamə tərtib edilir

229 Vergi orqanı kameral yoxlamanın keçirilməsi üçün müəyyən edilmiş qaydalara riayət etmədikdə, səyyar vergi yoxlaması keçirilən zaman yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama ilə müəyyən edilə bilən səhvləri vergi ödəyicisi hansı müddət ərzində düzəltmək hüququ vardır?

- ☐ 10 gün
- ☐ 45 gün
- ☒ 30 gün
- ☐ 20 gün
- ☐ düzəliş etmək hüququ yoxdur

230 Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir?

- ☐ 10 gün
- ☐ 7 gün
- ☒ 5 gün
- ☐ 15 gün
- ☐ dərhal

231 Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] neçə gün müddətində qərar çıxarır?

- ☐ 5 gün
- ☐ 20 gün
- ☒ 10 gün
- ☐ 15 gün
- ☐ 30 gün

232 Vergi yoxlamaları zamanı eyni şəxs vergi orqanları tərəfindən vergi ili ərzində neçə dəfədən artıq müşahidəçi kimi dəvət oluna bilməz?

- ☐ 3 dəfədən
- ☐ 2 dəfədən
- ☒ 1 dəfədən
- ☐ 4 dəfədən
- ☐ məhdudiyyət nəzərdə tutulmamışdır

233 Səyyar vergi yoxlaması zamanı müşahidəçi kimi kimlərin iştirakına yol verilmir?

- ☒ vergi orqanlarının vəzifəli şəxslərinin
- ☐ hüquq-mühafizə orqanı işçilərinin
- ☐ ədliyyə orqanlarının əməkdaşlarının
- ☐ maliyyə orqanlarının vəzifəli şəxslərinin
- ☐ sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların

234 Səyyar vergi yoxlaması zamanı mütəxəssis hansı sənəd əsasında cəlb edilir?

- ☐ göndəriş əsasında
- ☐ mütəxəssisin işlədiyi təşkilatın rəhbərinin tapşırığı əsasında
- ☒ müqavilə əsasında
- ☐ məhkəmənin qərarı əsasında
- ☐ tələbnamə əsasında

235 Səyyar vergi yoxlaması zamanı mütəxəssis hansı orqanın qərarı əsasında dəvət olunur?

- ☐ məhkəmənin
- ☐ Nazirlər Kabinetinin
- ☒ səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının
- ☐ yuxarı vergi orqanının
- ☐ ədliyyə orqanının

236 Sənədlərin və əşyaların nümunə kimi götürülməsi barədə hansı sənəd tərtib olunur?

- ☐ heç bir sənəd tərtib olunmur
- ☐ bildiriş
- ☒ protokol
- ☐ akt
- ☐ arayış

237 Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların hansı vaxtlarda götürülməsinə yol verilmir?

- ☐ saat 13.00-dan saat 14.00-dək olan müddətə
- ☐ mühasib məşğul olduğu müddətdə
- ☒ zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.
- ☐ gecə vaxtı [axşam saat 22.00-dan səhər saat 8.00-dək olan müddətə]
- ☐ vergi ödəyicisinin iş vaxtı

238 Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən hansı qanunvericilik aktı ilə müəyyən edilmiş qaydada tələb edə bilər?

- ☐ Mülki Məcəllə ilə
- ☐ Gömrük Məcəlləsi ilə
- ☒ Vergi Məcəlləsi ilə
- ☐ Cinayət Məcəlləsi ilə
- ☐ Mülki Prosessual Məcəllə

239 Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən müəyyən edilmiş qaydada tələb edərsə, sənədlərin verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri neçə gün müddətində vergi orqanına təqdim etməlidir?

- ☐ 10 gün
- ☐ 15 gün
- ☒ 5 gün
- ☐ 7 gün
- ☐ 30 gün

240 Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə [onun səlahiyyətli nümayəndəsinə] verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra neçə gündən gec olmayaraq verilir və ya göndərilir?

- ☐ 10 gündən
- ☐ məhdudiyyət qoyulmur
- ☒ 5 gündən
- ☐ 15 gündən
- ☐ dərhal

241 Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər hansı orqan tərəfindən müəyyən edilmişdir?

- ☐ Maliyyə Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Vergilər Nazirliyi
- ☐ Nazirlər Kabineti
- ☐ Ədliyyə Nazirliyi

242 Səyyar vergi yoxlamasının nəticələri hansı sənədlə rəsmiləşdirilir?

- ☐ arayışla
- ☐ rəsmiləşdirilmir
- ☒ vergi yoxlaması aktı ilə
- ☐ bildirişlə
- ☐ vergi yoxlaması protokolu ilə

243 Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları hansı orqan tərəfindən müəyyən edilmişdir?

- ☐ Milli Məclis
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Nazirlər Kabineti
- ☐ Vergilər Nazirliyi
- ☐ Maliyyə nazirliyi

244 Səyyar vergi yoxlaması zamanı inventarizasiya hansı orqanın əsaslandırılmış qərarı ilə aparılır?

- ☐ məhkəmənin
- ☐ maliyyə orqanının
- ☒ vergi orqanının
- ☐ prokurorluğun
- ☐ nazirlər kabinetinin

245 Növbəti səyyar vergi yoxlaması ildə neçə dəfədən çox olmayaraq keçirilir?

- ☐ 3 dəfədən
- ☐ 2 ildən bir
- ☒ 1 dəfədən
- ☐ 2 dəfədən
- ☐ belə bir məhdudiyyət nəzərdə tutulmuşdur

246 Yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən müəyyən hallarda səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti neçə gündən çox olmayan müddətdə uzadıla bilər?

- ☐ 60 gündən
- ☐ 15 gündən
- ☒ 30 gündən
- ☐ 20 gündən
- ☐ 90 gündən

247 Müstəsna hallarda yuxarı vergi orqanının qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti neçə günə qədər artırıla bilər?

- ☐ 60 günədək
- ☐ 31 günədək
- ☒ 90 günədək
- ☐ 30 günədək
- ☐ 60 günədək

248 Növbəti səyyar vergi yoxlaması neçə gündən artıq davam edə bilməz?

- ☐ 31 gün
- ☐ məhdudiyyət yoxdur
- ☒ 30 gün
- ☐ 20 gün
- ☐ 15 gün

249 Səyyar vergi yoxlaması hansı orqanın qərarı əsasında keçirilir?

- ☐ maliyyə orqanlarının
- ☐ dövlət xəzinədarlıq və statistika orqanlarının
- ☒ vergi orqanının
- ☐ vergi və maliyyə orqanlarının
- ☐ ədliyyə orqanlarının

250 Səyyar vergi yoxlamasının neçə forması vardır?

- ☒ 2.0
- ☐ 5.0
- ☐ 3.0
- ☐ 1.0
- ☐ 4.0

251 Növbədənəknar səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı neçə gün əvvəl yazılı bildiriş göndərilir?

- ☐ 10 gün
- ☐ 15 gün
- ☒ bildiriş göndərilir
- ☐ 5 gün
- ☐ 30 gün

252 Hansı hallarda xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər?

- ☐ həmişə əsas götürülür
- ☐ heç vaxt əsas götürülə bilməz
- ☒ vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olmadıqda
- ☐ vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olduqda
- ☐ yuxarı vergi orqanı xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrini ləğv etmədikdə

253 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə göndərilən bildirişdə vergilərin hesablanmasına

dair məlumatdan başqa daha hansı məlumatlar göstərilməlidir?

- ☐ vergi ödəyicisinin və vergi orqanının hüquqları
- ☐ yalnız vergi ödəyicisinin hüquqları
- ☒ hesablamanın səbəbləri və Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinin
- ☐ heç bir əlavə məlumat göstərilmir
- ☐ yalnız Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüququ

254 Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı hansı tədbirləri görə bilər?

- ☐ dərhal növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinə başlanıla bilər
- ☐ vergi ödəyicisinin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edə bilər
- ☒ vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər
- ☐ heç bir tədbir görmək hüququ yoxdur
- ☐ dərhal maliyyə sanksiyası tətbiq edilir

255 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən neçə gün müddətində keçirilir?

- ☒ 30 gün
- ☐ 15 gün
- ☐ 10 gün
- ☐ 40 gün
- ☐ 20 gün

256 Kameral vergi yoxlaması hansı müddət ərzində həyata keçirilir?

- ☐ vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən sonra 20 gün müddətində
- ☒ sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində
- ☐ sənədlərin vergi orqanına təqdim edildiyi gündən 20 gün müddətində
- ☐ sənədlərin vergi orqanına təqdim edildiyi gündən 10 gün müddətində
- ☐ vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən sonra 30 gün müddətində

257 Kameral vergi yoxlaması harada keçirilir?

- ☐ vergi ödəyicisinin obyektində
- ☐ yoxlamayı keçirən əməkdaşın istəyi ilə istənilən yerdə
- ☐ banklar və ya kredit təşkilatlarından alınmış məlumatlar əsasında həmin təşkilatlarda
- ☒ yerlərə getmədən vergi orqanında
- ☐ məlumat alındığı mənbədə

258 Vergi orqanları tərəfindən keçirilən vergi yoxlamaları hansı formalarda ola bilər?

- ☒ səyyar və kameral vergi yoxlamaları
- ☐ operativ vergi nəzarəti və kameral vergi yoxlaması
- ☐ səyyar vergi yoxlaması və operativ vergi nəzarəti
- ☐ operativ vergi nəzarəti və xronometraj metodu ilə müşahidə
- ☐ səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti

259 Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına il ərzində təkrar yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- ☐ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faizi miqdarında
- ☐ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin 1000 manatının 10 faizi miqdarında
- ☒ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faizi miqdarında

- ☐ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinə 10 faizi miqdarında
- ☐ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında

260 Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- ☐ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinin 5 faizi miqdarında
- ☐ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 5 faizi miqdarında
- ☒ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
- ☐ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 3 faizi miqdarında
- ☐ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında

261 Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda – aparılmış məxaric əməliyyatlarının neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 40 faizi
- ☐ 100 faizi
- ☒ 50 faizi
- ☐ 25 faizi
- ☐ 60 faizi

262 Vergi Məcəlləsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya Məcəllədə göstərilən müddətdə olduğu yer, yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında [vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər] dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə Vergi Məcəlləsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnəşin və ya yük daşınmasına görə hansı miqdarında maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 20 manat
- ☐ 25 manat
- ☒ 40 manat
- ☐ 50 manat
- ☐ 100 manat

263 Verginin [o cümlədən ödəmə mənbəyində verginin] hesabatda göstərilən məbləği verginin hesabatda göstərməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatması vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin [kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla] neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 20 faizi
- ☐ 100 faizi
- ☒ 50 faizi
- ☐ 40 faizi
- ☐ 60 faizi

264 Vergi Məcəlləsi ilə müəyyən edilən şəxsin təqsirini istisna edən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyət daşıyırmı?

- ☐ heç bir halda məsuliyyət daşımır

- ☐ Vergi Məcəlləsi ilə müəyyən edilən maliyyə sanksiyalarının və faizlərin ödənilməsi istisna olmaqla məsuliyyət daşımır
- ☒ Vergi Məcəlləsi ilə müəyyən edilən faizlərin ödənilməsi istisna olmaqla məsuliyyət daşımır
- ☐ bütün hallarda məsuliyyət daşıyır
- ☐ bu vergi orqanı tərəfindən müəyyən edilir

265 Hansı hal vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edir?

- ☐ vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda
- ☐ vergi ödəyicisinin xahişi olduqda
- ☒ vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsasların olması aşkar edildikdə
- ☐ vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə
- ☐ vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun qarşısı alına bilən hadisələr nəticəsində törədilməsi

266 Aşağıdakılardan hansılar vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aiddir? 1. vergi ödəyicisi və ya vergi agentləri tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi; 2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun qarşısı alına bilən hadisələr nəticəsində törədilməsi; 3. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; 4. vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin düzgün yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması.

- ☐ 2, 3, 4
- ☐ 1, 2, 4
- ☒ 1, 3, 4
- ☐ 1, 2, 3
- ☐ 1, 2

267 Hansı hal vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edir?

- ☐ vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə
- ☐ vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda
- ☐ vergi ödəyicisinin xahişi olduqda
- ☐ vergi ödəyicisinin vəzifəli şəxsinin təşəbbüsü olduqda
- ☒ vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması

268 Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi onları aşağıdakı hansı məsələlərdən azad etmir? 1. yalnız hesablanmış faizlərin ödənilməsindən; 2. vergi öhdəliklərinin yerinə yetirilməsindən; 3. vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən; 4. yalnız tətbiq edilmiş maliyyə sanksiyalarından.

- ☐ 1, 3
- ☐ 1, 2
- ☒ 2, 3
- ☐ 3, 4
- ☐ 1, 4

269 Vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə aşağıdakı hansı məsələlər müəyyən edilməlidir? 1. onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi; 2. inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması; 3. vergi ödəyicisi olan fiziki şəxsin sağlamlıq vəziyyəti; 4. yüngülləşdirici və ya ağırlaşdırıcı hallar; 5. qanun pozuntusunun qanunvericilikdə ziddiyyətli məqamların olması səbəbindən törədilməsi.

- ☐ 1, 3, 5
- ☐ 2, 3, 4
- ☒ 1, 2, 4

- ☐ 3, 4, 5
☐ 1, 2, 5

270 Vergi ödəyicisinin və vergi agentinin hansı sahələrdə yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır? 1. istənilən səhvləri; 2. vergitutma obyektinin uçotunda; 3. vergilərin ödənilməsində; 4. vergilərin hesablanmasında; 5. yol verilən səhvlərin müstəqil düzəldilməsi qadağandır.

- ☐ 1, 3, 5
☐ 1, 2, 4
☒ 2, 3, 4
☐ 3, 4, 5
☐ 1, 2, 5

271 Vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə vergi yoxlaması keçirildikdə

- ☐ buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyan qismən vergi ödəyicisinə ödənilməlidir
☐ buraxılmış fayda [əldə edilməyən gəlir] istisna olmaqla vurulan ziyan qismən vergi ödəyicisinə ödənilməlidir
☒ buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyan tam həcmdə vergi ödəyicisinə ödənilməlidir
☐ buraxılmış fayda [əldə edilməyən gəlir] istisna olmaqla vurulan ziyan tam həcmdə vergi ödəyicisinə ödənilməlidir
☐ buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyanın 2 mülki həcmdə vergi ödəyicisinə ödənilməlidir

272 Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır? 1. nəzarət-kassa aparatının inventar nömrəsi; 2. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 3. nəzarət-kassa aparatının markası və zavod nömrəsi; 4. vergi ödəyicisinin telefon və ya faks nömrəsi; 5. vergi ödəyicisinin adı.

- ☐ 1; 3; 4
☐ 1; 2; 3
☒ 2; 3; 5
☐ 1; 2; 5
☐ 1, 4, 5

273 Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır? 1. vergi ödəyicisinin adı; 2. vergi ödəyicisinin VÖEN-i; 3. vergi ödəyicisinin elektron imzası; 4. vergi ödəyicisinin fəaliyyət növü; 5. obyektin adı və yerləşdiyi ünvan.

- ☐ 1; 2; 3
☐ 1; 4; 5
☒ 1; 2; 5
☐ 1; 3; 4
☐ 1, 3, 5

274 Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində aşağıdakı hansı məsələlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada aparılır? 1. vergi ödəyicilərinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olması; 2. vergi ödəyicilərinin ərazilərinə, binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla], habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi; 3. sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi; 4. ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi; 5. aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması.

- ☐ yalnız 1, 3, 5
☐ yalnız 1, 2, 4
☒ 1, 2, 3, 4, 5
☐ yalnız 1, 3, 4, 5
☐ yalnız 1, 4, 5

275 Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi orqanının əsaslandırılmış qərarında aşağıdakı hansı məlumatlar göstərilməlidir? 1. vergi ödəyicisinin yerləşdiyi ərazi; 2. operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ [məsələlər]; 3. operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsinin [şəxslərinin] adları; 4. vergi orqanının vəzifəli şəxsinin [şəxslərinin] pasport məlumatları; 5. vergi ödəyicilərinin yaşadığı ünvan.

- ☐ 1; 3; 4
☐ 3; 5
☒ 1; 2; 3
☐ 2; 4; 5
☐ 1, 5

276 Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün aşağıdakılardan hansılar əsas götürülə bilər? 1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; 3. vergi orqanları tərəfindən mənbəyinin bəlli olub olmamasından asılı olmayaraq əldə edilən məlumatlar; 4. sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər tərəfindən qanunvericiliyin pozulması barədə məlumatlar; 5. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərinin, Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi.

- ☐ 1; 3; 5
☐ 1; 4; 5
☒ 1; 2; 5
☐ 2; 3; 4
☐ 2, 4, 5

277 Operativ vergi nəzarəti aşağıdakı hansı məsələləri əhatə edən vergi nəzarəti formasıdır? 1. "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 3. qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktlarının aşkar edilməsi; 4. valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalarda istifadəsinə lisenziyanın verilməsini təmin edilməsi; 5. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar edilməsi.

- ☐ 1; 2; 4
☐ 4; 5
☒ 1; 2; 3; 5
☐ 2; 3; 4
☐ 1, 4, 5

278 Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdə həyata keçirilən operativ vergi nəzarəti hansı məsələləri əhatə edir? 1. müəyyən edilmiş qaydada və hallarda vergi orqanlarında uçota durmayan və ya «Fərqlənmə nişanı» almayan vergi ödəyicilərinin aşkar edilməsi; 2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 3. vergi ödəyicilərinin vergilərinin düzgün hesablanması; 4. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 5. vergi ödəyiciləri tərəfindən təqdim olunmalı olan bəyannamələrin vaxtında təqdim olunması.

- ☐ 1, 2, 3
☐ 1, 3, 5
☒ 1, 2, 4
☐ 3, 4, 5
☐ 1, 4, 5

279 Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından [aktlarından], vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən neçə gün müddətində baxılır?

- ☐ 15.0

- ☐ 10.0
☒ 30.0
☐ 60.0
☐ 5.0

280 Vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət yuxarı vergi orqanına [yuxarı vəzifəli şəxsə] vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən neçə ay müddətində verilir?

- ☒ 3 ay
☐ 1 ay
☐ 9 ay
☐ 6 ay
☐ 2 ay

281 Vergi ödəyicisinin vergilər üzrə borcu olmadıqda, vergi orqanları tərəfindən düzgün tutulmayan vergilərə, maliyyə sanksiyalarına, faizlərə və inzibati cərimələrin məbləğlərinə münasibətdə hansı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur?

- ☐ vergi ödəyicisinin müraciətinə əsasən 60 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər
☐ vergi orqanının qərarına əsasən 45 gün müddətində geri qaytarılmalıdır
☒ vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər
☐ vergi orqanının məlumatına əsasən 45 gün müddətində gələcək ödənişlərin hesabına aid edilə bilər
☐ vergi ödəyicisinin müraciətinə əsasən 30 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər

282 Sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından Mülkü Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması haqqında vergi orqanlarının sərəncamlarını icra etmədiyinə görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına-icra edilməmiş həmin ödəmə tapşırıqlarında və ya sərəncamlarda göstərilən məbləğin neçə faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 40.0
☐ 3.0
☒ 50.0
☐ 60.0
☐ 20.0

283 Vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə, Vergi Məcəlləsi ilə müəyyən edilən faiz cari vergi ödənişlərinə münasibətdə hansı dövrə tətbiq edilir?

- ☐ cari vergi ödənişlərinə faiz hesablanmır
☐ bütün ötmüş müddətə
☒ bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti
☐ bütün ötmüş müddətə, ancaq üç ildən çox olmamaq şərti ilə
☐ bütün ötmüş müddətə, ancaq 2 ildən çox olmamaq şərti ilə

284 Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba mədaxil edilmiş pul vəsaitinin neçə faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 200 faizi
☐ 25 faizi
☒ 100 faizi

- ☐ 50 faizi
☐ 40 faizi

285 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi [kontraktı] bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin [xidmətlərin] yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə [azaldılmasına] şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 100 manat
☐ 400 manat
☒ 1000 manat
☐ 5000 manat
☐ 1500 manat

286 Plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də Vergi Məcəllənin müvafiq maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 500 manat
☐ 50 manat
☒ 5000 manat
☐ 50000 manat
☐ 1000 manat

287 Vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə nağd pul hesablaşmalarının aparılmasına il ərzində üçüncü dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 800 manat
☐ 900 manat
☒ 1200 manat
☐ 400 manat
☐ 100 manat

288 Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən] nağd pul hesablaşmalarının aparılmasına il ərzində ikinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 400 manat
☐ 200 manat
☒ 800 manat
☐ 1200 manat
☐ 100 manat

289 Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən] nağd pul hesablaşmalarının aparılmasına il ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 800 manat
☐ 200 manat
☒ 400 manat
☐ 1200 manat
☐ 100 manat

290 Vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların [iş və xidmətlərin] dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə ödənilməmiş ƏDV məbləğinin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 100 faizi
- ☐ 20 faizi
- ☒ 50 faizi
- ☐ 25 faizi
- ☐ 400.0

291 ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

- ☐ 20.0
- ☐ 40.0
- ☒ 50.0
- ☐ 10.0
- ☐ 100.0

292 Vergi ödəyicisinin şikayətinə baxılan müddət ərzində nəyi ödəməmək hüququ vardır?

- ☐ əlavə hesablanmış vergi məbləğini
- ☐ vergini
- ☒ maliyyə sanksiyasını
- ☐ inzibati cəriməni
- ☐ vergi borcunu

293 Vergi ödəyicisinin valyuta hesabından vəsait mübahisəsiz qaydada tutulduğu halda bank həmin gün Milli Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin neçə faizində hesabdakı valyuta vəsaitini dondurur?

- ☐ 100.0
- ☐ 125.0
- ☐ 150.0
- ☒ 105.0
- ☐ 50.0

294 Hüquqi şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə, vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərə hesablaşma hesabı və digər hesablar açdığına görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarına hər açılmış hesab üçün hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 50 manat
- ☐ 200 manat
- ☒ 400 manat
- ☐ 150 manat
- ☐ 1000 manat

295 Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənilərkən, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün [ödəmə günü də daxil olmaqla] vergi ödəyicisinə müvafiq məbləğlərin neçə faizi miqdarında faiz ödənilir?

- ☐ 0,05 faizi
- ☐ 0,2 faizi
- ☒ 0,1 faizi
- ☐ 0,01 faizi
- ☐ 1 faizi

296 Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanının tələbinə əsasən aktivləri barədə məlumatı 10 gün ərzində təqdim edilmədiyinə görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 200 manat
- ☐ 50 manat
- ☒ 100 manat
- ☐ 40 manat
- ☐ 75 manat

297 Vergi hesabatını və ya hesabatın əvəzinə nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin [onun müavininin] qərarına əsasən hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

- ☐ 25 manat
- ☐ 75 manat
- ☒ 40 manat
- ☐ 50 manat
- ☐ 100 manat

298 Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz?

- ☐ 1 il
- ☐ 4 il
- ☒ 3 il
- ☐ 2 il
- ☐ 5 il

299 Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları necə tətbiq edilir?

- ☐ Vergi Məcəlləsində nəzərdə tutulmuş ən yüksək maliyyə sanksiyası tətbiq edilir
- ☐ pozuntunun yüksək məbləği götürülür və ona uyğun maliyyə sanksiyası tətbiq edilir
- ☒ hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir
- ☐ Vergi Məcəlləsində nəzərdə tutulmuş ən aşağı maliyyə sanksiyası tətbiq edilir
- ☐ vergi orqanının müəyyən etdiyi qaydada

300 Vergi qanunvericiliyinin pozulması malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı olduqda, həmin işlərə hansı Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır?

- ☐ Vergi Məcəlləsi
- ☐ Cinayət Məcəlləsi
- ☒ Gömrük Məcəlləsi
- ☐ Mülki-Prosessual Məcəlləsi
- ☐ Mülki Məcəllə

301 Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi hansı orqanın üzərinə qoyulur?

- ☐ maliyyə orqanlarının
- ☐ hüquq-mühafizə orqanlarının
- ☒ vergi orqanlarının
- ☐ icra hakimiyyəti orqanlarının
- ☐ vergi ödəyicisinin

302 Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hansı məsuliyyət tədbirləri tətbiq edilir?

- ☐ maliyyə sanksiyaları, faizlər və inzibati cərimələr
- ☐ yalnız maliyyə sanksiyaları və inzibati cərimələr
- ☒ maliyyə sanksiyaları və faizlər
- ☐ faizlər və inzibati cərimələr
- ☐ maliyyə sanksiyaları və inzibati cərimələr

303 Vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə hansı qanunvericilik aktlarına əsasən məsuliyyət daşıyırlar?

- ☐ yalnız İnzibati Xətlər Məcəlləsi
- ☐ yalnız İnzibati Xətlər və Vergi Məcəlləsi
- ☒ İnzibati Xətlər, Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə
- ☐ yalnız Vergi Məcəlləsi
- ☐ Mülki Məcəllə

304 Vergi orqanları tərəfindən maliyyə sanksiyalarının alınması barədə iddialarına hansı qanunvericilik aktına uyğun olaraq baxılır?

- ☐ İnzibati Xətlər Məcəlləsinə
- ☐ Mülki Məcəlləyə
- ☒ Mülki-Prosesual Məcəlləyə
- ☐ Vergi Məcəlləsinə
- ☐ Cinayət Məcəlləsinə

305 Vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vergi ödəyicisinə vurulan ziyan hansı qaydada ödənilir?

- ☐ heç bir halda ödənilmir
- ☐ qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilir
- ☒ qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilmir
- ☐ bütün hallarda ödənilir
- ☐ vergi ödəyicisinin tələbi əsasında ödənilir

306 Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümitsiz borclar vergi orqanları tərəfindən aşağıdakı göstərilən hansı hallarda silinə bilər? 1. Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 2. Vergi Məcəlləsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; 3. vergi ödəyicisi iflası uğramaq təhlükəsi ilə rastlaşdıqda; 4. vergi ödəyicisinə təbii fəlakət və ya digər qarşısıalınmaz qüvvə nəticəsində böyük həcmdə ziyan dəydikdə.

- ☒ 1, 2
- ☐ 3, 4
- ☐ 2, 4
- ☐ 1, 3
- ☐ 1, 4

307 Məhkəmənin qərarı əsasında keçirilən hərracda hərracın təşkilatçısı aşağıda göstərilən hansı işləri yerinə yetirməlidir? 1. hərracın gedişində yaranan mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda da hərracı baş tutmuş elan edir; 2. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir; 3. satışın baş tutub-tutmadığını təsdiq edir; 4. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda belə hərracı dayandırmadan sonadək davam etdirir; 5. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir.

- ☒ 2, 3, 5
- ☐ 1, 3, 4
- ☐ 2, 4, 5
- ☐ 1, 3, 5
- ☐ 1, 4, 5

308 Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış mallarla bağlı hansı hərəkətlərə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır? 1. təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində mallar məhv olunduqda; 2. özgəninkiləşdirdikdə; 3. israf etdikdə; 4. 1-ci və 3-cü bəndlərdə göstərilən hallar eyni zamanda baş verdikdə; 5. gizlədildikdə və ya dəyişdirildikdə.

- ☐ 2, 3, 4
☐ 1, 3, 4
☒ 2, 3, 5
☐ 1, 4, 5
☐ 1, 3, 5

309 Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergitutmanın aşağıdakı hansı elementlərini əsas götürərək hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır? 1. vergi bazasını; 2. verginin elastikliyi; 3. verginin miqyasını; 4. vergi dərəcəsini; 5. vergi güzəştlərini.

- ☐ 2, 3, 4
☐ 2, 3, 5
☒ 1, 4, 5
☐ 3, 4, 5
☐ 1, 3, 5

310 Aşağıdakı hansı hallarda vergi orqanları müvəkkil banka yazılı bildiriş göndərməklə həmin bankın xidmət etdiyi hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə qanunvericiliyə uyğun olaraq məlumat almaq hüququna malikdirlər? 1. vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılması aşkar edildikdə; 2. vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə; 3. vergi yoxlamanın aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə; 4. vergi orqanlarının vəzifəli şəxslərinə vergi ödəyicisinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verildikdə; 5. mühasibat və hesabat sənədlərinin məhv olunması [itirilməsi] aşkar edildikdə.

- ☐ 1, 3, 4
☐ 1, 4, 5
☒ 2, 3, 5
☐ 1, 2, 4
☐ 1, 3, 5

311 Aşağıda göstərilən hansı hallarda vergi orqanının vergi ödəyicisinin banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarından apardığı əməliyyatlar barədə məlumat almaq hüququ vardır? 1. vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə; 2. gəlirlərin və xərclərin uçotu müəyyən edilmiş qaydada aparılmadıqda; 3. istənilən halda vergi orqanının təşəbbüsü ilə; 4. mühasibat və hesabat sənədlərinin məhv olunması aşkar edildikdə; 5. xronometraj metodu ilə müşahidə aparıldıqda.

- ☐ 1, 2, 3
☐ 2, 4, 5
☒ 1, 2, 4
☐ 2, 3, 5
☐ 1, 3, 5

312 Vergi orqanı tərəfindən vergi hesabatı aşağıdakı hansı hallardan biri olduqda qəbul edilmir? 1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 2. vergi dövrü əks olunmadıqda; 3. vergi ödəyicisi hesabatı poçt vasitəsilə təqdim etdikdə; 4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda; 5. vergi ödəyicisinin vergi borcu olduqda.

- ☐ 1, 2, 3
☐ 2, 3, 4
☒ 1, 2, 4

- ☐ 1, 3, 5
☐ 1, 3, 5

313 Aşağıdakı məlumatlardan hansı əlaqəli məlumatlar hesab edilir? 1. vergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 2. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 3. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olmayan hər hansı digər məlumatlar; 4. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 5. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatları.

- ☐ 1, 3, 4
☐ 3, 4, 5
☒ 1, 2, 4, 5
☐ 2, 3, 4, 5
☐ 1, 3, 5

314 Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumat əsasında hesablamaq hüququ vardır? 1. vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadıqda və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda; 2. mühasibat və hesabat sənədləri məhv olunduqda [itirildikdə]; 3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər müəyyən edilmiş qaydada və müddətdə təqdim edildikdə; 4. vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda; 5. vergi ödəyicisi tərəfindən mühasibat uçotu müəyyən edilmiş qaydalara uyğun aparılmadıqda.

- ☐ 1, 3, 4
☐ 3, 4, 5
☒ 1, 2, 4
☐ 2, 3, 5
☐ 1, 3, 5

315 Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır? 1. vergi ödəyicisinin yaşayış binasına [sahəsinə] daxil olmağa icazə verilmədikdə; 2. vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən sonra 5 gün müddətində əsas olmadan təqdim etmədikdə; 3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə; 4. heç bir halda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ yoxdur; 5. vergi ödəyicisi mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda.

- ☐ 1, 3, 4
☐ 3, 4, 5
☒ 2, 3, 5
☐ 1, 4, 5
☐ 1, 3, 5

316 Vergi orqanının vergi ödəyicisinə hesabladığı vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?

- ☐ məhkəmənin
☐ sərbəst auditorun
☒ vergi ödəyicisinin
☐ yuxarı vergi orqanının
☐ mütəxəssislərin

317 Vergi ödəyicisinin vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?

- ☐ məhkəmənin
☐ sərbəst auditorun
☒ vergi orqanının
☐ vergi ödəyicisinin

☐ mütəxəssislərin

318 Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə neçə gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər?

- ☐ 10 gün
☐ 1 gün
☒ 5 gün
☐ 3 gün
☐ 2 gün

319 Siyahıya alınmış mallar harada məsul saxlamaya qoyulur?

- ☐ yalnız vergi ödəyicisinin razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə
☐ yalnız vergi ödəyicisində
☐ istənilər yerdə
☐ vergi orqanının müəyyənləşdirdiyi yerdə
☒ vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə

320 Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edildikdən sonra artıq ödənilmiş qalan məbləğlər vergi ödəyicisinin yazılı ərizəsinə əsasən neçə gün ərzində vergi ödəyicisinə qaytarılır?

- ☐ 15 gün
☐ 30 gün
☒ 45 gün
☐ 60 gün
☐ dərhal

321 Vergilər Nazirliyi rüblər üzrə [dövri olaraq] müddəti uzadılan vergi öhdəliklərinin məbləği barədə hansı icra orqanına məlumat verir?

- ☐ Nazirlər Kabinetinə
☐ Dövlət Gömrük Komitəsinə
☒ Maliyyə Nazirliyinə
☐ İqtisadi İnkişaf Nazirliyinə
☐ Dövlət Statistika Komitəsinə

322 Vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövrü qurtardıqdan sonra neçə il ərzində yenidən hesablamaq hüququ vardır?

- ☐ 1 il ərzində
☐ 10 il ərzində
☒ 3 il ərzində
☐ 5 il ərzində
☐ 15 il ərzində

323 Gəlir vergisi və ya mənfəət vergisi üzrə hesabatın verilmə müddəti nə qədər uzadıla bilər?

- ☐ 3 ayadək
☐ 9 ayadək
☒ 1 ayadək
☐ 6 ayadək
☐ 1 ilədk

324 Hansı halda gəlir vergisi və ya mənfəət vergisi üzrə vergi hesabatının verilməsi müddəti uzadıla bilər?

- ☐ vergi ödəyicisi hesabın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə
- ☐ vergi ödəyicisi hesabın verilməsi müddəti başa çatanaqəd müraciət etdikdə və bu zaman ödənilməli olan vergi məbləği ödənilmədikdə
- ☒ vergi ödəyicisi hesabın verilməsi müddəti başa çatanaqəd müraciət etdikdə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödədikdə
- ☐ vergi ödəyicisi hesabın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə və ödənilməli olan vergiləri ödədikdə
- ☐ vergi ödəyicisi müraciət etdikdə istənilən vaxt

325 Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddət nə vaxt bitir?

- ☐ Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən sonrakı gün
- ☐ Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün əvvəlində
- ☒ Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün axırında
- ☐ Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən əvvəlki gün
- ☐ Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün başlanğıcında

326 Siyahıya alınmış əmlakın açıq hərracda satılmasında hərracın sifarişçisi qismində kim çıxış edir?

- ☐ hərracı təşkil edən şəxs
- ☐ maliyyə orqanı
- ☒ məhkəmə icraçıları
- ☐ vergi orqanı
- ☐ vergi ödəyicisi

327 Hərraca çıxarılmış əmlakın satışı zamanı hansı alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?

- ☐ ilk qiymət təklif etmiş [qədərindən asılı olmayaraq]
- ☐ aldığının pulunu köçürmə ilə ödəmiş
- ☒ ən yüksək qiymət təklif etmiş
- ☐ aldığının pulunu nağd ödəmiş
- ☐ ən yaxşı qiymət təklif etmiş

328 Məhkəmənin qərarı əsasında əmlakın hərracda satışı zamanı hərracın təşkilatçısı qismində kim çıxış edir?

- ☐ istənilən hüquqi şəxs
- ☐ məhkəmə nəzarətçiləri
- ☒ ixtisaslaşdırılmış təşkilat
- ☐ məhkəmə icraçıları
- ☐ vergi orqanı

329 Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan hərracda satışı zamanı kim həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?

- ☐ bu zaman əmlak üzərində mülkiyyət hüququ dəyişmir
- ☐ ən optimal qiymət təklif etmiş şəxs
- ☒ ən yüksək qiymət təklif etmiş alıcı
- ☐ ən az qiymət təklif etmiş alıcı
- ☐ ən tez qiymət təklif etmiş alıcı

330 Vergi ödəyicisinin pul vəsaitləri siyahıya alınarkən siyahıya alındığı gündən sonra hansı müddət ərzində müvafiq büdcə hesabına depozitə qoyulur?

- ☐ 3 gündən gec olmayaraq
- ☐ 10 gündən gec olmayaraq
- ☒ sonrakı iş günündən gec olmayaraq
- ☐ 5 gündən gec olmayaraq
- ☐ 15 gündən gec olmayaraq

331 Vergini birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflası uğramaq təhlükəsi olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır?

- ☐ 0,01 faiz dərəcəsi ilə
- ☐ 0,1 faiz dərəcəsi ilə
- ☒ faiz hesablanmır
- ☐ 0,05 faiz dərəcəsi ilə
- ☐ 1 faiz dərəcəsi ilə

332 Təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəymiş olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır?

- ☒ faiz hesablanmır
- ☐ 0,01 faiz dərəcəsi ilə
- ☐ 1 faiz dərəcəsi ilə
- ☐ 0,1 faiz dərəcəsi ilə
- ☐ 0,05 faiz dərəcəsi ilə

333 Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıldıqda, həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanırmı?

- ☐ 0,01 faiz dərəcəsi ilə hesablanır
- ☐ 6 ayadək olan dövrədək hesablanmır
- ☒ faizlər hesablanmır
- ☐ 3 ayadək olan dövrədək hesablanmır
- ☐ 9 ayadək olan dövrədək hesablanmır

334 Təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, yaxud verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflası uğramaq təhlükəsi olduqda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri müəyyən edilmiş müddətdən daha hansı gec müddətə dəyişdirilə bilər?

- ☐ 1 aydan 6 ayadək
- ☐ 1 aydan 1 ilədək
- ☒ 1 aydan 9 ayadək
- ☐ 1 aydan 3 ayadək
- ☐ 1 aydan 1 ilədək

335 Vergi orqanı neçə gün müddətində vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə müraciətinə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir?

- ☐ 10 gün
- ☐ 15 gün
- ☒ 30 gün
- ☐ müddət müəyyən olunmayıb
- ☐ 5 gün

336 Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini neçə il ərzində tələb etmək hüququna malikdir?

- ☐ 1 il
- ☐ 3 il
- ☒ 5 il
- ☐ müddət müəyyən olunmayıb
- ☐ 2 il

337 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra neçə il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmaq hüququna malikdir?

- ☐ 1 il
- ☐ 5 il
- ☒ 3 il
- ☐ müddət müəyyən olunmayıb
- ☐ 2 il

338 Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış [yenidən hesablanmış] məbləğini neçə il ərzində tutmaq hüququna malikdirlər?

- ☐ 1 il
- ☐ 3 il
- ☒ 5 il
- ☐ müddət müəyyən olunmayıb
- ☐ 2 il

339 Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsində hansı məsuliyyət tədbiri nəzərdə tutulmuşdur?

- ☐ müəyyən edilmiş qaydada maliyyə sanksiyası tətbiq edilir
- ☐ əmlakı siyahıya alınır
- ☒ müəyyən edilmiş qaydada və şərtlərlə faizlər ödənilir
- ☐ inzibati qaydada cərimə edilir
- ☐ heç bir tədbir görülmür

340 Vergilərin müəyyən edilmiş ödənilmə müddəti hansı qaydada dəyişdirilə bilər ?

- ☐ Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada
- ☐ Vergi ödəyicisinin xahişinə əsasən
- ☒ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada
- ☐ Nazirlər kabineti tərəfindən müəyyən edilmiş qaydada
- ☐ vergi orqanının müəyyən etdiyi qaydada

341 Aşağıdakı hansı məlumat vergilərin hesablanması barədə bildirişdə göstərilir?

- ☐ verginin hesablanmasına əsas olmuş hallar
- ☐ şikayət etmə qaydası
- ☒ verginin hesablanmasını aparan vəzifəli şəxsin adı
- ☐ verginin ödənilməsi yer və üsul
- ☐ vergi ödəyicisinin adı və ya obyektin adı

342 Verginin hesablanması barədə bildirişdə aşağıdakılardan hansı göstərilir?

- ☐ vergi ödəyicisinin adı və ya obyektin adı
- ☐ verginin ödənilmə müddətləri
- ☒ tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği
- ☐ verginin ödənilməsi yer və üsul
- ☐ verginin hesablanmasına əsas olmuş hallar

343 Ləğv edilən müəssisənin vergi öhdəlikləri kim tərəfindən yerinə yetirilir?

- ☐ öhdəlik yerinə yetirilmir
- ☐ öhdəlik bağışlanır
- ☒ ləğvetmə komissiyası tərəfindən
- ☐ digər şəxslər tərəfindən
- ☐ vergi ödəyicisinin ailə üzvləri və ya təsisçiləri tərəfindən

344 Aşağıda göstərilən hansı hallarda vergi öhdəliyinə xitam verilir?

- ☐ vergi ödəyicisi fəaliyyətini dayandırdıqda

- ☐ hüquqi şəxs müflis olduqda
- ☒ vergilər ödənildikdə
- ☐ vergi ödəyicisi olan fiziki şəxs köçdükdə
- ☐ vergi ödəyicisinin xahişi olduqda

345 Vergi öhdəliyi nədir?

- ☐ vergi hesablamaq vəzifəsi
- ☒ vergini [o cümlədən cari vergi ödəməsinə] ödəmək vəzifəsi
- ☐ vergitutma obyektı
- ☐ vergitutma bazasını müəyyənləşdirmək
- ☐ vergi bəyannaməsi vermək vəzifəsi

346 Hansı vergi növləri üzrə hesabatın verilməsi müddəti uzadıla bilər?

- ☐ ƏDV və aksiz
- ☐ gəlir vergisi və mədən vergisi
- ☐ sadələşdirilmiş vergi və əmlak vergisi
- ☒ gəlir vergisi və mənfəət vergisi
- ☐ mənfəət vergisi və əlavə dəyər vergisi

347 Dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar hansı günədək təqdim edilə bilər?

- ☐ səyyar vergi yoxlaması başlanan zaman
- ☐ dəqiqləşdirməyə icazə verilmir
- ☐ istənilən vaxt
- ☒ səyyar vergi yoxlamasının başladığı günədək
- ☐ növbəti hesabat verilənədək

348 Vergi ödəyiciləri vergi hesabatını hansı müddətlərdə və hansı orqana verməlidirlər?

- ☐ Vergi Məcəlləsində göstərilən müddətlərdə, gömrük orqanına
- ☐ Mülki Məcəllədə göstərilən müddətlərdə, statistika orqanına
- ☒ Vergi Məcəlləsində göstərilən müddətlərdə, vergi orqanına
- ☐ Vergi Məcəlləsində göstərilən müddətlərdə, ədliyyə orqanına
- ☐ Vergi Məcəlləsində göstərilən müddətlərdə, maliyyə orqanına

349 Əlaqəli məlumat əsasən hesablanmış vergilər hansı hallarda yenidən hesablanır?

- ☐ əlaqəli məlumat əsasən hesablanmış vergilər yenidən hesablanmır
- ☐ mənbəyi məlum olmayan məlumatlar daxil olduqda
- ☒ əlaqəli məlumat əsasən hesablanmış vergilərə dair bəyannamə təqdim edildikdə
- ☐ vergi ödəyicisinin xahişi olduqda
- ☐ vergi orqanının məqbul hesab etdiyi hallarda

350 Muzdlarla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumat əsasən hesablamaq mümkün olmadıqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə, gəlir vergisi necə hesablanır?

- ☐ gəlir vergisi hesablanmır
- ☐ əldə edilən istənilən məlumat əsasında
- ☐ vergi ödəyicisinin məlumatı əsasında
- ☒ ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında
- ☐ ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı əsasında

351 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər hansı məlumatlar əsasında hesablanır?

- ☐ statistika orqanlarının məlumatları əsasında
- ☐ kütləvi informasiya vasitələrində verilən məlumatlar əsasında

- ☒ analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında
- ☐ maliyyə orqanlarının məlumatları əsasında
- ☐ əldə edilən istənilən məlumat əsasında

352 Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurduqdan sonra dərhal bu barədə vergi ödəyicisinə nə göndərir?

- ☒ məlumat
- ☐ xəbərdarlıq
- ☐ üzləşmə aktı
- ☐ bildiriş
- ☐ heç nə göndərmir

353 Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurarkən hansı müddət ərzində bu barədə vergi ödəyicisinə məlumat göndərir?

- ☒ dərhal
- ☐ 3 gün
- ☐ 2 gün
- ☐ 10 gün
- ☐ 5 gün

354 Vergi ödəyicisinin hesablarında vəsait olarsa, sərəncam nə vaxt icra edilir?

- ☒ sərəncam daxil olan gün
- ☐ 30 gün müddətində
- ☐ 5 gün müddətində
- ☐ 10 gün müddətində
- ☐ 90 gün müddətində

355 Sərəncam vergi ödəyicisinin bankda və ya digər kredit təşkilatlarında olan hansı hesablarına verilir?

- ☐ yalnız hesablaşma hesabına
- ☐ yalnız valyuta hesabına
- ☒ milli və ya xarici valyutada cari və ya digər hesablarında
- ☐ yalnız digər hesablarına
- ☐ yalnız milli valyutada olan hesablarına

356 Sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən neçə gün ərzində borc ödənilmədikdə geri qaytarılır?

- ☐ 30 gün ərzində
- ☐ 60 gün ərzində
- ☒ sərəncam qaytarılmır
- ☐ 90 gün ərzində
- ☐ 15 gün ərzində

357 Vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının neçə gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir?

- ☒ 5 gün müddətində
- ☐ məhdudiyyət qoyulmur
- ☐ 3 gün müddətində
- ☐ dərhal
- ☐ 2 gün müddətində

358 Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərindən [Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla] mənfəət vergisi tutulurmu?

- ☐ 25 faiz dərəcəsi ilə vergi tutulur
- ☐ Xərclər çıxılmadan vergi tutulur
- ☒ Vergi tutulmur
- ☐ Fondun əməliyyat xərcləri çıxıldıqdan sonra vergi tutulur
- ☐ Ödəmə mənbəyində 14 faiz

359 Qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr üzrə vergilər hansı qaydada tutulur?

- ☐ Ödəmə mənbəyində
- ☐ Müstəsna hallarda
- ☒ Vergi tutulmur
- ☐ Xərclər çıxıldıqdan sonra
- ☐ Ödəmə mənbəyində 14 faiz

360 Xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa digər gəlirləri hansı dərəcə ilə mənfəət vergisinə cəlb olunur?

- ☐ 22 faiz
- ☐ 10 faiz
- ☒ vergi tutulmur
- ☐ 15 faiz
- ☐ 14 faiz

361 Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- ☐ 0.22
- ☒ 0.2
- ☐ 0.25
- ☐ 0.3
- ☐ 0.18

362 Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan dividenddən gəliri mənfəət [gəlir] vergisinə necə cəlb olunur?

- ☐ Xərclər çıxıldıqdan sonra vergiyə cəlb olunur
- ☐ Ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur
- ☒ Ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunur
- ☐ Vergiyə cəlb edilmir
- ☐ Ödəmə mənbəyində 12 faiz dərəcə ilə vergiyə cəlb olunur

363 Mənfəət vergisinin məqsədləri üçün rezident müəssisənin vergitutma obyektı nədir?

- ☐ ümumi gəliri
- ☐ yalnız aldığı dividend və faizlərin məbləği
- ☒ mənfəəti
- ☐ ümumi dövriyyəsi
- ☐ gəlir və xərcləri

364 Azərbaycan Respublikasında mənfəət vergisinin ödəyiciləri kimlərdir?

- ☐ Yalnız rezident müəssisələr
- ☐ Rezident və qeyri-rezident müəssisələr, fiziki şəxslər
- ☒ Rezident və qeyri-rezident müəssisələr
- ☐ Yalnız rezident müəssisələr
- ☐ Rezident müəssisələr və fiziki şəxslər

365 Aşağıdakı hansı fiziki şəxslərin hər hansı maddəli işdən vergi tutulmalı olan aylıq gəliri 55 manat məbləğində azaldılır? 1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə

vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar]; 2. I və II qrup müharibə əlilləri; 3. I və II qrup əlillər [müharibə əlillərindən başqa]; 4. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar]; 5. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər.

- ☐ 1, 3, 5
- ☐ 2, 4, 5
- ☒ 1, 4, 5
- ☐ 2, 3, 4
- ☐ 2, 3, 5

366 Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslərin hər hansı muzzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?

- ☐ vergi tutulmur
- ☐ gəlirin tam məbləği vergiyə cəlb olunur
- ☒ 400 manatdan çox olan hissəsindən vergi tutulur
- ☐ gəlirin 50 faizi vergiyə cəlb olunur
- ☐ 200 manatdan çox olan hissəsindən

367 Müharibə veteranı adı almış şəxslərin hər hansı muzzdlu işdən əldə etdikləri aylıq gəlirin hansı məbləğindən vergi tutulur?

- ☐ şərti maliyyə vahidinin 300 mislindən çox olan hissəsindən
- ☐ bütün məbləğdən vergi tutulmur
- ☒ 400 manatdan çox olan hissəsindən
- ☐ gəlirin 50 faizindən
- ☐ 200 manatdan çox olan hissəsindən

368 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin hər hansı muzzdlu işdən əldə etdikləri gəlirləri gəlir vergisinə necə cəlb olunur?

- ☐ gəlirin 50 faizindən vergi tutulur
- ☐ 200 manatdan çox olan hissəsindən
- ☒ 400 manatdan çox olan hissəsindən
- ☐ vergi tutulmur
- ☐ 1000 manatdan çox olan hissəsindən

369 Müharibə əlillərinin hər hansı muzzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?

- ☐ bütün məbləğdən vergi tutulmur
- ☐ 100 manatdan çox olan hissəsindən
- ☒ 400 manatdan çox olan hissəsindən
- ☐ gəlirin 30 faizi vergiyə cəlb olunur
- ☐ 1000 manatdan çox olan hissəsindən

370 Dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq gəlir vergisinə hansı qaydada cəlb olunur?

- ☐ 1000 manatdan çox olan hissəsindən vergi tutulur
- ☐ birdəfəlik haqqın 50 faizi vergiyə cəlb olunur
- ☒ vergidən azaddır
- ☐ tam məbləğdə vergi tutulur
- ☐ mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur

371 Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?

- ☐ vergi tutulmur
- ☐ mükafatın 35 faizi vergiyə cəlb olunur
- ☒ mükafatların 4000 manatdan çox olan hissəsindən vergi tutulur
- ☐ mükafatların şərti maliyyə vahidinin 2000 mislindən çox olan hissəsindən vergi tutulur
- ☐ mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur

372 Yarışlarda, müsabiqələrdə əşya şəklində alınan mükafatların hansı dəyəri gəlir vergisinə cəlb olunur?

- ☐ mükafatın 50 faizi vergiyə cəlb olunur
- ☐ əşya şəklində olan mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
- ☒ əşya şəklində olan mükafatın tam dəyəri vergiyə cəlb olunmur
- ☐ əşya şəklində olan mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur
- ☐ əşya şəklində olan mükafatın 20000 manatdan çox olan hissəsindən vergi tutulur

373 Şəhər və rayon yarışlarında və müsabiqələrində pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?

- ☐ mükafatın 50 faizi vergiyə cəlb olunur
- ☐ mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur
- ☒ mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
- ☐ mükafatın tam məbləği vergiyə cəlb olunur
- ☐ mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur

374 Aşağıdakı hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir? 1. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 2. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir [təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə] — əmək haqqından başqa; 3. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 4. əmlakın icarəyə verilməsindən gəlir; 5. faiz gəliri.

- ☐ 2, 3, 4
- ☐ 1, 4, 5
- ☐ 1, 3, 4
- ☐ 1, 3, 5
- ☒ 2, 4, 5

375 Hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirə aiddir? 1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; 2. gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir; 3. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; 4. dividend; 5. işçinin xərclərinin əvəzi ödənilmədiyi halda, ödənen vəsaitin məbləği.

- ☐ 1, 4, 5
- ☐ 2, 4, 5
- ☒ 1, 3, 4
- ☐ 2, 3, 4
- ☐ 1, 3, 5

376 Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir?

- ☐ sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- ☐ həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq
- ☒ sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir
- ☐ əmlakın icarəyə verilməsindən gəlir

- ☐ dividend gəliri

377 Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?

- ☐ sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- ☐ heç biri
- ☒ sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanması razılıq verilməsinə görə alınan gəlir
- ☐ faiz gəliri
- ☐ dividend gəliri

378 Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?

- ☐ sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- ☐ faiz gəliri
- ☒ sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir
- ☐ əsas vəsaitlərin köhnəlməsindən əldə olunan gəlir
- ☐ dividend gəliri

379 Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər hansı gəlirlərdən ibarətdir?

- ☐ yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən
- ☐ belə bir bölgü nəzərdə tutulmayıb
- ☒ sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən
- ☐ yalnız qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən
- ☐ ümumi və xüsusi gəlirlərdən

380 İşə götürən tərəfindən əyləncə və yemək xərclərinin [müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla], habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aiddirmi?

- ☐ qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir
- ☐ vergilərdən azad edilən gəlirlərdən başqa digər gəlirlərə aiddir
- ☒ vergi tutulan gəlirə aid deyildir
- ☐ sahibkarlıq fəaliyyətindən gəlirə aiddir
- ☐ vergi tutulan gəlirə aiddir

381 Muzdlu işlə əlaqədar alınan gəlirlərə aşağıdakılardan hansılar aiddir? 1. işçinin xərclərinin əvəzi ödənilməsi halda ödənilən vəsaitin məbləği; 2. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlandığı halda, həmin borcun və ya öhdəliyin məbləği; 3. əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir; 4. işəgötürən tərəfindən ödənilən sığorta haqları; 5. dividend.

- ☐ 1, 2, 3
- ☐ 3, 4, 5
- ☒ 1, 2, 4
- ☐ 2, 3, 4
- ☐ 1, 3, 5

382 İşəgötürən tərəfindən fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsi ilə aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda hansı məbləğ muzdlu işlə əlaqədar alınan gəlirdir?

- ☐ ssudanın tam məbləği
- ☐ bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin cəmi
- ☒ bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq
- ☐ bu halda muzdlu işlə əlaqədar gəlir yaranmır

- ☐ bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin hasili

383 Qeyri-rezident vergi ödəyicisinin gəlirinə aşağıdakılardan hansılar aiddir? 1. muzzdlu işlə əlaqədar əldə edilən gəlir; 2. faktiki ezamiyyə xərcləri; 3. muzzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 4. vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər; 5. vergilərdən azad edilən və edilməyən digər gəlirlər.

- ☐ 1, 2, 3
☐ 3, 4, 5
☒ 1, 3, 4
☐ 2, 3, 4
☐ 1, 3, 5

384 Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi hansı gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir?

- ☐ bütün gəlirləri üzrə
☐ daimi nümayəndəliyi ilə əlaqədar olmayan vergiyə cəlb edilən gəlirləri üzrə
☒ daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə
☐ yalnız Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirləri üzrə
☐ digər ölkələrdə əldə etdiyi gəlirləri

385 Rezident fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyektı nədir?

- ☐ vergi ili üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
☐ vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmadan vergiyə cəlb edilən gəlirdir
☒ vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
☐ Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən dövr üçün rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
☐ vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğin cəmindən ibarət olan vergiyə cəlb edilən gəlirdir

386 Aşağıdakı şəxslərdən kim vergi ödəyicisinin himayəsində olanlara aid edilmir?

- ☐ vergi ödəyicisinin işsizlik müavinəti almayan arvadı [əri]
☐ vergi ödəyicisinin 17 yaşlı uşağı
☒ vergi ödəyicisinin qiyabi təhsil alan 20 yaşlı uşağı
☐ vergi ödəyicisinin gündüz təhsil alan 23 yaşınadək olan uşağı
☐ vergi ödəyicisinin gündüz təhsil alan 20 yaşı olan uşağı

387 Müvafiq qaydada dövlət qeydiyyatından keçmiş lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri gəlir vergisinə hansı qaydada cəlb olunur?

- ☒ gəlir vergisindən azaddır
☐ tam məbləğdə vergiyə cəlb olunur
☐ 14 faiz dərəcə ilə vergiyə cəlb olunur
☐ uduşların dəyəri çıxılmaqla qalan məbləğin 25 faizi vergiyə cəlb olunur
☐ uduşların dəyəri çıxılmaqla qalan məbləğin 50 faizi vergiyə cəlb olunur

388 Vergi ödəyicisinin azı neçə il yaşadığı əsas yaşayış yeri olan daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlir gəlir vergisindən azaddır?

- ☐ 2 il
☐ 1 il
☒ azad edilmir

- ☐ 5 il
- ☐ 4 il

389 Fiziki şəxsin əsas iş yerində hər hansı muzzdlu işlə əlaqədar əldə edilən illik gəliri 30000 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?

- ☐ 360 manat
- ☐ heç bir güzəşt tətbiq olunmur
- ☒ ölkə üzrə yaşayış minimumunun 12 misli
- ☐ minimum əmək haqqının 12 misli
- ☐ minimum əmək haqqının 2 misli

390 Fiziki şəxsin əsas iş yerində hər hansı muzzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?

- ☐ minimum əmək haqqının 12 misli
- ☐ 30 manat
- ☒ ölkə üzrə yaşayış minimumunun 1 misli
- ☐ heç bir güzəşt tətbiq olunmur
- ☐ minimum əmək haqqının 1 misli

391 Hədiyyə və maddi yardım vergi ödəyicisi olan fiziki şəxsin ailə üzvlərindən alındığı halda onun dəyərinin hansı məbləğindən vergi tutulur?

- ☐ hədiyyə və maddi yardımın 10000 manatdan artıq olan hissəsindən
- ☐ hədiyyə və maddi yardımın tam məbləğindən
- ☒ vergidən azaddır
- ☐ hədiyyə və maddi yardımın 1000 manatdan artıq olan hissəsindən
- ☐ hədiyyə və maddi yardımın 20000 manatdan artıq olan hissəsindən

392 Xaricdə müalicə haqlarını ödəmək üçün fiziki şəxsə verilmiş maddi yardımın dəyərinin hansı hissəsi gəlir vergisindən azaddır?

- ☐ 5000 manatadək olan hissəsi
- ☐ 10000 manatadək olan hissəsi
- ☒ 2000 manatadək olan hissəsi
- ☐ 20000 manatadək olan hissəsi
- ☐ 1000 manatadək olan hissəsi

393 Miraslar vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun dəyərinin hansı məbləğindən gəlir vergisi tutulur?

- ☐ 2000 manatdan çox olan hissəsindən
- ☐ şərti maliyyə vahidinin 1000 mislindən çox olan hissəsindən
- ☒ vergidən azaddır
- ☐ 200 manatdan çox olan hissəsindən
- ☐ 20000 manatdan çox olan hissəsindən

394 Hədiyyələrin hansı məbləğindən gəlir vergisi tutulur?

- ☐ tam məbləğindən
- ☐ 20000 manatdan çox olan hissəsindən
- ☒ 1000 manatdan çox olan hissəsindən
- ☐ 2000 manatdan çox olan hissəsindən
- ☐ 10000 manatdan çox olan hissəsindən

395 Xaricdə müalicə haqlarını ödəmək üçün fiziki şəxsə verilən maddi yardımın dəyərinin hansı məbləğindən vergi tutulur?

- ☐ maddi yardımın tam məbləğindən
- ☐ şərti maliyyə vahidinin 50 mislindən çox olan hissəsindən
- ☒ 2000 manatdan çox olan hissəsindən
- ☐ maddi yardım məbləğinin 50 faizindən
- ☐ 20000 manatdan çox olan hissəsindən

396 Fiziki şəxsin təqvim ili ərzində ailə üzvlərindən aldığı hədiyyə, maddi yardım və miraslar hansı faiz dərəcəsi ilə vergiyə cəlb olunur?

- ☐ 12 faiz
- ☐ 35 faiz
- ☒ gəlir vergisindən azaddır
- ☐ 14 faiz
- ☐ 20 faiz

397 İki və ya daha çox yerdə muzdlı işləyən fiziki şəxslərin gəlirlərindən hansı qaydada gəlir vergisi hesablanır və hansı büdcəyə ödənilir?

- ☐ ən çox əmək haqqı aldığı yerdə hesablanır və dövlət büdcəsinə ödənilir
- ☐ hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bələdiyyə büdcəsinə ödənilir
- ☒ hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir
- ☐ əsas iş yerində gəlirlərin ümumi məbləğindən tutularaq dövlət büdcəsinə ödənilir
- ☐ hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bərabər hissələrlə bələdiyyə və dövlət büdcəsinə ödənilir

398 Əmanətlərin Sığortalanması Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- ☐ 35 faiz
- ☐ 22 faiz
- ☒ vergi tutulmur
- ☐ 10 faiz
- ☐ 25 faiz

399 Fiziki şəxslərə ödənilmiş dövlət müavinətləri hansı qaydada vergiyə cəlb edilir?

- ☐ 1000 manatdan artıq olan hissəsi vergiyə cəlb olunur
- ☐ 2000 manatdan artıq olan hissəsindən vergi tutulmur
- ☒ vergiyə cəlb edilmir
- ☐ 100 manatdan artıq olan hissəsi vergiyə cəlb edilir
- ☐ 2000 manatdan artıq olan hissəsindən vergi tutulur

400 Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətdən gəlir vergisi hansı qaydada tutulur?

- ☐ vergi tutulmur
- ☐ 2000 manatdan çox olan hissəsindən
- ☐ 50 faizi vergiyə cəlb olunur
- ☒ ümumi qaydada vergiyə cəlb olunur
- ☐ 55 manatdan çox olan hissəsindən

401 Azərbaycan vətəndaşı olmayan diplomatik və konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəliri hansı dərəcə ilə vergiyə cəlb olunur?

- ☐ 12 faiz
- ☐ 10 faiz
- ☒ gəlir vergisindən azaddır
- ☐ 25 faiz
- ☐ 14 faiz

402 İllik gəliri 30000 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?

- ☐ 35 faiz
- ☐ 4200 manat + 12000 manatdan çox olan məbləğin 35 faizi
- ☒ 14 faiz
- ☐ 4200manat + 1000 manatdan çox olan məbləğin 35 faizi
- ☐ 25 faiz

403 İllik gəlirinin məbləği 30.000 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur ?

- ☐ 20 faiz
- ☐ 45 faiz
- ☒ 25 faiz
- ☐ 30 faiz
- ☐ 35 faiz

404 Aylıq gəliri 2500 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?

- ☐ 35 faiz
- ☐ 350 manat + 1000 manatdan çox olan məbləğin 20 faizi
- ☒ 14 faiz
- ☐ 350 manat + 1000 manatdan çox olan məbləğin 25 faizi
- ☐ 350 manat + 1000 manatdan çox olan məbləğin 35 faizi

405 Aylıq gəliri 2500 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur?

- ☐ 14 faiz
- ☐ 30 faiz
- ☒ 25 faiz
- ☐ 20 faiz
- ☐ 35 faiz

406 Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir?

- ☐ royalti
- ☐ dividend
- ☒ muzzdlu işlə əlaqədar ödənilən əmək haqqı
- ☐ faiz gəliri
- ☐ icarə haqqı

407 Faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi hansı gəlirə daxildir? Faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi hansı gəlirə daxildir?

- ☐ sahibkarlıq fəaliyyətindən gəlirə
- ☐ qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
- ☒ gəlirə daxil deyildir
- ☐ muzzdlu işlə əlaqədar alınan gəlirə
- ☐ digər gəlirə

408 İşəgötürən tərəfindən ödənilən sığorta haqları hansı gəlirə aiddir?

- ☐ gəlirə aid deyildir

- ☐ qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
- ☒ muzzdlu işlə əlaqədar alınan gəlirə
- ☐ sahibkarlıq fəaliyyətindən gəlirə
- ☐ digər gəlirə

409 İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlandığı halda həmin borcun və ya öhdəliyin məbləği hansı gəlirə aiddir?

- ☐ sahibkarlıq fəaliyyətindən gəlirə
- ☐ həmin məbləğ vergi tutulan gəlirə aid edilmir
- ☒ muzzdlu işlə əlaqədar alınan gəlirə
- ☐ qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
- ☐ digər gəlirə

410 Hansı gəlir muzzdlu işlə əlaqədar alınan gəlirə aid deyildir?

- ☐ əmək haqqı
- ☐ muzzdlu işdən alınan hər hansı ödəmə və ya fayda
- ☒ faiz gəliri
- ☐ işə götürən tərəfindən verilən maddi yardım
- ☐ işə götürən tərəfindən ödənilən sığorta haqları

411 Vergitutma məqsədləri üçün qeyri-rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlir başa düşülür?

- ☐ Azərbaycan Respublikasından kənarda əldə edilən gəlir
- ☐ rezidenti olduğu ölkədə əldə etdiyi gəlir
- ☒ Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlir
- ☐ Azərbaycan Respublikası mənbələrindən və Respublika hüdudlarından kənarda əldə edilən gəlir.
- ☐ digər ölkələrdə əldə etdiyi gəlir

412 Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- ☐ yalnız rezident fiziki şəxslər
- ☐ fərdi sahibkarlar
- ☒ rezident və qeyri-rezident fiziki şəxslər
- ☐ yalnız qeyri-rezident fiziki şəxslər
- ☐ fiziki və hüquqi şəxslər

413 Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyicisində aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş mənfəət, yaxud gəlir vergiləri üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə Vergi Məcəlləsi ilə müəyyən edilmiş faiz hansı qaydada [müddətdə]tətbiq edilir?

- ☐ 3 aydan çox olmamaq şərti ilə
- ☐ 5 aydan çox olmamaq şərti ilə
- ☒ 1 ildən çox olmamaq şərti ilə
- ☐ 2 ildən çox olmamaq şərti ilə
- ☐ 6 aydan çox olmamaq şərti ilə

414 Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyicisi tərəfindən mənfəət, yaxud gəlir vergiləri üzrə cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, həmin vergi ödəyicisinə qarşı hansı məsuliyyət tədbiri görülür?

- ☐ vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir
- ☐ heç bir məsuliyyət tədbiri görülmür
- ☒ vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,1 faizi məbləğində faiz tutulur
- ☐ vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,05 faizi məbləğində faiz tutulur
- ☐ vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,01 faizi məbləğində faiz tutulur

415 Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra hansı müddətdə cari vergi ödəmələrini [mənfəət, gəlir] aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər?

- ☐ 10 gün müddətində
- ☐ 1 ay müddətində
- ☒ 15 gün müddətində
- ☐ 7 gün müddətində
- ☐ 20 gün müddətində

416 Aşağıda göstərilən hansı şəxslər [vergi agentləri] ödəmə mənbəyində gəlir vergisini tutmağa borcludurlar? 1. vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə [işlərə] görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar; 2. vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, icarə haqqı ödəyən fiziki şəxslər; 3. hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar; 4. dövlət sosial təminat sistemi vasitəsilə pensiyalar ödəyən şəxslər; 5. digər şəxslərə pensiya ödəyən fiziki şəxslər və ya sahibkarlar.

- ☐ 1, 2, 3
- ☐ 3, 4, 5
- ☒ 1, 3, 5
- ☐ 2, 3, 4
- ☐ 2, 4, 5

417 Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilərmi?

- ☐ bəyannamə verə bilər, lakin vəsaitlərin qaytarılması haqqında tələb irəli sürə bilməz
- ☐ yalnız Vergilər Nazirliyinin icazəsi ilə verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər
- ☒ bəyannamə verə bilər
- ☐ bəyannamə verə bilməz
- ☐ Maliyyə Nazirliyinin razılığı ilə verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər

418 Vergi ödəyicisi sahibkarlıq fəaliyyətini dayandırdıqda hesabat dövrü hansı dövrü əhatə edir?

- ☐ vergi ilinin əvvəlindən sonuna qədər olan dövrü
- ☐ vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı rübün əvvəlinə qədər olan dövrü
- ☒ vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü
- ☐ vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı rübün sonuna qədər olan dövrü
- ☐ vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı ayın sonuna qədər olan dövrü

419 Aşağıda göstərilən hansı vergi ödəyiciləri vergi orqanına bəyannamə verirlər? 1. muzzdlu işlə əlaqədar olaraq gəlir əldə edən fiziki şəxslər; 2. rezident müəssisələr; 3. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər; 4. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər; 5. avtomobil nəqliyyatı vasitələri ilə sərnəşin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri.

- ☐ 1, 2, 3
- ☐ 1, 4, 5
- ☒ 2, 3, 4
- ☐ 3, 4, 5
- ☐ 1, 3, 5

420 Aşağıdakılardan hansılar hüquqi şəxsin yenidən təşkili sayılır? 1. iki və daha çox rezident hüquqi şəxsin birləşməsi; 2. rezident hüquqi şəxsin iki və ya daha çox rezident hüquqi şəxsə ayrılması; 3. hüquqi şəxsin ləğvi; 4. hüquqi şəxsin müstəqil bölməsinin təqdim edilməsi; 5. ayırma yolu ilə yeni şəxs yaradılması.

- ☐ 1, 2, 3

- ☐ 1, 4, 5
☒ 1, 2, 5
☐ 2, 3, 4
☐ 1, 3, 5

421 Aşağıdakı hallardan hansılar olduqda əmlak icarəsi maliyyə lizinqi sayılır? 1. lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulduğu, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malik olduğu halda; 2. icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabər və ya ondan artıq olduğu halda; 3. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən az olduğu halda; 4. icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən artıq olduğu halda; 5. icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin 75 faizindən aşağı olduğu halda.

- ☐ 1, 2, 4
☐ 2, 3, 5
☐ 1, 2, 3
☐ 1, 3, 5
☒ 3, 4, 5

422 Aşağıdakı hallardan hansılar olduqda əmlak icarəsi maliyyə lizinqi sayılır? 1. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıq olduğu halda; 2. icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən az olduğu halda; 3. icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlandığı və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilmədiyi halda; 4. lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulmadığı halda; 5. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən az olduğu halda.

- ☐ 1, 3, 4
☐ 3, 4, 5
☒ 1, 2, 3
☐ 2, 4, 5
☐ 1, 3, 5

423 Hesablama metodundan istifadə edilərkən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, hansı vaxt gəlirin əldə edildiyi vaxt sayılır?

- ☐ müqavilə ilə nəzərdə tutulduğu vaxt
☐ istənilən vaxt
☒ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxt
☐ işlərin görülməsi və ya xidmətlərin göstərilməsi öhdəliyinin yarandığı vaxt
☐ ödəmə tapşırığının banka təqdim edildiyi vaxt

424 Gəlirdən çıxılmayan xərclər qrupunu göstərin: 1. qeyri-kommersiya fəaliyyəti ilə bağlı çəkilən xərclər; 2. əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər; 3. dövrüyyə vəsaitlərinin alınmasına və gətirilməsinə çəkilən xərclər; 4. fərdi istehlaka çəkilən xərclər; 5. norma həddində ehtiyat fondlarına ayrılmalar üzrə çəkilən xərclər.

- ☐ 1, 2, 3
☐ 2, 4, 5
☒ 1, 2, 4
☐ 3, 4, 5
☐ 1, 3, 5

425 Hüquqi şəxslər mənfəət vergisi bəyannaməsini nə vaxt vergi orqanına təqdim edirlər?

- ☐ hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
☐ hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq
☒ hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq

- ☐ hesabat ilindən sonrakı ilin mart ayının 1-dən gec olmayaraq
- ☐ hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq

426 Azərbaycan Respublikası ərazisində daimi nümayəndəliyi olan qeyri-rezident fiziki şəxslər illik bəyannaməni nə vaxt vergi orqanına təqdim edirlər?

- ☐ hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq
- ☐ hesabat ilindən sonrakı ilin mart ayının 1-dən gec olmayaraq
- ☒ hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq
- ☐ hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq
- ☐ hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq

427 Rezident fiziki şəxslər illik gəlir vergisi bəyannaməsini nə vaxt təqdim edirlər?

- ☐ hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
- ☐ hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq
- ☒ hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq
- ☐ hesabat ilindən sonrakı ilin aprel ayının 1-dən gec olmayaraq
- ☐ hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq

428 Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı hansı vaxt sayılır?

- ☐ gəlirin faktiki əldə edildiyi vaxt
- ☐ vergi ödəyicisinin özünün müəyyənləşdirdiyi vaxt
- ☒ xərcin faktiki çəkildiyi vaxt
- ☐ öhdəliyin yarandığı vaxt
- ☐ ödəmənin həyata keçirildiyi vaxt

429 Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentin xeyrinə köçürülən məbləğdən neçə faiz dərəcəsi ilə vergi tutulur?

- ☐ 27 faiz
- ☐ 5 faiz
- ☒ 10 faiz
- ☐ vergi tutulmur
- ☐ 12 faiz

430 Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə xidməti həyata keçirən qeyri-rezidentə ödənilən, daimi nümayəndəliklə bağlı olmayan gəlirindən hansı dərəcə ilə vergi tutulur?

- ☐ 4 faiz
- ☐ 15 faiz
- ☒ 6 faiz
- ☐ 5 faiz
- ☐ 12 faiz

431 Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan və Azərbaycan Respublikası ərazisindəki daimi nümayəndəliyə aid olmayan gəlirindən hansı qaydada vergi tutulur?

- ☐ gəlirdən xərclər çıxılmaqla vergi tutulur
- ☐ vergi tutulmur
- ☒ ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur
- ☐ ilin sonunda bəyannamə təqdim edilir və ümumi qaydada vergi hesablanır
- ☐ ödəmə mənbəyində xərclər çıxılmaqla vergi tutulur

432 Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində neçə faiz dərəcəsi ilə vergi tutulur?

- ☐ 15 faiz
- ☐ 12 faiz
- ☒ 10 faiz
- ☐ 5 faiz
- ☐ 14 faiz

433 Azərbaycan mənbəyindən royalti şəklində əldə edilən gəlirdən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

- ☐ 15 faiz
- ☐ vergi tutulmur
- ☒ 14 faiz
- ☐ 10 faiz
- ☐ 20 faiz

434 İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödəniləndə ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur ?

- ☒ ödəmə mənbəyində vergi tutulmur
- ☐ ümumi qaydada vergi tutulur
- ☐ 20 faiz
- ☐ 10 faiz
- ☐ 14 faiz

435 Daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

- ☐ 22 faiz
- ☐ 15 faiz
- ☒ 14 faiz
- ☐ vergi tutulmur
- ☐ 20 faiz

436 Rezidentlər və ya qeyri-rezidentlərin daimi nümayəndəliyi tərəfindən ödənilən faizlərdən əgər gəlir Azərbaycan Respublikası mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur?

- ☐ 15 faiz
- ☐ 5 faiz
- ☒ 10 faiz
- ☐ 24 faiz
- ☐ 14 faiz

437 Müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi neçə ilədək davam edən sonrakı dövrlərə keçirilir?

- ☐ 2 ilədək
- ☐ 1 ilədək
- ☒ 5 ilədək
- ☐ 3 ilədək
- ☐ 4 ilədək

438 Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərəri həmin ildə kompensasiya edilə bilmərsə, o, gələcəkdə neçə ilədək davam edən sonrakı dövrə keçirilir?

- ☐ 1.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 5.0

439 Ödənilmiş maliyyə sanksiyaları hansı qaydada gəlirdən çıxılır?

- ☐ 50 faiz məbləğində gəlirdən çıxılır
- ☐ vergi tutulan mənfəətin azaldılmasına aid edilir
- ☒ gəlirdən çıxılmır
- ☐ tam məbləğdə gəlirdən çıxılır
- ☐ 20 faiz məbləğində gəlirdən çıxılır

440 Aşağıdakı hansı vergilərin gəlirdən çıxılmasına yol verilmir ?

- ☐ torpaq vergisi və mənfəət vergisinin
- ☐ mədən vergisi və ƏDV-nin
- ☒ gəlir vergisi və mənfəət vergisinin
- ☐ gəlir vergisi və əmlak vergisinin
- ☐ yol vergisi və akcizlərin

441 Nəqliyyat vasitələri üzrə təmir xərclərinin yuxarı həddi necə faizdir?

- ☐ ilin sonuna qalıq dəyərinin 3 %
- ☐ ilin sonuna qalıq dəyərinin 9 %
- ☒ ilin sonuna qalıq dəyərinin 5 %
- ☐ ilin sonuna qalıq dəyərinin 7 %
- ☐ ilin sonuna qalıq dəyərinin 2 %

442 Maşınlar, avadanlıqlar üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

- ☐ ilin sonuna qalıq dəyərinin 8 %
- ☐ ilin sonuna qalıq dəyərinin 4 %
- ☒ ilin sonuna qalıq dəyərinin 5 %
- ☐ ilin sonuna qalıq dəyərinin 6 %
- ☐ ilin sonuna qalıq dəyərinin 3 %

443 Binalar, tikintilər və qurğular üçün təmirlə bağlı xərclərin məhdudlaşdırılan həddi həmin vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinin neçə faizi miqdarında müəyyən edilmişdir?

- ☐ 3 faiz
- ☐ 5 faiz
- ☒ 2 faiz
- ☐ 4 faiz
- ☐ 0 faiz

444 Hesablama texnikası üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

- ☐ 0 faiz
- ☐ 2 faiz
- ☒ 5 faiz
- ☐ 3 faiz
- ☐ 4 faiz

445 Qurğular üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

- ☐ 3 faiz
- ☐ 5 faiz
- ☒ 2 faiz
- ☐ 0 faiz
- ☐ 4 faiz

446 Təmirlə bağlı xərclər gəlirdən hansı qaydada çıxılır?

- ☐ təmir xərclərinin 50 faizi gəlirdən çıxılır
- ☒ təmir xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olmayan hissəsi gəlirdən çıxılır
- ☐ heç bir hədd qoyulmadan gəlirdən çıxılır
- ☐ vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
- ☐ təmir xərcləri gəlirdən çıxılmır

447 İstifadə müddəti məlum olan qeyri-maddi aktivlər üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- ☐ 10 faiz
- ☐ 7 faiz
- ☐ 0.15
- ☒ illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə
- ☐ 20 faiz

448 İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- ☒ 10 faiz
- ☐ 20 faiz
- ☐ 25 faiz
- ☐ 7 faiz
- ☐ 0.15

449 Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər üçün amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- ☐ 20 faiz
- ☐ 7 faiz
- ☐ 0.15
- ☒ 25 faiz
- ☐ amortizasiya olunmur

450 İş heyvanları üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- ☒ 20 faiz
- ☐ 25 faiz
- ☐ amortizasiya olunmur
- ☐ 7 faiz
- ☐ 0.15

451 Maşınlar, avadanlıq və hesablama texnikası üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- ☐ 20 faiz
- ☐ 7 faiz
- ☐ 0.15
- ☒ 25 faiz
- ☐ amortizasiya olunmur

452 Binalar, tikintilər və qurğular üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- ☒ 7 faiz
- ☐ 10 faiz
- ☐ 0.15
- ☐ 25 faiz
- ☐ 20 faiz

453 Heyvanxanalarda və digər analogi müəssisələrdə olan heyvanat aləminin eksponatları, kitabxana fondları, kinofondlar [video, audio, foto], səhnə rekvizitləri, muzey sərvətləri [eksponatları] üzrə illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- ☐ 0.1
- ☐ 0.2
- ☐ 0.15
- ☒ həmin aktivlər amortizasiya olunmur
- ☐ 0.25

454 Elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər üçün illik amortizasiya norması neçə faizdir?

- ☐ 0.1
- ☐ 0.2
- ☐ 0.15
- ☐ 0.25
- ☒ həmin aktivlər amortizasiya olunmur

455 İncəsənət əsərləri üçün illik amortizasiya norması neçə faizdir?

- ☐ 10 faizədək
- ☐ 7 faizədək
- ☐ 15 faizədək
- ☐ 20 faizədək
- ☒ amortizasiya olunmur

456 Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi gəlirdən hansı qaydada çıxılır?

- ☐ normadan artıq xərclərin 20 faizi çıxılır
- ☐ normadan artıq xərclərin 50 faizi çıxılır
- ☐ vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
- ☐ gəlirdən çıxılır
- ☒ gəlirdən çıxılmır

457 Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən hansı qaydada çıxılır?

- ☐ yalnız normadan artıq olan hissəsi gəlirdən çıxılır
- ☐ ümumi qaydada gəlirdən çıxılır
- ☐ vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
- ☐ ümumi gəlirdəki xüsusi çəkisinə uyğun olaraq gəlirdən çıxılır
- ☒ gəlirdən çıxılmır

458 Sahibkarlıq fəaliyyəti əyləncə və sosial xarakter daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, əyləncə və sosial xərclər gəlirdən hansı qaydada çıxılır?

- ☒ gəlirdən tam həcmdə çıxılır
- ☐ ancaq əyləncə xərcləri çıxılır
- ☐ xərclərin 50 faizi gəlirdən çıxılır
- ☐ vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
- ☐ ancaq sosial xərclər çıxılır

459 Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən hansı qaydada çıxılır?

- ☒ gəlirdən çıxılmır
- ☐ ancaq yemək xərcləri çıxılır

- ☐ xərclərin 50 faizi gəlirdən çıxılır
- ☐ vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
- ☐ ancaq mənzil xərcləri çıxılır

460 Aşağıda göstərilən hansı məlumatlar vergi hesab-fakturasında əks etdirilir? 1. vergi ödəyicisinin və alıcının [sifarişçinin] adı və eyniləşdirmə nömrəsi; 2. vergi ödəyicisinin və alıcının hesablaşma və bankda olan digər hesablarının nömrələri; 3. yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı; 4. vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği və vergi hesab-fakturasının verilmə tarixi; 5. vergi ödəyicisinin nizamnamə fondunda olan kapitalının həcmi.

- ☐ 1, 2, 5
- ☐ 1, 3, 5
- ☒ 1, 3, 4
- ☐ 2, 3, 4
- ☐ 1, 4, 5

461 Vergi agentı ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o qeyri-rezidentdən hesablanan ƏDV-ni nə vaxt büdcəyə ödəməyə borcludur?

- ☐ Ödəmənin həyata keçirildiyi gün ərzində
- ☐ Ödəmənin verildiyi ay üçün ƏDV bəyannaməsi verilərkən
- ☒ Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində
- ☐ Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində
- ☐ Ödəmə verildiyi gündən sonrakı 10 gün ərzində

462 ƏDV-dən azad olunan əməliyyatları göstərin: 1. milli və ya xarici valyutanın [numizmatika məqsədlərindən başqa], həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi; 2. kütləvi informasiya vasitələrinin reklam xidmətləri; 3. hüquqi şəxslərin əmlakının icarəyə verilməsindən alınan icarə haqları; 4. idxal olunan əmlak istisna olmaqla, müəssisənin nizamnamə fonduna [kapitalına] pay şəklində hər hansı əmlakın qoyulması; 5. dəfn və qəbiristanlığın mərasim xidmətləri.

- ☐ 1, 2, 3
- ☐ 1, 3, 5
- ☒ 1, 4, 5
- ☐ 3, 4, 5
- ☐ 1, 3, 4

463 ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri dedikdə nə başa düşülür?

- ☐ təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla dəyəri
- ☐ təqdim edilən malın [işin, xidmətin] alıcı tərəfindən ödənilən dəyəri
- ☒ vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla]
- ☐ təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla, hər hansı vergi, rüsum və yığımlar nəzərə alınmadan dəyəri
- ☐ vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla]

464 ƏDV üzrə vergitutma obyektı olan əməliyyatları göstərin: 1. malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi; 2. fəvqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması; 3. fəvqəladə hallar nəticəsində malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması; 4. ƏDV qeydiyyatının ləğvetmə vaxtı sahiblikdə qalan mallar; 5. Azərbaycan Respublikasının hüddudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi.

- ☐ 1, 2, 5
- ☐ 3, 4, 5
- ☒ 1, 2, 4
- ☐ 2, 3, 4
- ☐ 1, 3, 5

465 Əlavə dəyər vergisinin ödəyicilərini göstərin: 1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 2. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar; 3. Dövriyyəindən asılı olmayaraq istənilən şəxslər ƏDV ödəyicisidir; 4. Aksizli malların istehsalçıları ƏDV-nin ödəyiciləridir; 5. Dövriyyəindən asılı olmayaraq qeyri-rezidentlərin daimi nümayəndəlikləri ƏDV ödəyicisidir.

- ☐ 1, 2, 5
☐ 3, 4, 5
☒ 1, 2, 4
☐ 2, 3, 4
☐ 1, 3, 5

466 ƏDV-nin düzgün hesablanması və vaxtında ödənilməsi üçün kim məsuliyyət daşıyır?

- ☐ vergi orqanları və onların vəzifəli şəxsləri
☐ maliyyə orqanları və onların vəzifəli şəxsləri
☒ vergi ödəyiciləri və onun vəzifəli şəxsləri
☐ gömrük orqanları və onların vəzifəli şəxsləri
☐ vergi ödəyiciləri və onun ailə üzvləri

467 Vergi tutulan idxal üzrə ƏDV Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada hansı dövlət orqanı tərəfindən hesablanır və alınır?

- ☐ Vergi orqanları tərəfindən
☐ Məhkəmə orqanları tərəfindən
☒ Gömrük orqanları tərəfindən
☐ Bələdiyyələr tərəfindən
☐ maliyyə orqanları tərəfindən

468 ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonra hansı müddətdə vergi orqanına təqdim olunur?

- ☐ hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
☐ hesabat dövründən sonrakı ayın 25-dən gec olmayaraq
☒ hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
☐ hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
☐ hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq

469 Vergi agentı qeyri-rezidentə ƏDV-nin hesablanması barədə vergi orqanına nə vaxt bəyannamə təqdim etməlidir?

- ☐ Ödəmə verilən aydan sonrakı ayın 1-dən gec olmayaraq
☐ bəyannamə təqdim edilmir
☒ Ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq
☐ Ödəmə verilən gündən sonra 7 gündən gec olmayaraq
☐ Ödəmə verilən aydan sonrakı ayın 10-dan gec olmayaraq

470 İşlər [xidmətlər] bilavasitə daşınmaz əmlakla bağlı olduqda, ƏDV məqsədləri üçün işlərin görüldüyü, yaxud xidmətlərin göstərildiyi yer hansı yer sayılır?

- ☐ işləri görən və xidmətləri göstərən şəxsin fəaliyyət göstərildiyi yer
☐ işləri görən şəxsin qeydiyyatda olduğu yer
☒ daşınmaz əmlakın olduğu yer
☐ işlərin və xidmətlərin alıcısının yerləşdiyi yer
☐ ƏDV-nin ödənilməsi yeri

471 Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV hesab-fakturasının 5 gün ərzində verilmədiyi halda vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır?

- ☐ daşınmanın başa çatdırıldığı vaxt
- ☐ daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə
- ☒ daşınmanın başlandığı vaxt
- ☐ daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də
- ☐ ƏDV-nin ödənilməsi vaxtı

472 Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] vergi hesab-fakturasını mal göndəriləndən [iş görüldəndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur?

- ☐ Mal təqdim edildikdən dərhal sonra
- ☐ 15 gündən sonra
- ☒ 5 gündən gec olmayaraq
- ☐ 3 gündən tez olmayaraq
- ☐ 10 gündən sonra

473 Metropolitəndə sərnişin daşıma xidməti ƏDV-yə hansı dərəcə ilə cəlb edilir?

- ☐ sıfır [0] dərəcə ilə
- ☐ 20 faiz dərəcə ilə
- ☒ ƏDV-dən azaddır
- ☐ 18 faiz dərəcə ilə
- ☐ ƏDV-yə qismən cəlb olunur

474 Müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisindən digər vergi ödəyicisinə təqdim edilərkən bu əməliyyatın ƏDV tutulan əməliyyat sayılmaması üçün təqdim edən və alan tərəflər vergi orqanına neçə gün ərzində müraciət etməlidirlər?

- ☐ təqdim edilmədən sonra 15 gündən gec olmayaraq
- ☐ vergi orqanına müraciətin edilməsinə ehtiyac yoxdur
- ☒ təqdim edilmədən sonra 10 gündən gec olmayaraq
- ☐ təqdim edilmədən sonra 5 gündən gec olmayaraq
- ☐ təqdim edilmədən sonra 30 gündən gec olmayaraq

475 ƏDV tutulan əməliyyatı göstərin:

- ☐ tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarə etmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımclar və onların tutulması müqabilində göstərdiyi xidmətlər;
- ☐ Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi
- ☒ vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi
- ☐ kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti
- ☐ tranzit yük daşınması qaydasında malların Azərbaycan Respublikası ərazisinə buraxılması

476 Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin qeydiyyat reystrində qeydə almağa və ərizə verildikdən sonra neçə iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə borcludur?

- ☐ 10 gün
- ☐ 20 gün
- ☒ 5 gün
- ☐ 15 gün
- ☐ 3 gün

477 Əlavə dəyər vergisi nədir?

- ☐ vergi tutulan dövriyyədən hesablanan vergi
- ☐ vergi ödəyicisinə verilən hesab-fakturalarda göstərilən verginin ödənilmiş məbləği

- ☒ vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq
- ☐ vergi ödəyicisinə verilən hesab-fakturalarda göstərilən vergi
- ☐ vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq

478 ƏDV üzrə hesabat dövrü nə sayılır?

- ☐ təqvim ili
- ☐ hesabat dövrü müəyyənləşdirilməyib
- ☒ təqvim ayı
- ☐ rüb
- ☐ hesabat ili

479 Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir?

- ☐ 15 gün
- ☐ 2 gün
- ☒ 30 gün
- ☐ 7 gün
- ☐ 10 gün

480 Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin nağd ödənildiyini göstərən idxal sənədləri verginin əvəzləşdirilməsinə əsas verirmi?

- ☐ yalnız idxalda ƏDV-nin nağdsız ödənildiyini göstərən idxal sənədləri verginin əvəzləşdirilməsinə əsas verir
- ☐ ödənişin formasından asılı olmayaraq əsas vermir
- ☐ əsas vermir
- ☐ ödənişin formasından asılı olaraq əsas verir
- ☒ əsas verir

481 Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada sifariş edilməyən, çap edilməyən və tərtib edilməyən vergi hesab-fakturaları, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas verirmi?

- ☐ yalnız nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsas verir
- ☐ yalnız qəbzlər əsas verir
- ☒ əsas vermir
- ☐ əsas verir
- ☐ qismən əsas verir

482 Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] vergi hesab-fakturasını mal göndəriləndən [iş görüldəndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur?

- ☐ 3.0
- ☐ 10.0
- ☒ 5.0
- ☐ 7.0
- ☐ 20.0

483 Hansı şəxslərin ƏDV hesab-fakturasını vermək hüququ vardır ?

- ☐ ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən fiziki şəxslərin
- ☐ ƏDV qeydiyyatından asılı olmayaraq istənilən şəxslərin
- ☒ ƏDV məqsədləri üçün qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin
- ☐ ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən hüquqi şəxslərin
- ☐ sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin

484 Vergi ödəyicisi tərəfindən əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri çəkiləndə ƏDV-nin əvəzləşdirilməsinə yol verilirmi?

- ☐ yol verilir
- ☐ yalnız işçilərin mənzil və digər sosial xarakterli xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
- ☒ yol verilmir
- ☐ yalnız əyləncə və yemək xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
- ☐ yalnız yemək xərclərinin əvəzləşdirilməsinə yol verilir

485 Hesabat dövrü ərzində ƏDV-nin məqsədləri üçün vergi tutulan dövriyyə necə müəyyənləşdirilir?

- ☐ yalnız verilən vergi hesab-fakturaları əsasında təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin] dəyərində görə
- ☐ hesab-faktura vermədən aparılan əməliyyatların dəyərində görə
- ☒ vergi tutulan əməliyyatların ümumi dəyərində görə
- ☐ təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin] alış və təqdim etmə qiymətləri arasındakı fərqə görə
- ☐ gəlirdən onun əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla

486 ƏDV-yə cəlb edilən malların idxalı zamanı ƏDV hansı faiz dərəcəsi ilə tutulur?

- ☐ sıfır [0] faiz
- ☐ 20 faiz
- ☒ 18 faiz
- ☐ 15 faiz
- ☐ bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə

487 Malların ixracı ƏDV-yə hansı dərəcə ilə cəlb olunur?

- ☐ Malların ixracı vergidən azaddır
- ☐ 20 faiz
- ☒ Sıfır [0] dərəcə ilə
- ☐ 18 faiz
- ☐ bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə

488 Xaricdən alınan əvəzsiz maliyyə yardımları [qrantlar] hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin göstərilməsi və xidmətlərin göstərilməsi hansı dərəcə ilə ƏDV-yə cəlb olunur?

- ☐ ƏDV-dən azaddır
- ☐ 20 faiz
- ☒ Sıfır [0] dərəcə ilə
- ☐ 18 faiz
- ☐ bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə

489 Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərdən ƏDV hansı dərəcə ilə tutulur?

- ☐ 18 faiz
- ☐ 10 faiz
- ☒ sıfır [0] dərəcə
- ☐ ƏDV-dən azaddır
- ☐ bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə

490 Müəssisənin nizamnamə fonduna [kapitalına] pay şəklində hər hansı əmlakın qoyulması [əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda] ƏDV-yə hansı dərəcə ilə cəlb olunur?

- ☐ sıfır [0] dərəcə ilə
- ☐ 20 faiz dərəcə ilə
- ☒ ƏDV-dən azaddır
- ☐ 18 faiz dərəcə ilə
- ☐ bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə

491 Xarici valyutanın numizmatika məqsədləri üçün idxal edilməsi əlavə dəyər vergisinə hansı qaydada cəlb olunur?

- ☐ ƏDV-dən azaddır
- ☐ 15 faiz dərəcə ilə vergiyə cəlb olunur
- ☒ 18 faiz dərəcə ilə vergiyə cəlb olunur
- ☐ sıfır [0] dərəcə ilə vergiyə cəlb olunur
- ☐ bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə

492 Pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi və qaytarılması əlavə dəyər vergisinə hansı qaydada cəlb olunur?

- ☐ sıfır [0] dərəcə ilə əlavə dəyər vergisinə cəlb olunur
- ☐ əməliyyatın tam məbləği vergiyə cəlb olunur
- ☒ əlavə dəyər vergisindən azaddır
- ☐ əməliyyatın 50 faizi vergiyə cəlb olunur
- ☐ bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə

493 İnvestisiya fondlarının idarə olunması ilə bağlı xidmətlər hansı faiz dərəcəsi ilə vergiyə cəlb olunur?

- ☒ ƏDV-dən azaddır
- ☐ 20 faiz
- ☐ bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
- ☐ Sıfır [0] dərəcə
- ☐ 18 faiz

494 ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxsin apardığı əməliyyatlar hansı halda ƏDV üzrə vergitutma obyektı sayılır?

- ☐ həmin şəxs heç vaxt ƏDV hesablamır
- ☐ həmin şəxs malları ƏDV azad olunan əməliyyatlar nəticəsində əldə etdikdə
- ☒ həmin şəxsin təqdim etdiyi mallara ƏDV tətbiq etməklə apardığı əməliyyatları
- ☐ həmin şəxs malları ƏDV cəlb edilən əməliyyatlar nəticəsində əldə etdikdə
- ☐ heç bir halda vergitutma obyektı yaranmır

495 Malları ƏDV-ə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxıla bilirmi?

- ☐ vergi tutulan əməliyyat kimi baxılır
- ☐ sıfır [0] dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat kimi baxılır
- ☒ vergi tutulan əməliyyat kimi baxılmır
- ☐ ƏDV-dən qismən azad edilən əməliyyat kimi baxılır
- ☐ vergi orqanı tərəfindən müəyyən edilir

496 Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, onun sahibliyində qalan mallar nə vaxt vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir?

- ☐ qeydiyyatın ləğv edildiyi aydan sonrakı ayın 1-dən
- ☐ vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mal kimi sayılmır
- ☒ qeydiyyatın ləğv edildiyi vaxtdan
- ☐ qeydiyyatın ləğv edildiyi rübdən sonra gələn ayın 1-dən
- ☐ qeydiyyatın ləğv edildiyi ayın son günündən

497 Vergi ödəyicisinin qeydiyyatı ləğv edildirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar əlavə dəyər vergisinə cəlb edilmir?

- ☐ əlavə dəyər vergisinə cəlb edilmir
- ☐ əlavə dəyər vergisinə qiymət arasındakı fərq cəlb edilir
- ☒ əlavə dəyər vergisinə cəlb edilir
- ☐ əlavə dəyər vergisinə mal qalığının 50 faizi cəlb edilir
- ☐ qismən cəlb edilir

498 Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərməlidir?

- ☐ 3 iş günü
- ☐ 5 gün
- ☒ 1 iş günü
- ☐ 2 iş günü
- ☐ 10 iş günü

499 ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması nə vaxt qüvvəyə minir?

- ☐ qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi aydan sonrakı ayın 1-ci günündə
- ☐ vergi orqanı tərəfindən müəyyənləşdirilən gün
- ☒ qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün
- ☐ qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi ayın 1-ci günü
- ☐ qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi ayın son gününədək

500 Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində hansı məbləğdən çox olmadığı halda vergi ödəyicisi son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonra qeydiyyatın ləğv olunması barədə ərizə verə bilər?

- ☐ 49500 manatdan
- ☐ 50000 manatdan
- ☒ 100000 manatdan
- ☐ 52500 manatdan
- ☐ 45000 manatdan

501 Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100000 manatdan çox olmadığı halda vergi ödəyicisi son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən neçə il keçdikdən sonra qeydiyyatın ləğv olunması barədə ərizə verə bilər?

- ☐ 3 il
- ☐ il yarım
- ☒ 1 il
- ☐ 2 il
- ☐ 4 il

502 Vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinə cəlb olunan əməliyyatlar dayandırıldıqda əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunması nə vaxt qüvvəyə minir?

- ☐ ərizədə göstərilən tarixdən
- ☐ əməliyyatın dayandırıldığı andan sonrakı hesabat dövrünün birinci günündə
- ☒ əməliyyatın tam dayandırıldığı gündən
- ☐ ərizənin verildiyi andan sonrakı hesabat dövrünün birinci günündə
- ☐ vergi orqanının müəyyən etdiyi vaxtdan

503 Vergi Məcəlləsi ilə müəyyən olunmuş hallarda ƏDV ödəyicisi haqqında rəsmi sorğulara əsasən sorğu edənə hansı sənəd verilir?

- ☐ qeydiyyata alınmadan imtina barədə bildiriş

- ☐ rəsmi sorğunun nəticələri üzrə tərtib olunan akt
- ☒ ƏDV ödəyicilərinin reyestrindən çıxarış
- ☐ qeydiyyat bildirişi
- ☐ şəxsi hesab vərəqəsindən çıxarış

504 Hansı halda ƏDV ödəyicilərinin dövlət reyestrində müvafiq düzəlişlər edilir?

- ☐ ƏDV ödəyicisi vergi borcunu ödəmədikdə
- ☐ verilmiş qeydiyyat bildirişi itdikdə
- ☒ ƏDV ödəyicilərinin məlumatlarında dəyişikliklər baş verdikdə
- ☐ heç bir halda
- ☐ vergi ödəyicisinə yeni bildiriş verildikdə

505 Hansı vergi ödəyicisini vergi orqanı ƏDV məqsədləri üçün qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir?

- ☐ qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident şəxsləri
- ☐ ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında öhdəliyi yaranmayan və ərizə verməyən
- ☒ ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən
- ☐ qeyri sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-rezident şəxsləri
- ☐ vergi orqanında qeydiyyatda olmayan

506 ƏDV-nin ödəyicilərinin reyestri hansı orqan tərəfindən aparılır?

- ☐ maliyyə orqanı
- ☐ Dövlət Statistika Komitəsin
- ☐ heç bir orqan tərəfindən aparılmır
- ☒ dövlət vergi orqanı
- ☐ dövlət gömrük orqanı

507 ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə ona hansı sənəd verilir?

- ☐ vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin dublikatı verilir
- ☐ vergi ödəyicisi məsuliyyətə cəlb olunur
- ☒ vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir
- ☐ heç bir sənəd verilmir
- ☐ vergi ödəyicisinin müraciəti əsasında ona yeni bildiriş verilir

508 ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə hansı dövlət orqanının müəyyən etdiyi forma üzrə verilməlidir?

- ☐ Maliyyə Nazirliyinin
- ☐ Dövlət Gömrük Komitəsinin
- ☒ Vergilər Nazirliyinin
- ☐ Nazirlər Kabinetinin
- ☐ Dövlət Statistika Komitəsinin

509 Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi ən azı hansı məbləğdən çox olduqda, o ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir?

- ☐ 90000 manatdan
- ☐ 45000 manatdan
- ☒ 200000 manatdan
- ☐ 22500 manatdan
- ☐ 150000 manatdan

510 ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən şəxs hansı vaxtdan etibarən vergi ödəyicisi olur?

- ☐ qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən

- ☐ qeydiyyatın qüvvəyə mindiyi vaxtdan sonrakı hesabat dövrünün başlanğıcından
- ☒ qeydiyyatın qüvvəyə mindiyi andan
- ☐ vergi orqanının müəyyən etdiyi vaxtdan
- ☐ vergi ödəyicisinin müəyyən etdiyi vaxtdan

511 Nəzarət postunun işçiləri “buraxılışa icazə verilir” qeydini hansı sənədlərdə aparmalıdırlar?

- ☐ heç bir qeyd aparılmır
- ☐ xüsusi jurnalda
- ☒ malların ilkin təsdiqedicisi sənədlərində
- ☐ protokollarda
- ☐ aktda

512 Nəzarət postunun işçiləri satışa buraxılan hazır məhsulların sənədlərində göstərilən sayının, həcmnin, çəkisinin onların faktiki sayı, həcm və çəkisi ilə düzgünlüyünü yoxlamalı və sənədlərdəki göstəriciləri harada qeyd etməlidirlər?

- ☐ aktda
- ☐ heç bir yerdə qeyd olunmur
- ☒ xüsusi jurnalda
- ☐ protokolda
- ☐ qaimədə

513 Plombların vurulması və çıxarılması kim tərəfindən rəsmiləşdirilir?

- ☐ yalnız nəzarət postunun işçiləri tərəfindən
- ☐ heç bir halda rəsmiləşdirilmir
- ☒ nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə
- ☐ yalnız istehsalçının nümayəndələri tərəfindən
- ☐ müəssisənin rəhbəri tərəfindən

514 Aşağıdakı hansı hallar olduqda nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə plomblanma həyata keçirilə bilər? 1. lisenziyanın qüvvədə olma müddəti dayandırıldıqda və ya ləğv edildikdə; 2. hazır məhsulun markalanması üçün aksiz markaları olmadıqda; 3. başa çatmamış istehsalın markalanması üçün aksiz markaları olmadıqda; 4. istehsal üçün xammal, yardımçı və qablaşdırıcı materiallar olmadıqda; 5. avadanlıqlarda müvəqqəti təmir aparıldığı zaman.

- ☐ 1, 2, 3
- ☐ 1, 3, 4
- ☒ 1, 2, 4
- ☐ 3, 4, 5
- ☐ 1, 3, 5

515 İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması hansı şəxslər tərəfindən həyata keçirilir?

- ☐ yalnız nəzarət postlarının işçiləri tərəfindən
- ☐ istənilən vergi işçisi tərəfindən
- ☒ nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə
- ☐ istehsalçının özü tərəfindən
- ☐ müəssisənin rəhbəri tərəfindən

516 Nəzarət postlarının işçiləri aşağıda sadalanan hansı qaydalara riayət olunmasına nəzarət edirlər? 1. aksiz markalarının qalıqlarının inventarizasiya edilməsi; 2. istehsalın həcmi üzrə nəzarət ölçü cihazlarının plomblanması; 3. hazır məhsul satışının təmin edilməsi; 4. istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması; 5. xammal və material alışıının təşkil edilməsi.

- ☐ 2, 3, 4
- ☐ 1, 4, 5

- ☒ 1, 2, 4
☐ 1, 2, 5
☐ 1, 3, 5

517 Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, aksiz bəyannaməsi vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir?

- ☐ 40 gün
☐ 20 gün
☒ 30 gün
☐ 45 gün
☐ 60 gün

518 Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər nə vaxt büdcəyə ödənilir?

- ☐ həmin əməliyyatların baş verdiyi aydan sonrakı ayın 20-dən gec olmayaraq
☐ həmin əməliyyatlar aparıldıqdan sonra bir həftə müddətində
☒ həmin əməliyyatların aparıldığı vaxt
☐ həmin əməliyyatların aparıldığı vaxtdan sonrakı bir ay müddətində
☐ həmin əməliyyatlar aparıldıqdan sonra 10 gün müddətində

519 Aksizli malların istehsalı zamanı vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın neçəsinədək ödənilməlidir?

- ☐ hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
☐ hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
☒ hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
☐ hesabat dövründən sonrakı ayın 10-dən gec olmayaraq
☐ hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq

520 Azərbaycan Respublikasına idxal olunan istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə hansı aksiz dərəcəsi tətbiq edilir?

- ☐ Mühərrikinin həcmnin hər kub santimetrinə görə 0,15 manat
☐ Mühərrikinin həcmnin hər kub santimetrinə görə - 1,5 manat
☒ Mühərrikinin həcmnin hər kub santimetrinə görə 3 manat
☐ Mühərrikinin həcmnin hər kub santimetrinə görə 2,5 manat
☐ Mühərrikinin həcmnin hər kub santimetrinə görə 1 manat

521 Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 4000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?

- ☐ 1300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1,5 manat
☐ 300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1 manat
☐ 1300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 3 manat
☐ 1300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 2 manat
☒ 1900 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 4 manat

522 Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 3000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?

- ☐ 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 2 manat
☐ 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 2,5 manat
☒ 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1,5 manat
☐ 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1 manat
☐ mühərrikinin həcmnin hər kub santimetri üçün hər kub santimetrinə görə 1 manat

523 Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 2000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?

- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,25 manat
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə 1,15 manat
- ☒ Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,2 manat
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə 2,5 manat
- ☐ Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,15 manat

524 Aksizli malları göstərin? 1. spirtli içkilər; 2. tütün məmulatları; 3. qənnadı məmulatları; 4. neft məhsulları; 5. zinət əşyaları.

- ☐ 1, 2, 3
- ☐ 3, 4, 5
- ☒ 1, 2, 4
- ☐ 2, 3, 4
- ☐ 1, 3, 5

525 Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları və tütün məmulatları üçün aksizlər üzrə vergi tutulan əməliyyatın məbləği dedikdə nə başa düşülür?

- ☐ müştəridən alınan və ya alınmalı olan haqqın topdansasatış bazar qiymətindən [ƏDV çıxılmadan] aşağı olmayan məbləğ
- ☐ müştəridən alınan və ya alınmalı olan haqqın topdansasatış bazar qiymətindən [aksiz çıxılmaqla] aşağı olmayan məbləğ
- ☒ müştəridən alınan və ya alınmalı olan haqqın topdansasatış bazar qiymətindən [ƏDV və aksiz çıxılmaqla] aşağı olmayan məbləğ
- ☐ müştəridən alınan və ya alınmalı olan haqqın topdansasatış bazar qiymətindən [ƏDV çıxılmaqla] aşağı olmayan məbləğ
- ☐ müştəridən alınan və ya alınmalı olan haqqın pərakəndə qiymətindən [ƏDV və aksiz çıxılmaqla] aşağı olmayan məbləğ

526 Aksizin vergitutma obyektinin məqsədləri üçün istehsal binasına aşağıdakılardan hansı daxildir?

- ☐ İstehsalın olduğu ərazidə yerləşən anbarlar və ticarət obyektləri
- ☐ İstehsalın olduğu ərazidən kənarda yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
- ☒ İstehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
- ☐ Aksizli malları istehsal edən şəxslərin aksizli malları saxladığı anbarlar
- ☐ aksizli malların satış məntəqələri

527 Plombların vurulması və çıxarılması hansı sənədlə rəsmiləşdirilir?

- ☐ protokolla
- ☐ xüsusi bir sənəd tərtib edilmir
- ☒ aktla
- ☐ qərarla
- ☐ sərəncamla

528 Aksizli mallar istehsal edən vergi ödəyicisi istehsal ehtiyacları üçün alınan aksizli mallara görə ödənilmiş aksiz məbləğini əvəzləşdirmə üçün ərizəni nə vaxt vergi orqanına təqdim edir?

- ☐ növbəti ayın sonuna qədər
- ☐ növbəti ay başlananaqədər
- ☒ aksizin bəyannaməsini təqdim etdiyi vaxt
- ☐ cari ilin sonuna qədər
- ☐ növbəti ayın 15-dək

529 Aksiz vergisi üzrə bəyannamə vergi orqanına hansı müddətdə verilməlidir?

- ☐ hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq

- ☐ hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
- ☒ hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
- ☐ hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
- ☐ hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq

530 Aksizli malları alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs malları alarkən ödənilmiş aksiz məbləğini hansı qaydada əvəzləşdirir?

- ☐ ödənilmiş məbləğ əvəzləşdirilmir
- ☐ ödənilmiş məbləğin malın maya dəyərində aid edilməyən hissəsi əvəzləşdirilir
- ☒ ödənilmiş məbləğ tam həcmdə əvəzləşdirilir
- ☐ ödənilmiş məbləğin 50 faizi əvəzləşdirilir
- ☐ ödənilmiş məbləğin 30 faizi əvəzləşdirilir

531 Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxal edilən mallar [təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə] aksizə necə cəlb edilir?

- ☐ ümumi qaydada
- ☐ gömrük qanunvericiliyində nəzərdə tutulan qaydada
- ☒ vergidən azaddır
- ☐ sıfır [0] dərəcə ilə
- ☐ 20 faiz dərəcəsi ilə

532 Fiziki şəxs fərdi istehlakı üçün neçə litr alkoqollu içkini aksiz vergisi ödənilmədən idxal edə bilər?

- ☐ 7 litr
- ☐ 5 litr
- ☒ 3 litr
- ☐ 10 litr
- ☐ 1 litr

533 Fiziki şəxs fərdi istehlakı üçün neçə ədəd siqareti aksiz vergisi ödəmədən idxal edə bilər?

- ☐ 1000.0
- ☐ heç nə qədər
- ☒ 600.0
- ☐ 5000.0
- ☐ 8000.0

534 Aksizli malların ixracı hansı dərəcə ilə vergiyə cəlb olunur?

- ☒ sıfır [0] dərəcə ilə
- ☐ vergidən azaddır
- ☐ 20 faiz dərəcəsi ilə
- ☐ qanunvericiliklə müəyyən edilən dərəcənin 50 faizi məbləğində
- ☐ gömrük orqanının müəyyən etdiyi dərəcə ilə

535 Azərbaycan Respublikasında konyak və konyak materiallarına aşağıdakılardan hansı aksiz dərəcəsi tətbiq olunur?

- ☐ hər litrinə 0,5 manat
- ☐ hər litrinə şərti maliyyə vahidinin 2 misli
- ☒ hər litrinə 6,0 manat
- ☐ hər dekalitrinə 0,08 manat
- ☐ hər litrinə 0,2 manat

536 Azərbaycan Respublikasında arağa [vodka], tündləşdirilmiş içkilərə və tündləşdirilmiş içki materiallarına, likyor və likyor məmulatlarına tətbiq olunan aksizin dərəcəsi hansıdır?

- ☐ hər litrinə 0,8 manat
- ☐ hər litrinə 0,08 manat
- ☒ hər litrinə 2,0 manat
- ☐ hər dekalitrinə 0,2 manat
- ☐ hər litrinə 0,5 manat

537 Azərbaycan Respublikasında içməli spirtə tətbiq olunan aksizin dərəcəsi nə qədərdir?

- ☐ hər litrinə şərti maliyyə vahidinin 8 misli
- ☐ hər litrinə 0,5 manat
- ☒ hər litrinə 2,0 manat
- ☐ hər litrinə şərti maliyyə vahidinin 7 misli
- ☐ hər litrinə 0,8 manat

538 Azərbaycan Respublikasına idxal edilən aksizli mallara [minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr istisna olmaqla] aksizlərin dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- ☐ Vergilər Nazirliyi
- ☐ Maliyyə Nazirliyi
- ☒ Nazirlər Kabineti
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Dövlət Gömrük Komitəsi

539 Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksizlərin dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- ☐ Vergilər Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Nazirlər Kabineti
- ☐ Maliyyə Nazirliyi
- ☐ Dövlət Gömrük Komitəsi

540 Xammal və materiallar idxal edildikdə, müvafiq sənədlər vergi orqanına verildikdən sonra tutulmuş aksiz məbləği neçə gün ərzində vergi ödəyicisinə qaytarılmalıdır?

- ☐ 15 gün
- ☐ 10 gün
- ☒ 45 gün
- ☐ 30 gün
- ☐ 20 gün

541 İdxal mallarına görə aksizlər nə vaxt əvəzləşdirilir?

- ☐ İdxalın baş verdiyi aydan əvvəlki ay
- ☐ ödənilən aksizlər əvəzləşdirilmir
- ☒ İdxalı təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi zaman
- ☐ İdxalı təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi aydan sonrakı ay
- ☐ İdxalı təsdiq edən müvafiq sənədlər gömrük orqanına verildiyi zaman

542 Aksizlər hansı büdcəyə ödənilir?

- ☐ yerli büdcələrə
- ☐ büdcədən kənar dövlət fondlarına
- ☒ dövlət büdcəsinə
- ☐ həm yerli, həm də dövlət büdcəsinə
- ☐ gömrük orqanlarının büdcədən kənar fonduna

543 Aksizli mallar idxal edildikdə aksiz gömrük orqanları tərəfindən hansı qaydada tutulur?

- ☐ ƏDV tutulduğu qaydada
- ☐ gömrük anbarlarından istifadəyə görə haqqın tutulması qaydasında
- ☒ gömrük rüsumlarının tutulduğu qaydada
- ☐ gömrük rəsmiləşdirilməsinə görə haqq tutulduğu qaydada
- ☐ istənilən qaydada

544 Aksizli mallar idxal edildikdə aksiz hansı orqan tərəfindən tutulur?

- ☐ vergi orqanları
- ☐ xəzinədarlıq orqanları
- ☒ gömrük orqanları
- ☐ maliyyə orqanları
- ☐ statistika orqanları

545 Aksiz vergisi üçün hesabat dövrü aşağıdakılardan hansıdır?

- ☐ dekada
- ☐ rüb
- ☒ ay
- ☐ həftə
- ☐ il

546 Azərbaycan Respublikasında istehsal edilən neft məhsullarına, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq edilən aksizlərin dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- ☐ Yerli icra hakimiyyəti orqanları
- ☐ Maliyyə Nazirliyi
- ☒ Nazirlər Kabineti
- ☐ Gömrük Komitəsi
- ☐ İqtisadi İnkişaf Nazirliyi

547 Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksiz dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Nazirlər Kabineti
- ☐ Vergilər Nazirliyi
- ☐ Dövlət Gömrük Komitəsi
- ☐ Maliyyə Nazirliyi

548 Azərbaycan Respublikasında istehsal olunan pivə [alkoqolsuz pivə istisna olmaqla] və pivə tərkibli digər içkilərə tətbiq edilən aksizin dərəcəsi nə qədərdir?

- ☐ hər litrinə 0,04 manat
- ☐ hər litrinə 0,07 manat
- ☒ hər litrinə 0,2 manat
- ☐ hər litrinə 0,05 manat
- ☐ hər litrinə 0,08 manat

549 Azərbaycan Respublikasında istehsal olunan şərablara və şərab materiallarına tətbiq olunan aksiz vergisinin dərəcəsi nə qədərdir?

- ☐ hər litrinə 0,5 manat
- ☐ hər litrinə 0,8 manat
- ☒ hər litrinə 0,1 manat
- ☐ hər litrinə 0,4 manat
- ☐ hər litrinə 0,2 manat

550 Azərbaycan Respublikasında istehsal olunan şampən şərabına tətbiq olunan aksizin dərəcəsi aşağıdakılardan hansıdır?

- ☒ hər litrinə 2,5 manat
- ☐ hər dekalitrinə 0,5 manat
- ☐ hər litrinə şərti maliyyə vahidinin 2 misli
- ☐ hər litrinə 0,2 manat
- ☐ hər dekalitrinə 1,0 manat

551 İstehsal olunan aksizli mallar üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?

- ☐ malların istehsalına başlanıldığı vaxt
- ☐ malların alıcıya verildiyi vaxt
- ☐ malların istehsalının başa çatdığı vaxt
- ☒ malların istehsal binasının həddlarından kənara buraxıldığı vaxt
- ☐ malların təqdim edildiyi vaxt

552 İdxal olunan minik avtomobilləri, istirahət və ya idman yaxtaları və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün aksiz üzrə vergi tutulan əməliyyatın məbləği nədir?

- ☒ onların mühərrikinin həcmi
- ☐ idxal olunan malların miqdarı
- ☐ onların topdansaş bazar qiyməti
- ☐ həmin vasitələrin satış qiyməti
- ☐ həmin vasitələrin gömrük dəyəri

553 İdxal malları üçün aksiz tutulan əməliyyatın məbləği hansı qanunvericilik aktına uyğun olaraq müəyyən edilir?

- ☐ İnzibati Xətlər Məcəlləsi
- ☐ Vergi Məcəlləsi
- ☒ Gömrük Məcəlləsi
- ☐ Cinayət Məcəlləsi
- ☐ Dövlət rüsumu haqqında Qanun

554 İdxal malları üçün aksizin vergitutma obyektı aşağıdakılardan hansıdır?

- ☐ Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətinə daxil olması
- ☐ İdxal mallarının gömrük dəyəri
- ☒ Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması
- ☐ İdxal mallarının topdansaş bazar dəyəri
- ☐ Vergi Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması

555 Aşağıdakı əməliyyatlardan hansı aksiz vergisinin məqsədləri üçün vergitutma obyektidir?

- ☐ aksizli malların pərakəndə satışı
- ☐ tranzitlə daşınan malların təkrar ixracı
- ☒ Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının həddlarından kənara buraxılması
- ☐ malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı
- ☐ tranzitlə daşınan malların ixracı

556 Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda aksizin ödəyicisi kimdir?

- ☐ sifarişçi
- ☐ malların mülkiyyətçisi
- ☒ malların istehsalçısı [podratçı]
- ☐ malların son istehlakçıları

- ☐ sifarişçi ilə istehsalçı arasında razılaşma ilə müəyyən edilən

557 Aşağıda göstərilən şəxslərdən hansı aksiz vergisinin ödəyicisi deyildir?

- ☐ aksizli malları istehsal edən müəssisələr
☐ aksizli malları idxal edən şəxs
☒ aksizli malların satışı ilə məşğul olan şəxs
☐ aksizli malları istehsal edən fiziki şəxs
☐ aksizli malları ixrac edən şəxs

558 Hansı mallar istisna olunmaqla Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan aksiz tutulur?

- ☒ vergidən azad edilən mallar
☐ vergi ödəyicisinin müəyyənləşdirdiyi mallar
☐ ƏDV-nə sıfır [0] dərəcə ilə cəlb edilən mallar
☐ aksizə sıfır [0] dərəcə ilə cəlb edilən mallar
☐ ƏDV-nə cəlb edilən mallar

559 Aksiz nədir?

- ☒ Aksizli malların satış qiymətinə daxil edilən vergidir
☐ Aksizli malların idxalına görə ödənilən xüsusi rüsumlardır
☐ Aksizli malların gəlirdən çıxılmayan xərclərinə aid edilməyən və müəssisənin mənfəətindən ödənilən vergidir
☐ Aksizli malların xərclərinə daxil edilən vergidir
☐ Aksizli malların maya dəyərinə daxil edilən vergidir

560 Aşağıdakı ifadələrdən hansılar doğrudur? 1. müəssisələrin torpaq vergisi dövlət büdcəsinə ödənilir; 2. bələdiyyə müəssisələrinin torpaq vergisi yerli büdcəyə [bələdiyyə büdcəsinə] ödənilir; 3. fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə [bələdiyyə büdcəsinə] ödənilir; 4. rezident müəssisələrin və fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə ödənilir; 5. qeyri-rezident müəssisələrin və bələdiyyə müəssisələrinin torpaq vergisi dövlət büdcəsinə ödənilir.

- ☐ 1, 2, 3
☐ 3, 4, 5
☒ 1, 3, 5
☐ 2, 4, 5
☐ 1, 3, 4

561 Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi müəyyən edilmiş ödəmə vaxtına kim tərəfindən ödənilir?

- ☐ torpağın əvvəlki sahibi tərəfindən
☐ vergi heç kim tərəfindən ödənilmir
☒ həmin torpağın sahibi tərəfindən
☐ bir hissəsi torpağın əvvəlki sahibi, qalan hissəsi isə yeni sahibi tərəfindən
☐ bunu vergi orqanı müəyyən edir

562 Torpaq vergisi hansı məbləğdə və nə vaxt ödənilir?

- ☐ bərabər məbləğlərdə 15 sentyabr və 15 oktyabr tarixlərindən gec olmayaraq
☐ bərabər məbləğlərdə 15 avqust və 15 oktyabr tarixlərindən gec olmayaraq
☒ bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq
☐ bərabər məbləğlərdə 15 oktyabr və 15 noyabr tarixlərindən gec olmayaraq
☐ bərabər məbləğlərdə 15 iyul və 15 noyabr tarixlərindən gec olmayaraq

563 Fiziki şəxslərə torpaq vergisi nə vaxt hesablanır və tədiyyə bildirişləri nə zaman onlara çatdırılır?

- ☐ müvafiq olaraq mayın 15-dək və avqustun 15-dək

- ☐ müvafiq olaraq iyulun 1-dək və avqustun 15-dən gec olmayaraq
- ☒ müvafiq olaraq iyulun 1-dək və avqustun 1-dən gec olmayaraq
- ☐ müvafiq olaraq avqustun 15-dək və noyabrın 15-dək
- ☐ müvafiq olaraq iyunun 1-dək və avqustun 15-dən gec olmayaraq

564 Aşağıda göstərilən şəxslərdən hansılarının mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır? 1. Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin; 2. məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin; 3. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının [ərlərinin]; 4. qanunvericiliklə müəyyən edilmiş qaydada əmək veteranı adı almış şəxslərin; 5. I və II qrup müharibə əlillərinin.

- ☐ 2, 4, 5
- ☐ 3, 4, 5
- ☒ 1, 3, 5
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4

565 Aşağıdakı torpaqlardan hansılar torpaq vergisinə cəlb edilir? 1. dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar; 2. həyətyanı sahələrin torpaqları; 3. yaşayış fondlarının torpaqları; 4. tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti təyinatlı torpaqlar; 5. Xəzər dənizinin [gölünün] Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar.

- ☐ 1, 2, 4
- ☐ 1, 3, 5
- ☒ 2, 3, 4
- ☐ 3, 4, 5
- ☐ 1, 2, 5

566 Aşağıdakı torpaqlardan hansılar torpaq vergisinə cəlb edilmir? 1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları; 2. Azərbaycan Respublikası Milli Bankının və onun qurumlarının mülkiyyətində və istifadəsində olan torpaqlar; 3. yaşayış fondlarının torpaqları; 4. İstehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları; 5. vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar.

- ☐ 1, 2, 5
- ☐ 3, 4, 5
- ☒ 1, 2, 4
- ☐ 2, 3, 4
- ☐ 1, 3, 5

567 Aşağıdakı yaşayış məntəqələrində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrinin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin 100 kvadrat metrinə görə (10000 kv.m-dək) torpaq vergisinin dərəcələrindən hansılar doğrudur? 1. Bakı 0,8 manat; 2. Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,45 manat; 3. Digər şəhərlər [rayon tabeliyində olan şəhərlər istisna olmaqla], rayon mərkəzləri 0,3 manat; 4. rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla] 0,1 manat.

- ☐ 1, 3
- ☐ 1, 4
- ☒ 3, 4
- ☐ 2, 4
- ☐ 1, 2, 3

568 Aşağıdakı yaşayış məntəqələrində yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin 100 kvadrat metrinə (10000 kv.m-dək) görə torpaq vergisinin dərəcələrindən hansılar doğrudur? 1. Bakı - 10 manat; 2. Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 6 manat; 3. Digər şəhərlər [rayon tabeliyində olan şəhərlər istisna olmaqla], rayon mərkəzləri 4 manat; 4. Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin qəsəbə və kəndləri istisna olmaqla] – 2 manat.

- ☐ 1, 2, 3
- ☐ 1, 2, 4
- ☒ 1, 3, 4
- ☐ 2, 3, 4
- ☐ 1, 2

569 Müəssisələr torpaq vergisi üzrə hesablamaları hansı müddətdə vergi orqanına təqdim etməlidirlər?

- ☐ iyunun 1-dən gec olmayaraq
- ☐ iyulun 1-dən gec olmayaraq
- ☒ mayın 15-dən gec olmayaraq
- ☐ avqustun 15-dən gec olmayaraq
- ☐ iyulun 15-dən gec olmayaraq

570 Aşağıdakı fiziki şəxslərdən kimlərin torpaq vergisi üzrə güzəştədən istifadə etmək hüququ vardır?

- ☐ büdcə təşkilatının işçilərinin
- ☐ əmək veteranlarının
- ☐ təqaüdcülərin
- ☐ əlillərin
- ☒ müharibə veteranlarının

571 Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə, kəndləri istisna olmaqla] yerləşən yaşayış fondlarının, həyətyanı sahələrinin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin(10000 kv.m-dək), hər 100 kvadrat metrə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ 0,2 manat
- ☐ 0,3 manat
- ☒ 0,1 manat
- ☐ 2 manat
- ☐ 1 manat

572 Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə [Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə, kəndləri istisna olmaqla] yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin(10000 kv.m-dək), hər 100 kvadrat metrə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ 4 manat
- ☐ 6 manat
- ☒ 2 manat
- ☐ 3 manat
- ☐ 1 manat

573 Bakı, Gəncə, Sumqayıt şəhərləri, Abşeron rayonu və rayon tabeliyində olan şəhərlər istisna olmaqla, digər şəhərlərin rayon mərkəzlərinin ərazisində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrinin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin(10000 kv.m-dək), hər 100 kvadrat metrə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ 0,4 manat
- ☐ 2 manat
- ☒ 0,3 manat
- ☐ 0,5 manat
- ☐ 0,2 manat

574 Bakı şəhəri ərazisində yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin(10000 kv.m-dək), hər 100 kvadrat metrə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ 4 manat
- ☐ 8 manat
- ☒ 10 manat
- ☐ 6 manat
- ☐ 5 manat

575 Yaşayış fondlarının tutduğu torpaqların 100 kvadrat metrinə görə (10000 kv.m-dək) Bakı şəhəri üçün torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ 0,5 manat
- ☐ 0,8 manat
- ☒ 0,6 manat
- ☐ 0,4 manat
- ☐ 0,1 manat

576 Kənd təsərrüfatı torpaqları üçün torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ 1 şərti bal üçün 0,05 manat
- ☐ 1 şərti bal üçün 0,5 manat
- ☒ 1 şərti bal üçün 0,06 manat
- ☐ 1 şərti bal üçün 0,6 manat
- ☐ 1 şərti bal üçün 1 manat

577 Rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay müddətində harada uçota durmalıdırlar?

- ☐ bələdiyyələrdə
- ☐ dövlət statistika orqanlarında
- ☒ dövlət vergi orqanlarında
- ☐ dövlət xəzinədarlıq orqanlarında
- ☐ müvafiq icra hakimiyyəti orqanlarında

578 Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq hansı qaydada hesablanır?

- ☐ torpağın təyinatı və coğrafi yerləşməsindən asılı olaraq hər il müxtəlif məbləğlərdə
- ☐ ilin sonunda şəxsin təsərrüfat fəaliyyətinin nəticəsi zərərli olduqda torpaq vergisi hesablanır
- ☒ torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində
- ☐ torpaq sahələrinə görə hər il dəyişkən tədiyyə şəklində
- ☐ fəaliyyətin nəticəsindən asılı olaraq

579 Birinci və ikinci qrup müharibə əlillərinin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği nə qədər azaldılır?

- ☐ 30 manat
- ☐ 20 manat
- ☒ 10 manat
- ☐ azaldılmır
- ☐ 50 manat

580 Müəssisələr üçün torpaq vergisinin vergitutma obyektı dedikdə nə başa düşülür?

- ☐ Azərbaycan Respublikası hüduqlarından kənarda mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri
- ☐ Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində olan torpaq sahələri
- ☒ Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri
- ☐ Azərbaycan Respublikası hüduqlarından kənarda yalnız istifadəsində olan torpaq sahələri
- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada yalnız mülkiyyətə verilən torpaq sahələri

581 Fiziki şəxslər üçün torpaq vergisinin vergitutma obyektı dedikdə nə başa düşülür?

- ☐ ancaq fiziki şəxslərin tikililəri altında olan torpaq sahələri
- ☐ yalnız sahibkarlıq məqsədi üçün istifadə edilən torpaq sahələri
- ☒ Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada mülkiyyətə və ya istifadəyə verilən torpaq sahələri
- ☐ ancaq həyətyanı sahələrdə olan torpaq sahələri
- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada yalnız mülkiyyətə verilən torpaq sahələri

582 Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- ☐ Azərbaycan Respublikasının hüddurlarından kənarda mülkiyyətində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
- ☐ yalnız rezident müəssisələr və rezident fiziki şəxslər
- ☒ Azərbaycan Respublikasının ərazində mülkiyyətində və istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
- ☐ Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və istifadəsində torpaq sahələri olan yalnız qeyri-rezident fiziki şəxslər və müəssisələr
- ☐ Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr

583 Vergi ödəyiciləri torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra hansı müddət ərzində vergi orqanında uçota durmalıdırlar?

- ☒ 1 ay
- ☐ 2 ay
- ☐ 10 gün müddətində
- ☐ 15 gün müddətində
- ☐ 3 ay

584 Fiziki şəxslər və müəssisələr hansı sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay ərzində uçota durmalıdırlar?

- ☐ torpaq sahələri barədə yalnız özlərinin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri
- ☐ torpaq sahələri barədə sərəncam vermə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra
- ☒ torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri
- ☐ torpaq sahələri barədə yalnız özlərinin istifadə hüquqlarını təsdiq edən sənədləri
- ☐ torpaq sahələri barədə özlərinin mülkiyyət və sərəncam hüquqlarını təsdiq edən sənədləri

585 Bələdiyyə müəssisələri və fiziki şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay müddətində harada uçota durmalıdırlar?

- ☐ dövlət vergi orqanlarında
- ☐ statistika orqanlarında
- ☒ bələdiyyələrdə
- ☐ maliyyə orqanlarında
- ☐ dövlət vergi orqanlarında və maliyyə orqanlarında

586 Müəssisə hesabat ili ərzində ləğv edildikdə, vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir?

- ☐ ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aydan ilin sonuna qədər olan ayların sayına vurulur
- ☐ ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 2-yə bölünür
- ☒ ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur
- ☐ həmin il müəssisə əmlakından vergi tutulmur
- ☐ ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 12-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur

587 Müəssisə il ərzində fəaliyyət göstərdikdə vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir?

- ☐ əmlakın hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb dördə bölünür
- ☐ əmlakın hər rübün əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür, sonra isə alınan məbləğlər toplanır
- ☒ əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür
- ☐ əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb 24-ə bölünür
- ☐ əmlakın hər rübün əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür

588 Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə əmlak vergisi kimdən tutulur?

- ☐ onların bu nəqliyyat vasitəsində malik olduğu paya uyğun olaraq
- ☐ həmin nəqliyyat vasitəsində daha çox paya malik olan şəxsdən
- ☒ həmin nəqliyyat vasitəsinə öz adına qeydiyyatdan keçirmiş şəxsdən
- ☐ həmin nəqliyyat vasitəsinə görə əmlak vergisi tutulmur
- ☐ onlar arasında olan razılaşmaya görə

589 Bir neçə sahibi olan bina üzrə əmlak vergisi hansı qaydada hesablanır?

- ☐ həmin binanın dəyərində daha çox payı olan şəxs tərəfindən hesablanır
- ☐ həmin binanın altında olan torpağa görə vergi ödəyən şəxs tərəfindən hesablanır
- ☒ həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq hesablanır
- ☐ həmin bina üzrə əmlak vergisi hesablanmır
- ☐ onlar arasında olan razılaşmaya görə

590 Fiziki şəxsin xüsusi mülkiyyətində olan binalarına görə əmlak vergisi hansı orqan tərəfindən hesablanır?

- ☐ onların yerləşdiyi ərazi vergi orqanı tərəfindən
- ☐ onların yerləşdiyi inzibati ərazi vahidinin maliyyə orqanı tərəfindən
- ☒ onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən
- ☐ onların aid olduğu inzibati ərazi vahidinin icra nümayəndəliyi tərəfindən
- ☐ müvafiq icra hakimiyyəti orqanı tərəfindən

591 Fiziki şəxslər üçün əmlak vergisi üzrə vergitutma obyektı aşağıdakılardan hansıdır?

- ☐ yalnız rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri
- ☐ qeyri-rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri və rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələri
- ☒ rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- ☐ yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq yalnız rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- ☐ rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan tikililəri və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri

592 Vergitutma məqsədləri üçün müəssisənin əmlakının hansı dəyərinə əsasən əmlak vergisi hesablanır?

- ☐ ilin sonuna qalıq dəyərinə
- ☐ əmlakların alış dəyərinə
- ☒ orta illik qalıq dəyərinə
- ☐ ilin əvvəlinə qalıq dəyərinə
- ☐ əmlakın balans dəyərinə

593 İllik bəyannamələr üzrə əmlak vergisi nə vaxt ödənilir?

- ☐ həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı bir ay müddətində

- ☐ bəyannamələrin verilməsi üçün müəyyən edilən ilin sonunadək
- ☒ həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək
- ☐ həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı 15 gün müddətində
- ☐ hesabat dövründən sonra istənilən vaxt

594 Müəssisə əmlak vergisinin illik bəyannaməsini nə vaxt təqdim edir?

- ☐ hesabat ilindən sonrakı ilin aprel ayının 1-dək
- ☐ hesabat ilindən sonrakı ilin mart ayının 15-dən gec olmayaraq
- ☒ hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq
- ☐ hesabat ilindən sonrakı ilin aprel ayının 15-dək
- ☐ hesabat ilindən sonrakı ilin yanvar ayının 1-dən gec olmayaraq

595 Əmlak vergisi üzrə cari vergi ödəmələri nə vaxt yenidən haqq-hesab edilir ?

- ☐ hesabat rübü başa çatdıqdan sonra
- ☐ hesabat rübünün ikinci ayının 15-i başa çatdıqdan sonra
- ☒ hesabat ili başa çatdıqdan sonra
- ☐ yenidən haqq-hesab edilmir
- ☐ hesabat ayı başa çatdıqdan sonra

596 Əvvəlki vergi ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan hüquqi şəxslər əmlak vergisi üzrə cari vergi ödəmələrini hansı qaydada ödəyirlər?

- ☐ əmlakın əldə edildiyi rübdən sonra hər rübün birinci ayının 20-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
- ☐ əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 75 faizi miqdarında
- ☐ həmin əmlaka görə cari vergi ödəmələri aparılmır
- ☒ əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
- ☐ əmlakın əldə edildiyi rübdən sonra hər rübün sonunda həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 25 faizi miqdarında

597 Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi kim tərəfindən ödənilir?

- ☐ müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın əvvəlki sahibi tərəfindən
- ☐ müəyyən edilmiş ödəmə vaxtında bərabər məbləğlərdə əmlakın əvvəlki və yeni sahibi tərəfindən
- ☒ müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən
- ☐ müəyyən edilmiş ödəmə vaxtında vergi orqanı tərəfindən müəyyən edilən şəxs tərəfindən
- ☐ belə hal müəyyən edilməyib

598 Fiziki şəxslərin əmlak vergisi hansı hissələrlə və nə vaxt ödənilməlidir?

- ☐ bərabər hissələrlə həmin il iyulun 15-dək və noyabrın 15-dək
- ☐ istənilən məbləğdə həmin il avqustun 15-dək və noyabrın 1-dək
- ☒ bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək
- ☐ bərabər hissələrlə həmin il avqustun 15-dək və oktyabrın 15-dək
- ☐ bərabər hissələrlə həmin il iyunun 15-dək və noyabrın 15-dək

599 Bələdiyyələr əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişini nə vaxt vergi ödəyicisinə verməlidirlər?

- ☐ mayın 1-dən gec olmayaraq
- ☐ avqustun 15-dən gec olmayaraq
- ☒ avqustun 1-dən gec olmayaraq
- ☐ iyunun 1-dən tez olmayaraq
- ☐ iyulun 1-dən tez olmayaraq

600 Müəssisələr əsas vəsaitlərə görə əmlak vergisini hansı dərəcə ilə ödəyirlər?

- ☐ onların vergi tutulan dəyərindən 0,05 faiz dərəcəsi ilə
- ☐ onların vergi tutulan dəyərindən 0,2 faiz dərəcəsi ilə
- ☒ onların vergi tutulan dəyərindən 1 faiz dərəcəsi ilə
- ☐ onların vergi tutulan dəyərindən 2 faiz dərəcəsi ilə
- ☐ onların vergi tutulan dəyərindən 0,1 faiz dərəcəsi ilə

601 Fiziki şəxslər xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər?

- ☐ Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərinin 5000 manatdan artıq olan hissəsindən 0,01 faizlə
- ☐ binaların inventarlaşdırılmış dəyərinin aylıq gəlirin vergi tutulmayan məbləğinin 300 misindən çox olan məbləğindən 0,1 faizlə
- ☒ Onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahəsinə münasibətdə - onların 30 kvadratmetrindən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə
- ☐ Onların xüsusi mülkiyyətində olan binaların bazar dəyərinin 5000 manatdan artıq olan hissəsindən 0,1 faizlə
- ☐ Onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahəsinə münasibətdə - onların 50 kvadratmetrindən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə

602 Əmlak vergisi ödəyiciləri olan hüquqi şəxslər cari vergi ödəmələrini hansı miqdarda ödəyirlər?

- ☐ əvvəlki ildəki əmlak vergisinin məbləğinin 25 faizi
- ☐ əvvəlki rübdəki əmlak vergisinin məbləği qədər
- ☒ əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi
- ☐ əvvəlki ildəki əmlak vergisinin məbləğinin 15 faizi
- ☐ əvvəlki rübdəki əmlak vergisinin məbləğinin 20 faizi

603 Əmlak vergisi ödəyiciləri olan hüquqi şəxslər cari vergi ödəmələrini nə vaxt ödəyirlər?

- ☐ hər rübün sonundan gec olmayaraq
- ☐ hər rübün ikinci ayının 20-dən gec olmayaraq
- ☒ hər rübün ikinci ayının 15-dən gec olmayaraq
- ☐ hər rübün birinci ayının 15-dən gec olmayaraq
- ☐ hər rübün sonuncu ayının 15-dən gec olmayaraq

604 Müəssisənin əmlak vergisi üçün vergi dövrü hansı dövr sayılır?

- ☐ təqvim ayı
- ☐ rüb
- ☒ təqvim ili
- ☐ yarım illik
- ☐ fəaliyyət dövrü

605 Fiziki şəxslərin əmlak vergisi hansı büdcəyə ödənilir?

- ☐ dövlət büdcəsinə
- ☐ xüsusi fondlara
- ☒ yerli büdcəyə [bələdiyyə büdcəsinə]
- ☐ büdcədən kənar fondlara
- ☐ yerli icra hakimiyyətinin hesabına

606 Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsi neçə kv.metr olduqda əmlak vergisi tutulmur?

- ☐ 60 kv.metr
- ☐ 35 kv.metr
- ☒ 30 kv.metr
- ☐ 50 kv.metr
- ☐ 20 kv.metr

607 Müəssisələr üçün əmlak vergisi üzrə vergitutma obyektı aşağıdakılardan hansıdır?

- ☐ müəssisənin balansında olan əsas vəsaitlərin bazar dəyəri
- ☐ müəssisənin balansında olan avtonəqliyyat vasitələrinin orta illik dəyəri
- ☒ müəssisənin balansında olan əsas vəsaitlərin orta illik dəyəri
- ☐ müəssisənin balansında olan əsas və dövriyyə vəsaitlərinin orta illik dəyəri
- ☐ müəssisənin balansında olan dövriyyə vəsaitlərinin orta illik dəyəri

608 Əmlak vergisinin ödəyicisi kimlərdir?

- ☐ Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan yalnız qeyri-rezident fiziki şəxslər və müəssisələr
- ☐ Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan yalnız rezident fiziki şəxslər və rezident müəssisələr
- ☒ Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr
- ☐ Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan yalnız rezident fiziki şəxslər
- ☐ Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olmayan fiziki şəxslər və müəssisələr

609 Xam neftin və qazın hasilatı zamanı mədən vergisi hesablanarkən texnoloji proseslə əlaqədar quyuya geri vurulan neftin və qazın normativləri hansı dövlət təsisatı tərəfindən müəyyən edilir?

- ☐ Vergilər Nazirliyi
- ☐ Maliyyə Nazirliyi
- ☒ Nazirlər Kabineti
- ☐ Dövlət Neft Fondu
- ☐ İqtisadiyyat və Sənaye Nazirliyi

610 Hesablanmış mədən vergisinin məbləği hansı qaydada gəlirdən çıxılmalara aid edilir?

- ☐ Vergi Məcəlləsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir
- ☐ vergi ödəyicisinin sərəncamında qalan xalis vəsait hesabına aid edilir
- ☒ Vergi Məcəlləsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir
- ☐ Vergi Məcəlləsi ilə məhdudlaşdırılan gəlirdən çıxılmalara aid edilir
- ☐ vergi ödəyicisinin mənfəətinə əlavə olunur

611 Vergi ödəyicisi yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin hesabatını hansı orqana təqdim edir?

- ☐ yerləşdiyi ərazinin vergi orqanına
- ☐ yerləşdiyi ərazinin icra hakimiyyətinə
- ☒ yerləşdiyi ərazinin bələdiyyəsinə
- ☐ yerləşdiyi ərazinin maliyyə orqanına
- ☐ vergi orqanını müəyyən etdiyi orqana

612 Mədən vergisinin bəyannaməsi nə vaxt vergi orqanına təqdim edilir?

- ☐ hesabat ayının 20-dən gec olmayaraq
- ☐ hesabat ayından sonrakı ayın 10-dan gec olmayaraq
- ☒ hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq
- ☐ hesabat ayından sonrakı ayın 25-dən gec olmayaraq
- ☐ hesabat ayından sonrakı ayın 5-dən gec olmayaraq

613 Hesabat ayı üçün mədən vergisinin məbləği nə vaxt büdcəyə ödənilir?

- ☐ faydalı qazıntının çıxarıldığı aydan sonrakı ayın 15-dən gec olmayaraq
- ☐ faydalı qazıntının çıxarıldığı aydan sonrakı ayın 25-dən gec olmayaraq
- ☒ faydalı qazıntının çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq
- ☐ faydalı qazıntının çıxarıldığı aydan sonrakı ayın 10-dan gec olmayaraq
- ☐ faydalı qazıntının çıxarıldığı aydan sonrakı ayın 5-dən gec olmayaraq

614 Yerin təkindən çıxarılan mineral sulara görə mədən vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☒ hər kub metr üçün 10 manat
- ☐ hər kub metr üçün 0,5 manat
- ☐ hər kub metr üçün 2 manat
- ☐ hər kub metr üçün 4 manat
- ☐ hər kub metr üçün 1 manat

615 Yer in tək in dən çıx ar ılan yodlu-bromlu sulara görə mädən vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ hər kub metr üçün 0,05 manat
- ☐ hər kub metr üçün 0,6 manat
- ☒ hər kub metr üçün 0,04 manat
- ☐ hər kub metr üçün 0,2 manat
- ☐ hər kub metr üçün 2 manat

616 Yer in tək in dən çıx ar ılan duza görə mädən vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ hər kub metr üçün 1 manat
- ☐ hər kub metr üçün 6 manat
- ☒ hər kub metr üçün 6 manat
- ☐ hər kub metr üçün 0,5 manat
- ☐ hər kub metr üçün 2 manat

617 Yer in tək in dən çıx ar ılan qiymətli və yarımqiymətli bəzək daşlarına görə mädən vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ hər kub metr üçün 6 manat
- ☐ hər kub metr üçün 0,5 manat
- ☒ hər kub metr üçün 6 manat
- ☐ hər kub metr üçün 1 manat
- ☐ hər kub metr üçün 2 manat

618 Yer in tək in dən çıx ar ılan üzlük daşlarına [mərmər, qabbro, tuftlar, travertin, mərmərləşdirilmiş əhəng daşı] görə mädən vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ hər kub metr üçün 3 manat
- ☐ hər kub metr üçün 6 manat
- ☒ hər kub metr üçün 1 manat
- ☐ hər kub metr üçün 4 manat
- ☐ hər kub metr üçün 2 manat

619 Filiz faydalı qazıntılar [bütün növ metallar] üçün mädən vergisi onların topdansa tış qiymətinin neçə faizidir?

- ☐ 0.02
- ☐ 0.005
- ☒ 0.03
- ☐ 0.01
- ☐ 0.003

620 Təbii qaz üçün mädən vergisi onun topdansa tış qiymətinin neçə faizidir?

- ☐ 0.18
- ☐ 0.1
- ☒ 0.2
- ☐ 0.15
- ☐ 0.3

621 Xam neft üçün mädən vergisi onun topdansa tış qiymətinin neçə faizidir?

- ☐ 0.15
☐ 0.2
☒ 0.26
☐ 0.25
☐ 0.3

622 Yerin təkindən çıxarılan sement xammalına [əhəng daşı, meqrel, gil, vulkan külü] görə mədən vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ hər kub metr üçün 1 manat
☐ hər kub metr üçün 6 manat
☒ hər kub metr üçün 1 manat
☐ hər kub metr üçün 4 manat
☐ hər kub metr üçün 3 manat

623 Yerin təkindən çıxarılan tikinti qumlarına görə mədən vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ hər kub metr üçün 5 manat
☐ hər kub metr üçün 6 manat
☒ hər kub metr üçün 1 manat
☐ hər kub metr üçün 4 manat
☐ hər kub metr üçün 3 manat

624 Yerin təkindən çıxarılan kvarts qumlarına görə mədən vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ hər kub metr üçün 1 manat
☐ hər kub metr üçün 6 manat
☒ hər kub metr üçün 1 manat
☐ hər kub metr üçün 4 manat
☐ hər kub metr üçün 3 manat

625 Yerin təkindən çıxarılan kərpic-kirəmit gillərinə görə mədən vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ hər kub metr üçün 1 manat
☐ hər kub metr üçün 6 manat
☒ hər kub metr üçün 1 manat
☐ hər kub metr üçün 4 manat
☐ hər kub metr üçün 3 manat

626 Yerin təkindən çıxarılan bentonit gillərinə görə mədən vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ hər kub metr üçün 1 manat
☐ hər kub metr üçün 6 manat
☒ hər kub metr üçün 1 manat
☐ hər kub metr üçün 4 manat
☐ hər kub metr üçün 3 manat

627 Yerin təkindən çıxarılan çinqil xammalına görə mədən vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ hər kub metr üçün 1 manat
☐ hər kub metr üçün 3 manat
☐ hər kub metr üçün 4 manat
☒ hər kub metr üçün 1 manat
☐ hər kub metr üçün 6 manat

628 Yerin təkindən çıxarılan mişar daşlarına görə mədən vergisinin dərəcəsi nə qədər təşkil edir?

- ☐ hər kub metr üçün 1 manat
☐ hər kub metr üçün 6 manat

- ☒ hər kub metr üçün 2 manat
- ☐ hər kub metr üçün 4 manat
- ☐ hər kub metr üçün 3 manat

629 Aşağıdakı faydalı qazıntılardan hansı üzrə mədən vergisi yerli büdcəyə ödənilir?

- ☐ sement xammalı
- ☐ mişar daşları
- ☒ çınqıl xammalı
- ☐ daş duz
- ☐ əhəng daşı

630 Mədən vergisi [yerli əhəmiyyətli tikinti materiallarına görə mədən vergisi istisna olmaqla] hansı büdcəyə ödənilir?

- ☐ maliyyə orqanlarının xüsusi hesablarına
- ☐ büdcədən kənar dövlət fondlarına
- ☒ dövlət büdcəsinə
- ☐ yerli büdcəyə [bələdiyyə büdcəsinə]
- ☐ yerli icra hakimiyyəti orqanının xüsusi hesabına

631 Aşağıdakı faydalı qazıntılardan hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

- ☐ daş duz
- ☐ kvars qumları
- ☒ tikinti qumları
- ☐ mişar daşı
- ☐ vulkan külü

632 Aşağıdakı faydalı qazıntılardan hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

- ☐ kvars qumları
- ☐ əhəng daşı
- ☒ kərpic-kirəmid gilləri
- ☐ vulkan külü
- ☐ daş duz

633 Vergitutma məqsədləri üçün mədən vergisinin dərəcəsi hansı göstəriciyə tətbiq edilir?

- ☐ faydalı qazıntının növündən asılı olaraq bazar qiymətinə
- ☐ faydalı qazıntının növündən asılı olaraq istehsal maya dəyərinə
- ☒ faydalı qazıntının növündən asılı olaraq onun topdansaş qiymətinə və ya fiziki həcmində
- ☐ faydalı qazıntının maya dəyərinə
- ☐ faydalı qazıntıların pərakəndə satış qiymətinə

634 Vergitutma məqsədləri üçün mədən vergisinin dərəcəsi aşağıda göstərilən hansı faydalı qazıntıların fiziki həcmində [kub metrində] tətbiq edilir? 1. xam neft; 2. bütün növ filiz faydalı qazıntı materialları; 3. mineral sular; 4. yodlu-bromlu sular; 5. mişar daşları.

- ☐ 1, 2, 4
- ☐ 2, 3, 4
- ☒ 3, 4, 5
- ☐ 1, 3, 5
- ☐ 1, 2, 3

635 Yerin təkindən çıxarılan xam neft, təbii qaz və filiz faydalı qazıntılarına mədən vergisi hansı göstəriciyə tətbiq edilməklə müəyyənləşdirilir?

- ☐ faydalı qazıntıların bazar qiymətinə

- ☐ faydalı qazıntıların pərakəndə satış qiymətinə
- ☒ faydalı qazıntıların topdansa satış qiymətinə
- ☐ faydalı qazıntıların tənzimlənən qiymətlərə
- ☐ faydalı qazıntıların həcmində

636 Aşağıda göstərilən faydalı qazıntılardan hansılara mədən vergisinin dərəcəsi onların topdansa satış qiymətinə tətbiq edilir? 1. xam neft; 2. təbii qaz; 3. filiz faydalı qazıntılar; 4. qeyri-filiz faydalı qazıntılar.

- ☐ 1, 2, 4
- ☐ 2, 3, 4
- ☒ 1, 2, 3
- ☐ 1, 3, 4
- ☐ 1, 4

637 Mədən vergisinin vergitutma obyekti nədir?

- ☐ yalnız Xəzər dənizinin [gölünün] Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla yerin təkindən çıxarılan faydalı qazıntılar
- ☒ Azərbaycan Respublikasının ərazisində [Xəzər dənizinin [gölünün] Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla] yerin təkindən çıxarılan faydalı qazıntılar
- ☐ Azərbaycan Respublikasının xammal şəklində idxal etdiyi faydalı qazıntılar
- ☐ Azərbaycan Respublikasının ərazisində [Xəzər dənizinin [gölünün] Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla] yerin təkindən faydalı qazıntılar çıxaran şəxslər
- ☐ yalnız Azərbaycan Respublikasının ərazisində yerin təkindən çıxarılan faydalı qazıntılar

638 Mədən vergisinin ödəyiciləri kimlərdir?

- ☐ Azərbaycan Respublikasının ərazisində yerin təkindən faydalı qazıntıları çıxaran yalnız fiziki şəxslər
- ☐ Azərbaycan Respublikasının hüduqlarından kənarda yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr
- ☒ Azərbaycan Respublikasının ərazisində yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr
- ☐ Azərbaycan Respublikasının hüduqlarından kənarda yerin təkindən faydalı qazıntıları çıxaran müəssisələr
- ☐ Azərbaycan Respublikasının ərazisində yerin təkindən faydalı qazıntıları çıxaran yalnız müəssisələr

639 Mədən vergisi nəyə görə tutulur?

- ☐ Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin [gölünün] Azərbaycan Respublikasına mənsub olan sektorunda yalnız neft hasilatına görə
- ☐ Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin [gölünün] Azərbaycan Respublikasına mənsub olan sektorunda yalnız qaz hasilatına görə
- ☒ Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin [gölünün] Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə
- ☐ yalnız Xəzər dənizinin [gölünün] Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə

640 Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələri üzrə yol vergisi hansı müddətdə ödənilir?

- ☐ hesabat ilindən sonrakı ilin yanvar ayının sonunadək
- ☐ hesabat ilində noyabrın 15-dək
- ☐ hesabat ilinin son iş günündən gec olmayaraq
- ☒ fiziki şəxslər tərəfindən ödənilmir
- ☐ hesabat ilində avqustun 15-dək

641 Hesablanmış yol vergisi mənfəət [gəlir] vergisi hesablanarkən əldə edilmiş ümumi gəlirdən çıxıla bilərmi ?

- ☒ gəlirdən çıxıla bilər
- ☐ gəlirdən çıxıla bilməz
- ☐ gəlirdən qismən çıxılır
- ☐ hesablanmış vergi yalnız ödənildikdən gəlirdən çıxıla bilər
- ☐ müstəsna hallarda yalnız Vergilər Nazirliyinin razılığı ilə gəlirdən çıxıla bilər

642 Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan büdcə təşkilatları yol vergisini hansı dərəcələrlə ödəyirlər?

- ☐ mühərrikin həcmnin hər kubsantimetrinə görə 0,01 manat
- ☐ 20 manat + mühərrikin həcmnin 2000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə - görə 0,02 manat
- ☐ mühərrikin həcmnin hər kubsantimetrinə görə 0,025 manat
- ☒ yol vergisi ödənilmir
- ☐ mühərrikin həcmnin hər kubsantimetrinə görə 0,02 manat

643 Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası [traktorlar, kombayn və yığım maşınları, pambıq yığan maşınlar] olan şəxslər həmin texnikaya görə yol vergisini hansı dərəcələrlə ödəyirlər?

- ☒ yol vergisi ödənilmir
- ☐ mühərrikin həcmnin hər kubsantimetrinə görə 0,02 manat
- ☐ 20 manat + mühərrikin həcmnin 2000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,01 manat
- ☐ 20 manat + mühərrikin həcmnin 2000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,02 manat
- ☐ mühərrikin həcmnin hər kubsantimetrinə görə 0,01 manat

644 Xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisinə daxil olan mühərrikinin həcmi 2000 kub santimetrdək olan minik avtomobillərinə görə bir ay üçün yol vergisi hansı dərəcə ilə hesablanır?

- ☐ 20 ABŞ dolları
- ☐ 10 ABŞ dolları
- ☐ 25 ABŞ dolları
- ☒ 15 ABŞ dolları
- ☐ 5 ABŞ dolları

645 Hansı amillər nəzərə alınaraq avtonəqliyyat vasitələrinə görə yol vergisinin dərəcəsi müəyyən edilir? 1. avtonəqliyyat vasitələrinin növündən, oturmaqaların sayından; 2. avtonəqliyyat vasitələrinin mənsub olduğu ölkədən; 3. avtonəqliyyat vasitələrinin oxlarının sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən; 4. heç bir amil nəzərə alınmır.

- ☐ 2, 3, 4
- ☐ 1, 4
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4
- ☒ 1, 3

646 Yol vergisi hansı vergi növünə aiddir? 1.dövlət vergilərinə 2.bələdiyyə vergilərinə 3.muxtar respublika vergilərinə 4.xarici fəaliyyətlə bağlı vergilərə

- ☐ 2, 4
- ☐ 1, 4
- ☐ 1, 2, 4
- ☐ 3, 4
- ☒ 1, 3

647 Aşağıda göstərilən hansı şəxslər yol vergisi üzrə güzəşt hüququna malikdirlər? 1. Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sənişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyat vasitələri olan qeyri-rezident müəssisələri və qeyri-rezident fiziki şəxslər; 2. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar olan şəxslər; 3. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində traktorlar, kombayn və yığım maşınları olan şəxslər; 4. Azərbaycan Respublikasının ərazisində istifadəsində kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası olan şəxslər.

- ☒ 3, 4
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4

- ☐ 2, 3, 4
- ☐ 2, 3

648 Hüquqi şəxslər ilin hansı vəziyyətinə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələrinə görə illik bəyannaməni vergi orqanına təqdim edirlər?

- ☐ təqvim ilinin əvvəli vəziyyətinə
- ☐ hesabat dövrünün əvvəli vəziyyətinə
- ☐ təqvim ilinin birinci yarısı vəziyyətinə
- ☒ təqvim ilinin sonu vəziyyətinə
- ☐ təqvim ilinin ikinci yarısı vəziyyətinə

649 Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən Vergi Məcəlləsində müəyyən edilmiş vergi hansı dövlət orqanı tərəfindən tutulur?

- ☐ dövlət vergi orqanları
- ☐ maliyyə orqanları
- ☒ gömrük orqanları
- ☐ dövlət sərhəd xidməti
- ☐ İqtisadiyyat və Sənaye Nazirliyi

650 Hesablanmış yol vergisinin məbləği hara aid edilir ?

- ☒ məbləği məhdudlaşdırılmadan gəlirdən çıxılmalara aid edilir
- ☐ gəlirdən çıxılmır
- ☐ gəlirə aid edilir
- ☐ mənfəətə aid edilir
- ☐ məbləği məhdudlaşdırılmaqla gəlirdən çıxılmalara aid edilir

651 Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən Vergi Məcəlləsində müəyyən edilmiş vergi tutulduqdan sonra nə vaxt büdcəyə keçirilir?

- ☐ tutulduqdan sonra dərhal
- ☐ bir həftə müddətində
- ☒ bir bank günü müddətində
- ☐ iki bank günü müddətində
- ☐ beş bank günü müddətində

652 Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş yol vergisi nə vaxt tutulur?

- ☐ tutulduqdan sonra dərhal
- ☐ bir həftə müddətində
- ☒ bir bank günü müddətində
- ☐ iki bank günü müddətində
- ☐ beş bank günü müddətində

653 Sadələşdirilmiş verginin ödəyiciləri digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu necə aparırlar?

- ☐ bir yerdə aparırlar
- ☐ yalnız xərcləri ayrılıqda aparırlar
- ☒ hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar
- ☐ vergi ödəyicisi istədiyi kimi apara bilər
- ☐ belə qayda müəyyən edilməyib

654 Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergini nə vaxt hesablayırlar?

- ☐ sonuncu tikintinin təməl işlərinin başlandığı rübdən başlayaraq

- ☐ bütün tikintilərin başa çatdığı aydan başlayaraq
- ☒ hər bir tikinti sahəsi üçün təməl işlərinin başlandığı rübdən başlayaraq
- ☐ sonuncu tikintinin başa çatdığı rübdən başlayaraq
- ☐ hər bir tikinti sahəsi üçün təməl işlərinin başlandığı gündən başlayaraq

655 Hansı avtonəqliyyat vasitələri üçün «Fərqlənmə nişanı» və ya «Xüsusi fərqlənmə nişanı» alınır? 1. Dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin nəqliyyat vasitələri üçün; 2. xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı, habelə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Milli Bankının nəqliyyat vasitələri üçün; 3. sahibkarlıq fəaliyyətini göstərən şəxslərin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün; 4. sahibkarlıq fəaliyyətini göstərən şəxslərin öz işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün; 5. hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan digər sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçıların və subpodratçıların nəqliyyat vasitələri üçün; 6. beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan avtomobil nəqliyyatı vasitələri üçün.

- ☐ 1, 3, 4, 6
- ☐ 3, 4, 5, 6
- ☒ 1, 2, 5, 6
- ☐ 2, 4, 5, 6
- ☐ 3, 5, 6

656 Xüsusi fərqlənmə nişanı hansı hallarda alınır?

- ☐ nəqliyyat vasitələrini satan zaman
- ☐ təhlükəli yüklərin daşınması zamanı
- ☒ öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınması zamanı
- ☐ başqa müəssisəyə icarəyə verilərkən
- ☐ istənilən halda

657 «Fərqlənmə nişanı»nın və «Xüsusi fərqlənmə nişanı»nın formalarında hansı məlumatlar əks etdirilir? 1. vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı, atasının adı, soyadı; 2. vergi ödəyicisinin bank hesabları; 3. nişanın qüvvədə olma müddəti; 4. avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı; 5. təsisçi haqqında məlumat; 6. vergi ödəyicisinin qeydiyyata alındığı vergi orqanı haqqında məlumat.

- ☐ 1, 4, 6
- ☐ 3, 5, 6
- ☒ 1, 3, 4
- ☐ 2, 3, 5
- ☐ 1, 5, 6

658 Hüquqi şəxsin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları hüquqi şəxsin özü tərəfindən həyata keçirildikdə, sadələşdirilmiş vergini kim ödəyir?

- ☐ avtomobil nəqliyyatı vasitəsinin idarə edən şəxs
- ☐ istənilən şəxs
- ☒ həmin hüquqi şəxs
- ☐ bu halda vergi ödənilmir
- ☐ avtomobil nəqliyyatı vasitəsinin sahibinin müəyyən etdiyi

659 İcarə müqaviləsi ilə istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə hansı şəxs [sahib və ya icarə müqaviləsi ilə idarə edən] məsuliyyət daşıyır?

- ☐ avtomobil nəqliyyatı vasitəsinin sahibi
- ☐ həmin şəxslərdən heç biri
- ☒ icarə müqaviləsi ilə idarə edən şəxs
- ☐ avtomobil nəqliyyatı vasitəsinin sahibi və icarə müqaviləsi ilə idarə edən [hər ikisi]
- ☐ avtomobil nəqliyyatı vasitəsinin sahibinin müəyyən etdiyi

660 Vəkalətnamə [etibarnamə] əsasında istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə hansı şəxs [sahib və ya etibarnamə ilə idarə edən] məsuliyyət daşıyır?

- ☐ həmin şəxslərdən heç biri
- ☐ avtomobil nəqliyyatı vasitəsinin sahibi
- ☐ avtomobil nəqliyyatı vasitəsinin sahibi və etibarnamə ilə idarə edən [hər ikisi]
- ☐ avtomobil nəqliyyatı vasitəsinin sahibinin müəyyən etdiyi
- ☒ etibarnamə ilə idarə edən şəxs

661 Sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicisinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün sadələşdirilmiş verginin məbləği necə hesablanır?

- ☐ sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidini onun aylıq məbləğinə vurmaqla hesablanır
- ☐ sadələşdirilmiş verginin məbləğini müəyyən edilmiş əmsallara vurmaqla hesablanır
- ☒ sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidini onun aylıq məbləğinə və müəyyən edilmiş əmsallara vurmaqla hesablanır
- ☐ sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidini müəyyən edilmiş əmsallara vurmaqla hesablanır
- ☐ sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidini onun rüblük məbləğinə və müəyyən edilmiş əmsallara vurmaqla hesablanır

662 Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği [mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını [o cümlədən taksi ilə] və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla] vergi dərəcəsini hansı göstəriciyə tətbiq etməklə hesablanır?

- ☐ hesabat dövrünün mənfəətinin ümumi həcmində
- ☐ hesabat ilində gəlirin həcmində
- ☒ hesabat dövrünün ümumi hasilatının həcmində
- ☐ hesabat ilində ümumi dövriyyənin həcmində
- ☐ hesabat ilində çəkilmiş xərclərin həcmində

663 Oturacaq yerlərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda, sadələşdirilmiş verginin məbləği necə müəyyən edilir?

- ☐ mühərrikinin həcminə görə
- ☐ vergi orqanının müəyyən etdiyi qaydada
- ☒ yerlərin faktiki sayına görə
- ☐ vergi ödəyicisinin müəyyən etdiyi qaydada
- ☐ belə bir qayda müəyyən edilməyib

664 Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan Muxtar Respublikasında vergi uçotuna alınmış, lakin Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri vergini hansı dərəcə ilə ödəyirlər?

- ☐ uçota alındıqları şəhər və rayonlar üzrə müəyyən olunmuş vergi dərəcəsi ilə
- ☐ ümumi hasilatın həcmindən və satışdankənar gəlirlərdən 1,5 % dərəcəsi ilə
- ☒ Bakı şəhəri üzrə müəyyən edilmiş vergi dərəcəsi ilə
- ☐ ümumi hasilatın həcmindən və satışdankənar gəlirlərdən 3 % dərəcəsi ilə
- ☐ ümumi hasilatın həcmindən və satışdankənar gəlirlərdən 2 % dərəcəsi ilə

665 Bakı şəhəri istisna olmaqla, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyicilərinə bu rayonlar üzrə müəyyən edilmiş vergi dərəcəsi hansı halda tətbiq edilir?

- ☐ o halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün yalnız istehsal sahəsi və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar

- ☐ o halda tətbiq edilir ki, vergi ödəyiciləri yalnız özünün daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar
- ☒ o halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar
- ☐ o halda tətbiq edilir ki, vergi ödəyicilərinin işçi qüvvəsi həmin ərazilərdən kənarda fəaliyyət göstərmiş olsun
- ☐ heç bir halda tətbiq edilmir

666 Aşağıda göstərilən şəxslərin hansının sadələşdirilmiş vergitutma sistemi tətbiq etmək hüququ vardır? 1. sığorta təşkilatlarının; 2. investisiya fondlarının; 3. kredit təşkilatlarının; 4. lombardların.

- ☐ 1, 2
- ☐ 1, 3, 4
- ☒ heç birinin
- ☐ 1, 3
- ☐ 1, 4

667 «Fərqlənmə nişanı»nın və «Xüsusi fərqlənmə nişanı»nın formaları hansı mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

- ☐ Azərbaycan Respublikası Vergilər Nazirliyi
- ☐ sərnişin və yük daşımalarını həyata keçirən özəl şirkətlər
- ☒ Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☐ İqtisadiyyat və Sənaye Nazirliyi

668 Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən vergi ödəyiciləri tərəfindən sadələşdirilmiş verginin düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə ödənilməsinə hansı orqan nəzarət edir?

- ☐ dövlət nəqliyyat orqanları
- ☐ dövlət statistika orqanları
- ☒ dövlət vergi orqanları
- ☐ dövlət maliyyə orqanları
- ☐ dövlət gömrük orqanları

669 Avtomobil nəqliyyatı vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən sadələşdirilmiş verginin ödəyiciləri bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə təqdim etməlidirlərmi?

- ☐ təqdim etməlidirlər
- ☐ bələdiyyə orqanlarının qərarına əsasən müəyyən edilir
- ☒ təqdim etməməlidirlər
- ☐ bu vergi orqanının qərarına əsasən müəyyən edilir
- ☐ bu vergi ödəyicisi tərəfindən müəyyən edilir

670 Gəncə şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında [Bakı şəhəri istisna olmaqla] həyata keçirilən yük və sərnişin daşınmasına görə sadələşdirilmiş verginin məbləğinə hansı əmsal tətbiq edilir?

- ☐ 2.0
- ☐ 3.0
- ☒ 1.5
- ☐ 1.0
- ☐ 4.0

671 Sumqayıt şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında [Bakı şəhəri istisna olmaqla] həyata keçirilən yük və sərnişin daşınmasına görə sadələşdirilmiş verginin məbləğinə hansı əmsal tətbiq edilir?

- ☐ 1.0
- ☐ 3.0

- ☒ 1.5
☐ 2.0
☐ 4.0

672 Abşeron rayonu ilə ölkənin digər yaşayış məntəqələri arasında [Bakı şəhəri istisna olmaqla] həyata keçirilən yük və sərnişin daşınmasına görə sadələşdirilmiş verginin məbləğinə hansı əmsal tətbiq edilir?

- ☐ 1.0
☐ 3.0
☒ 1.5
☐ 2.0
☐ 4.0

673 Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında həyata keçirilən yük və sərnişin daşınmasına görə sadələşdirilmiş verginin məbləğinə hansı əmsal tətbiq edilir?

- ☒ 2.0
☐ 1.5
☐ 3.0
☐ 4.0
☐ 1.0

674 Avtomobil nəqliyyatı vasitələri ilə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslər üçün sadələşdirilmiş vergi nəyə əsasən müəyyən edilir?

- ☐ mühərrikinin həcminə görə
☐ avtonəqliyyat vasitəsinin buraxılış ilinə görə
☒ 1 ton yükləmə qabiliyyətinə görə
☐ mühərrikin gücünə görə
☐ ümumi dövryyəyə görə

675 Avtomobil nəqliyyatı vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin [taksi istisna olmaqla] daşımalarını həyata keçirən şəxslər üçün sadələşdirilmiş vergi hansı göstəriciyə əsasən müəyyən edilir?

- ☐ yük götürmə qabiliyyətinə görə
☐ mühərrikin həcminə görə
☒ oturacaq yerlərinin sayına görə
☐ nəqliyyat vasitələrinin sayına görə
☐ ümumi dövryyəyə görə

676 Sadələşdirilmiş verginin ödəyiciləri olan mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün hansılar vergitutma obyektidir?

- ☐ binanın yalnız çardaq yerləşən hissəsi
☐ zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla tikilən binanın ümumi sahəsi
☒ dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədən kənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi
☐ zirzəmilər, mərtəbələr daxil olmaqla tikilən binanın ümumi sahəsi
☐ zirzəmilər

677 Mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan [beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla] Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını [o cümlədən taksi ilə] həyata keçirən şəxslərin sadələşdirilmiş vergi üzrə vergitutma obyektidir?

- ☐ nəqliyyat vasitəsinin mühərrikinin gücü
☐ nəqliyyat vasitələrinin yükləmə qabiliyyəti
☒ mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri

- ☐ nəqliyyat vasitəsinin mühərrikinin həcmi
- ☐ orta rüblük dövryyə

678 Sadələşdirilmiş vergi üzrə [avtonəqliyyat vasitələri istisna olmaqla] vergitutma obyektı nədir?

- ☐ yalnız təqdim edilmiş mallara görə gəlirlər
- ☐ yalnız təqdim edilmiş əmlaka görə gəlirlər
- ☒ təqdim edilmiş mallara [işlərə, xidmətlərə] və əmlaka görə əldə edilmiş ümumi hasılat, habelə satışdankənar gəlirlər
- ☐ yalnız təqdim edilmiş işlərə görə gəlirlər
- ☐ əldə edilmiş mənfəət

679 Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə [beynəlxalq yük və sərnəşin daşımaları istisna olmaqla] Azərbaycan Respublikasının ərazisində sərnəşin və yük daşımalarını [o cümlədən taksi ilə] həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisidirlərmi?

- ☐ ödəyicisi deyildirlər
- ☐ bu vergi ödəyicisinin istəyindən asılıdır
- ☒ ödəyicisidirlər
- ☐ bunu vergi orqanı müəyyən edir
- ☐ qanunvericilikdə belə hal müəyyən edilməyib

680 Mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə [torpaq sahəsində] özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi [şəxsi] ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər hansı verginin ödəyiciləridirlər?

- ☐ ƏDV, mənfəət və əmlak vergisinin
- ☐ mənfəət, əmlak və gəlir vergisinin
- ☒ sadələşdirilmiş verginin
- ☐ yalnız ƏDV-nin
- ☐ mənfəət vergisinin və sadələşdirilmiş verginin

681 Sadələşdirilmiş verginin bəyannaməsi nə vaxt vergi orqanına təqdim edilir?

- ☐ hesabat ayından sonrakı ayın 25-dək
- ☐ hesabat ayından sonrakı ayın 10-dan gec olmayaraq
- ☒ hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq
- ☐ hesabat ayından sonrakı ayın 15-dək
- ☐ hesabat rübündən sonrakı ayın 15-dən gec olmayaraq

682 Sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə neçə gün ərzində vergi orqanına bəyannamə təqdim edilməlidir?

- ☐ bir ay müddətində
- ☐ 20 gün müddətində
- ☒ 30 gün müddətində
- ☐ 15 gün müddətində
- ☐ hesabat dövrü ərzində

683 Sadələşdirilmiş vergi üçün hansı dövr hesabat dövrü sayılır?

- ☐ ay
- ☐ 6 ay
- ☒ rüb
- ☐ il
- ☐ vergi orqanının müəyyənladirdiyi dövr

684 Avtomobil nəqliyyatı vasitələri ilə yük daşınarkən 1 ton yük götürmə qabiliyyətinə görə sadələşdirilmiş verginin aylıq məbləği nə qədərdir?

- ☐ 2 manat
- ☐ 4 manat
- ☒ 1 manat
- ☐ 3 manat
- ☐ 10 manat

685 Taksi ilə sərnişin daşınmasına görə 1 ədəd nəqliyyat vasitəsi üçün sadələşdirilmiş verginin aylıq məbləği nə qədərdir?

- ☐ 3 manat
- ☐ 8 manat
- ☒ 9 manat
- ☐ 5 manat
- ☐ 10 manat

686 Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot ayrı-ayrı aparılmadıqda, hansı vergi dərəcəsi tətbiq edilir?

- ☐ bütün vergi dərəcələrinin cəminin yarısı
- ☐ vergi orqanının müəyyən etdiyi qaydada
- ☐ ən yüksək vergi dərəcəsi ilə ən aşağı vergi dərəcəsinin fərqi
- ☒ ən yüksək vergi dərəcəsi
- ☐ ən aşağı vergi dərəcəsi

687 Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə necə aparılmalıdır?

- ☐ gəlirlər ümumiləşdirilməklə aparılmalıdır
- ☐ həmin gəlirlər toplanaraq ikiye bölünməklə alınan məbləğin ucuotu aparılmalıdır
- ☒ ayrı-ayrılıqda
- ☐ yalnız ən yüksək gəlirin ucuotu aparılmalıdır
- ☐ yalnız ən az gəlirin ucuotu aparılmalıdır

688 Sadələşdirilmiş verginin [avtonəqliyyat vasitələri istisna olmaqla] dərəcəsi Bakı şəhərində hansı dərəcə ilə hesablanır?

- ☐ 2 faiz dərəcəsi ilə
- ☐ 6 faiz dərəcəsi ilə
- ☒ 4 faiz dərəcəsi ilə
- ☐ 1 faiz dərəcəsi ilə
- ☐ 10 faiz dərəcəsi ilə

689 Sadələşdirilmiş verginin ödəyicisi olan [mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər istisna olmaqla] fiziki şəxs aşağıda göstərilən vergilərdən hansını ödəməkdən azaddır?

- ☐ əmlak vergisinin və torpaq vergisinin
- ☐ əmlak vergisini və ƏDV-ni
- ☒ gəlir vergisini və ƏDV-ni
- ☐ torpaq vergisini və ƏDV-ni
- ☐ əmlak vergisini və ƏDV-ni

690 Sadələşdirilmiş verginin ödəyicisi olan şəxs aşağıda göstərilən vergilərdən hansını ödəməkdən azaddır?

- ☐ torpaq vergisi
- ☐ mədən vergisi
- ☒ mənfəət vergisi
- ☐ yol vergisi

- ☐ yol vergisi və torpaq vergisi

691 Sadələşdirilmiş verginin ödəyiciləri olan mənzil tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə hansı vergilərin ödəyicisi sayılırlar?

- ☐ ƏDV, gəlir vergisinin
☐ gəlir vergisinin, əmlak vergisinin
☒ gəlir vergisinin
☐ ƏDV, mənfəət vergisinin
☐ mənfəət vergisinin

692 Sadələşdirilmiş verginin ödəyiciləri olan mənzil tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər bu fəaliyyət üzrə hansı vergilərin ödəyicisi sayılırlar?

- ☐ əmlak vergisinin, yol vergisinin
☐ ƏDV, mənfəət vergisinin
☒ əmlak vergisinin və mənfəət vergisinin
☐ ƏDV, mənfəət vergisinin və əmlak vergisinin
☐ ƏDV, əmlak vergisinin

693 Aksizli mallar istehsal edən şəxslər nə vaxt sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər?

- ☐ əvvəlki 3 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 100 manatdan az olduqda
☐ əvvəlki 3 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 22500 manatdan az olduqda
☒ heç vaxt ola bilməzlər
☐ əvvəlki 3 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 1000 manatdan az olduqda
☐ mülkiyyətində olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri 1000000 manatdan az olduqda

694 Kredit təşkilatları nə vaxt sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər?

- ☐ əvvəlki 3 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 22500 manatdan az olduqda
☐ əvvəlki 3 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 10000 manatdan az olduqda
☒ heç vaxt ola bilməzlər
☐ əvvəlki 3 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 100000 manatdan az olduqda
☐ mülkiyyətində olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri 1000000 manatdan az olduqda

695 Qeyri-dövlət pensiya fondları nə zaman sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər?

- ☐ mülkiyyətində əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1000000 manatdan az olarsa, istədiyi zaman
☐ hər bir halda
☒ heç vaxt ola bilməzlər
☐ mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1000000 manatdan artıq olarsa, istədiyi zaman
☐ mülkiyyətində olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri 1000000 manatdan az olarsa

696 Əmlakının icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər nə zaman sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər?

- ☐ mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1000000 manatdan az olanlar
☐ istədiyi zaman
☒ heç vaxt ola bilməzlər
☐ mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1000000 manatdan artıq olanlar
☐ mülkiyyətində olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri 1000000 manatdan az olanlar

697 Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyiciləri müvafiq bəyannaməni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı hansı müddətdə uçotda olduğu vergi orqanına təqdim etməlidirlər?

- ☐ hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq

- ☐ hesabat dövründün sonrakı ayın 31-dən gec olmayaraq
- ☒ hər il aprel ayının 20-dən gec olmayaraq
- ☐ hesabat ayındakı ayın 20-dən gec olmayaraq
- ☐ hər il mart ayının 31-dən gec olmayaraq

698 ƏDV məqsədləri üçün qeydiyyatda alınmamış və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi ən azı hansı məbləğdən az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər?

- ☐ 150.000 manat və həmin məbləğlərdən az olan
- ☐ yalnız 90.000 manat və həmin məbləğlərdən az olan
- ☐ 130.000 manat və həmin məbləğlərdən az olan
- ☒ 200.000 manat və həmin məbləğlərdən az olan
- ☐ yalnız 100.000 manat və həmin məbləğlərdən az olan